

0806_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0806 Biznesin infrastrukturu**

1 İstehsal infrastrukturu nəyə deyilir.?

- ☐ geniş təkrar istehsal sahələrinə
- ☐ işçi qüvvəsindən istifadəyə
- ☐ kadr hazırlığına
- ☒ istehsala xidmət edən sahələrə
- ☐ təkrar istehsal sahələrinə

2 İnfrastruktur təkrar istehsal prosesinin normal həyata keçməsinə xidmət edirmi?

- ☐ əhalinin təkrar istehsalına xidmət
- ☒ xidmət göstərir
- ☐ xidmət göstərmir
- ☐ heç bir əlaqəsi yoxdur
- ☐ əlaqə yaradır

3 ərazi əlamətlərinə görə infrastrukturu müəyyənləşdirin

- ☐ elevator təsərrüfatı
- ☐ kənd təsərrüfatı
- ☐ ev təsərrüfatı
- ☐ kommunal xidmət təsərrüfatı
- ☒ xalq təsərrüfatı

4 Aqrar sənaye kompleksinin sferalarına xidmət göstərən sahələr hansılardır?

- ☐ süni mayalandırma zootexniki xidmət
- ☐ baytarlıq xidməti
- ☐ qablaşdırma xidməti
- ☒ maddi texniki təchizat, yol nəqliyyat, rabitə xidməti
- ☐ texniki təhlükəsizlik, texniki xidmət

5 İnfrastruktur hansı sahələrin fəaliyyət göstərməsi üçün zəruridir?

- ☒ maddi istehsal sahələrinin
- ☐ maddi texniki bazanın
- ☐ maddi nemətlər sahələrinin
- ☐ təkrar istehsal sahələrinin
- ☐ istehsala xidmət etməyən sahələrin

6 İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- ☐ Dügün cavab yoxdur
- ☐ Rəhbərlik
- ☒ Mübadilə
- ☐ Hamısı
- ☐ Mülkiyyət

7 İqtisadi ədəbiyyatlarda bazar infrastrukturu nə üçün biznes infrastrukturu kimi təqdim olunur

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qarşılıqlı münasibətlər üçün
- ☒ geniş məfhum olduğu üçün
- ☐ Müasirliyi üçün
- ☐ Aktivliyi üçün

8 Azərbaycanda infrastrukturaların vəziyyətinin əsaslı surətdə dəyişməsi zərurəti neçənci ildə meydana çıxıb?

- ☐ 1980
- ☒ 1990
- ☐ 1995
- ☐ 2005
- ☐ 2000

9 İnfrastrukturaların terminində struktura hansı sözdən əmələ gəlmişdir?

- ☐ Sadələşmə
- ☒ Yerləşmə
- ☐ Birləşmə
- ☐ Kənarlaşma
- ☐ Quraşdırma

10 İnfrastruktur terminində infra hansı sözdən əmələ gəlmişdir?

- ☐ Sabit
- ☒ Aşağı
- ☐ Yuxarı
- ☐ Üst
- ☐ Orta

11 Bazar intrastrukturunun əsas tərkib hissəsi hansıdır?

- ☐ Alqı-satqı
- ☒ Birja
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qeydiyyat komitəsi
- ☐ Aukşion

12 Aşağıdakı verilənlərdən hansı İnfrastrukturaların formalaşmasına aid edilir?

- ☐ İqtisadi
- ☒ İstehsal
- ☐ Texnologiya
- ☐ Maddi nemətlər
- ☐ Funksional

13 İnfrastrukturaların təkrar istehsalı hansı fazaları əhatə etmir?

- ☐ İstehsal
- ☐ Bölgü
- ☐ İstehlak
- ☒ Mülkiyyət
- ☐ Mübadilə

14 İnfrastrukturun məcmusu hansı ifadənin müəyyənedici istiqamətidir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Hər hansı bir sahəyə xidmət göstərmək
- ☐ istehsal və ya yardım etmək
- ☐ normal inkişaf üçün zərurilik
- ☐ elmi texniki tərəqqi

15 Təsnifat termini hansı anlayışla yaxın mənə kəsb edir?

- ☒ Düzgün cavab yoxdur
- ☐ Xidmət
- ☐ Quruluş
- ☐ Cəmiyyət
- ☐ sistem

16 Struktur anlayışı hansı mənada işlədilir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Geniş iqtisadi
- ☐ Qısa
- ☐ Sosial
- ☐ Geniş sosial

17 İnfrastruktur mülkiyyət obyekti olduğu kimi iqtisadiyyat üzrə hansı bölgüyə münqər deyillər?

- ☐ Meqo
- ☒ Quruluş
- ☐ Mikro
- ☐ Makro
- ☐ Mezo

18 Hansı investisiya qrupudur?

- ☒ Dövlətin idarəetmə orqanlarının tələbatının ödənilməsinə investisiya qoyuluşları
- ☐ Düzgün cavab yoxdur
- ☐ Mövcud istehsalın genişləndirilməsinə investisiya qoyuluşu
- ☐ İstehsalın səmərəliliyinin intensivləşdirilməsinə investisiya qoyuluşları
- ☐ İstehsalın təkmilləşdirilməsinə investisiya qoyuluşları

19 Hansı investisiya qrupudur?

- ☐ düzgün cavab yoxdur
- ☐ Hamısı
- ☐ Yeni istehsalın planlaşdırılmasına investisiya qoyuluşu
- ☐ Mövcud istehsalın genişləndirilməsinə investisiya qoyuluşu
- ☒ Yeni istehsalın yaradılmasına investisiya qoyuluşu

20 Hansı investisiya qrupudur?

- ☐ düzgün cavab yoxdur
- ☒ İstehsalın səmərəliliyinin yüksəldilməsinə investisiya qoyuluşları
- ☐ İstehsalın səmərəliliyinin intensivləşdirilməsinə investisiya qoyuluşları
- ☐ İstehsalın səmərəliliyinin normallaşdırılmasına investisiya qoyuluşları
- ☐ İstehsalın səmərəliliyinin zəiflədilməsinə investisiya qoyuluşları

21 Hansı investisiya bazarı tipidir?

- ☐ maddi aktivlərə investisiya
- ☐ qeyri-maddi aktivlərə investisiya
- ☒ Düzgün cavab yoxdur
- ☐ material aktivlərə investisiya
- ☐ əmtəə aktivlərinə investisiya

22 Investisiya bazarı fəaliyyəti növlərindən deyil?

- ☒ düzgün cavab yoxdur
- ☐ Azərbaycan Respublikasının vətəndaşları, qeyri-dövlət müəssisə, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;
- ☐ Dövlət hakimiyyət və idarəetmə orqanları, habelə müəssisə, idarə və təşkilatları tərəfindən büdcələrin, büdcədən kənar fondların və özlərinə məxsus borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;
- ☐ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti;
- ☐ Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, hüquqi şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən birgə investisiya fəaliyyəti.

23 Fiziki aktivlərə hansı aiddir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ istehsalat binası və tikililər
- ☐ fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar
- ☐ lisenziyanın alınması, ticarət nişanının işlənməsi
- ☐ işçilərin təhsil alması, ixtisas səviyyəsinin yüksəldilməsi

24 Azərbaycan Respublikasında sığorta şirkətlərinə fəaliyyət üçün lisenziyanın verilməsi və onun ləğvi kimi məsələlərə hansı orqan nəzarət edir?

- ☐ Ədliyyə Nazirliyi
- ☒ Sığorta Nəzarəti orqanı
- ☐ İcra Hakimiyyəti
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Milli Məclis

25 əmlak sığortasının xüsusiyyətinə görə böllündüyü növlərə aşağıdakılardan hansı aid deyil?

- ☒ maliyyə sığortası
- ☐ bank sığortası
- ☐ sənaye və kənd təsərrüfatı müəssisələrinin sığortası
- ☐ dəniz sığortası
- ☐ hava sığortası

26 Bir sığorta müqaviləsi bir neçə müxtəlif növlü obyektləri və yaxud müxtəlif növlü sığortaları (sığorta olunmuş riskləri) bir birinə birləşdirdikdə belə sığorta necə adlanır

- ☐ çoxnövlü sığorta
- ☒ kombinə edilmiş sığorta
- ☐ universal sığorta
- ☐ ixtisaslaşmış sığorta
- ☐ mürəkkəb sığorta

27 Sığorta xidmətinin qiyməti necə formalaşır ?

- ☐ dövlət tərəfindən müəyyən olunan qiymətə uyğun olaraq
- ☒ tələb və təklifin müqayisə olunması nəticəsində rəqabətə uyğun olaraq

- ☐ dünya sığorta bazarında mövcud qiymətə uyğun olaraq
- ☐ sahədə fəaliyyət göstərən böyük şirkətlərin diktə etdiyi qiymətə uyğun olaraq
- ☐ rəqiblərin müəyyən etdiyi qiymətə uyğun olaraq

28 Sığorta kompaniyaları hansı xüsusiyyətlərinə görə kommersiya banklarından sonra aparıcı yeri tutur ?

- ☐ uzunmüddətli kreditlərin təqdim olunmasına görə
- ☐ yeni fəaliyyətə başlayan müəssisələrin maliyyələşdirməsi
- ☒ aktivlərin həcmi üzrə mövqeyi və ssuda kapitalının təqdim olunması imkanı
- ☐ müəssisələri risklərdən sığortalaması
- ☐ istehlak xarakterli kreditlərin təqdim olunmasına görə

29 Sığorta fəaliyyətinin dövlət tənzimlənməsi elementlərinə aşağıdakılardan hansını aid etmək olmaz?

- ☒ qeyri sağlam rəqabətə şərait yaratmaq
- ☐ saziş
- ☐ müqavilə
- ☐ rəqabəti məhdudlaşdırmaq məqsədilə sığorta kompaniyalarının fəaliyyətinin dayandırılması
- ☐ digər iştirakçıların bazara daxil olmasını məhdudlaşdırmaq

30 26. Broker firmaları hansı ölkədə daha geniş yayılmışdır ? 1) İngiltərə 2) ABŞ 3) Fransa 4) Yaponiya 5.İtalya

- ☒ 1
- ☐ 5
- ☐ 4
- ☐ 3
- ☐ 2

31 23. Ticarət firmasının tipinə aid deyil : 1) ticarət evləri 2) ixracat firması 3) idxalat firması 4) topdansaş və pərakəndəsaş firması 5) agent firması

- ☐ 1
- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☒ 5

32 21. Beynəlxalq ticarət əməliyyatlarını mahiyyətinə görə hansı qruplara ayırırlar ? 1) əsas və əlavə 2) birbaşa və dolay 3) alqı və satqı 4) istehsal və mübadilə

- ☐ 2
- ☒ 1
- ☐ cavabları hamısı yanlışdır
- ☐ 4
- ☐ 3

33 Beynəlxalq əlavə ticarət əməliyyatlarına aiddir: 1) malların mübadiləsi üzrə ticarət əməliyyatları 2) patent , lisenziya və “Nou – hou” formasında elmi – texniki biliklərin mebadiləsi 3) icarə üzrə ticarət əməliyyatları 4) beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları 5) beynəlxalq yüklərin daşınması əməliyyatları

- ☐ 1
- ☐ 4
- ☐ 3
- ☐ 2

☒ 5

34 16. Beynəlxalq əsas ticarət əməliyyatlarına aiddir : 1) beynəlxalq yüklərin daşınması əməliyyatları 2) nəqliyyat ekspeditor əməliyyatları 3) beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar 4) yüklərin sığortası əməliyyatları 5) icarə üzrə ticarət əməliyyatları

- ☐ 4
☒ 5
☐ 1
☐ 2
☐ 3

35 15. Ticarət – vasitəçi əməliyyatların növlərinə aid deyil: 1) alıb satma əməliyyatları 2) komissyon əməliyyatları 3) broker əməliyyatları 4) agent əməliyyatları 5) kredit əməliyyatları

- ☒ 5
☐ 4
☐ 3
☐ 2
☐ 1

36 12. Ticarət vasitəçi əməliyyatları özəlidə cəmləşdirən iri ticarət şirkətləri hansı əməliyyatların kompleksini həyata keçirir ? 1) sığortaetmə 2) nəqletmə 3) texniki xidmətlər 4) istehsal və emalətmə

- ☒ 1,2,3,4
☐ 2,3
☐ 1,3
☐ 2,4
☐ 1,3,4

37 11. Müasir şəraitdə hansı ölkənin beynəlxalq ticarət fəaliyyətinin yarından çoxu ticarət vasitəçilərin payına düşür ? 1) ABŞ 2) İngiltərə 3) Skandinaviya ölkələri 4) Yaponiya 5) Hollandiya

- ☒ 5
☐ 1,2
☐ 3
☐ 2
☐ 1,4

38 10. Ticarət – vasitəçi firmalar: 1) Tam asılıdırlar 2) qismən asılıdırlar 3) qismən mütəqildirlər 4) tam müstəqildirlər

- ☐ 1
☐ düzgün cavab yoxdur
☐ 3
☐ 2
☒ 4

39 2. Çoxfiliəli sistemin əsası hansı şirkət tərəfindən qoyulub? 1) “ZİNGER” 2) “Bell” 3) “ MC Donalds” 4) “Coca – cola”

- ☐ düzgün cavab yoxdur
☒ 1
☐ 2
☐ 3

☐ 4

40 1. XVI –XVII əsrlərdə Avropada ticarətin əsas aparıcı qüvvəsi kim hesab olunurdu? 1. istehsalçılar 2.kəndlilər 3. sənətkarlar 4.iri tacirlər

- ☐ 2,4
☒ 4
☐ 3
☐ 1
☐ 1,4

41 Aşağıdakılardan hansı bazarın təsnifatına aid deyil?

- ☐ Mübadilə predmenti kimi malların sahəvi mənsubiyyətinə görə
☒ Mübadilə predmeti kimi malların istehsal xüsusiyyətlərinə görə
☐ Beynəlxalq mal mübadiləsi sferasına və mübadilə obyektinin sahəvi mənsubiyyətinə görə
☐ Alqı-satqı (pullu mübadilə) obyektinə və onun əhatə etdiyi hədudlara görə
☐ Alqı-satqı (mübadilə) münasibətlərinin milli hədudlarına (sərhədlərinə) görə bazarlar

42 Ticarətin malların satılma yerindən son istehlakçılara çatdırılması funksiyasının yerinə yetirilməsi nəticələrinə aid deyil?

- ☐ istehlak şeylərinin pulla ifadə olunan ekvivalent dəyərinə uyğun surətdə bölgüsü həyata keçirilir
☐ düzgün cavab yoxdur
☒ Reklam fəaliyyəti həyata keçirilir
☐ malın dəyəri ilə birlikdə onun istehlak dəyəri də realizə edilir
☐ mala olan mülkiyyətçilik forması dəyişilir

43 Aşağıdakılardan hansı ticarətin funksiyasıdır?

- ☐ əhalin məhsulla təmin edilməsi
☒ dəyərin formasının dəyişməsi
☐ istehsalın inkişaf etdirilməsi
☐ müəsssinin müsbət imicini formalaşdırılması
☐ düzgün cavab yoxdur

44 Birja əməliyyatları hansı xüsusiyyətlərə malikdir?

- ☐ Qiymət qoymanın sərbəst olması
☐ Vasitəçilər tərəfindən keçirilməsi
☒ Hamısı düzgün variantdı
☐ Əmtənin keyfiyyətini nəzərə almaqla keçirilməsi
☐ Dövlət tərəfindən bir başa tənzimlənmə

45 Ticarət vasitəçiləri bir qayda olaraq hansı ticarət müəssisələri formasında fəaliyyət göstərir?

- ☐ xüsusi tədbirlər nəticəsində
☐ bazarın öyrənilməsində
☐ vasitəçilər şəbəkəsində
☐ hesabat formasında
☒ topdan və pərakəndə

46 Beynəlxalq ticarət əməliyyatlarını mahiyyətinə görə hansı qruplara ayırırlar ?

- ☐ alqı və satqı

- ☐ istehsal və mübadilə
- ☒ əsas və əlavə
- ☐ düzgün cavab yoxdur
- ☐ birbaşa və dolay

47 Beynəlxalq əlavə ticarət əməliyyatlarına aiddir:

- ☐ icarə üzrə ticarət əməliyyatları
- ☒ beynəlxalq yüklərin daşınması əməliyyatları
- ☐ beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları
- ☐ malların mübadiləsi üzrə ticarət əməliyyatları
- ☐ patent , lisenziya və “Nou – hou” formasında elmi – texniki biliklərin məbadiləsi

48 Beynəlxalq əsas ticarət əməliyyatlarına aiddir:

- ☐ yüklərin sığortası əməliyyatları
- ☒ beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları
- ☐ beynəlxalq yüklərin daşınması əməliyyatları
- ☐ nəqliyyat ekspeditor əməliyyatları
- ☐ beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar

49 Beynəlxalq əsas ticarət əməliyyatlarına aiddir :

- ☐ beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar
- ☐ beynəlxalq yüklərin daşınması əməliyyatları
- ☒ icarə üzrə ticarət əməliyyatları
- ☐ yüklərin sığortası əməliyyatları
- ☐ nəqliyyat ekspeditor əməliyyatları

50 Ticarət – vasitəçi firmaların xarici firmalar üçün nöqsan cəhətlərinə hansını aid etmək olar ?

- ☐ düzgün cavab yoxdur
- ☒ ixracatçı satış bazarları ilə birbaşa əlaqələrdən məhrum olur
- ☐ firma – ixracatçı idxalatçı ölkənin ərazisində satış şəbəkəsi yaratmır və xərclərdən azad olur
- ☐ ixracatçı malların realizasiyası ilə bağlı bir çox xərclərdən azad olur
- ☐ əlavələrin həm qısamüddətli, həm də ortamüddətli kreditləşmə əsasında maliyyələşdirilməsi üçün ticarət-vasitəçinin kapitalından istifadə edilməsi

51 Ticarət vasitəçi əməliyyatları özəlində cəmləşdirən iri ticarət şirkətləri hansı əməliyyatların kompleksini həyata keçirir?

- ☒ hamısı
- ☐ sığortatma
- ☐ nəqlətmə
- ☐ texniki xidmətlər
- ☐ istehsal və emalətmə

52 Birja əməliyyatları hansı xüsusiyyətlərə malikdir?

- ☐ daimi keçirilmə
- ☐ Xüsusi yerlərdə keçirilmə
- ☒ hamısı düzgün cavabdır
- ☐ ixtisaslaşmaya məruz qalması
- ☐ aşkar keçirilmə

53 Təklif tələbatdan çox olarsa bu halda nə baş verər?

- ☐ Məhsul daha çox satılar
- ☒ Qiyməti azalar
- ☐ Qiyməti artar
- ☐ Qiyməti sabit qalar
- ☐ Düzgün cavab yoxdur

54 Topdan ticarəti pərakəndə ticarətdən fəqləndirən neçə əsas əlamət xarakterikdir?

- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 6
- ☐ 4

55 İri partiyalarla əldə edilən alıcıların ödəniş qabiliyyətli tələblərin müşahidə edilməsi aşağıda verilənlərdən hansının tərəfindən həyata keçirilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ Ticarət vasitəçiləri
- ☐ mağazalar
- ☐ istehsalçılar
- ☐ xüsusiləşdirilmiş istehlakçılar

56 Fərqiə görə hansı tip sazişləri bilirsiniz?

- ☐ müəssisələrarası, müəssisədaxili
- ☐ ölkədaxili-ölkəarası
- ☐ zonadaxili-zonaarası
- ☒ bazardaxili, bazarlararası, əmtəələrarası
- ☐ şəhərlərarası, şəhərdaxili

57 Öz aralarında bir-birini qarşılıqlı əvəz etməklə, tələb və təklifi ümumən xarakterizə edərək müxtəlif malların eyni vaxtda bir müddətə fyuçers kontraktı ilə alınması və satılması hansı tip sazişə məxsusdur?

- ☒ əmtəələrarası
- ☐ məhsullararası
- ☐ sazişlərarası
- ☐ sahələrarası
- ☐ bazarlararası

58 Kənd təsərrüfatının istehsal-istehlak əlaqələrində mühüm mərhələlərindən biri hansıdır?

- ☐ məxaric
- ☐ sədavül
- ☒ tədavül
- ☐ mədavil
- ☐ mədaxil

59 Fyuçers ticarətində spredinq nəyə deyilir?

- ☐ bahalı kontraktların satışı və alışı
- ☒ ucuz alış üzrə əməliyyatlar və baha kontraktların satışı üzrə
- ☐ bahalı alış üzrə əməliyyatlar və ucuz kontraktlar
- ☐ ucuz kontraktların satışı

- ☐ qiymətli əməliyyatların həyata keçirilməsi

60 Sahibkarın xüsusi birləşməsindən əmələ gələn təşkilat necə adlanır?

- ☐ düzgün cavab yoxdur
☐ Ticarət agentliyi
☒ Ticarət palatası ticarət evi
☐ Ticarət – vasitəçilik
☐ Sahibkarlıq ittifaqı

61 Ticarət palataları neçə cür fərqlənir?

- ☐ 4
☒ 5
☐ düzgün cavab yoxdur
☐ 2
☐ 3

62 Ticarət əməliyyatlarının əsas neçə növü qeyd olunur?

- ☐ 2
☐ 1
☐ 3
☐ 4
☒ 5

63 Ticarətin ilk tədqiqatçısı kim olub?

- ☐ düzgün cavab yoxdur
☐ A. Smit
☐ D. Rikardo
☐ A. V. Sakalor
☒ P. Kantilyon

64 Ticarət şirkətlərinin fəaliyyətini maliyyələşdirən dövlət və xüsusi banklar onlara hansı istiqamətdə xidmət göstərmir?

- ☒ yüklərin daşınmasında köməklik edir
☐ xarici xammal mənbələrinin aşkar edilməsində və işlənilməsində kömək göstərirlər
☐ xaricdə istehsal müəssisələrinin yaradılmasına kömək edir
☐ hər cür obyektlərin axtarılıb tapılması üçün xarici sifarişlərin yerinə yetirilməsində baş podratçı kimi çıxış edirlər
☐ yeni texnikanın axtarılıb tapılmasında xarici firmalar arasında texniki və istehsal əlaqələrinin təşkilində vasitəçilik edirlər

65 Kommission firmalar ticarət əməliyyatlarını necə yerinə yetirirlər?

- ☐ komitentin adından və öz hesabına
☐ öz adından və öz hesabına
☐ komitentin adından və komitentin hesabına
☐ düzgün cavab yoxdur
☒ öz adından və komitentin hesabına

66 Broker firmaları hansı ölkədə daha geniş yayılmışdır?

- ☐ Fransa
☐ İtalya

- ☐ ABŞ
- ☒ İngiltərə
- ☐ Yaponiya

67 Ticarət – vasitəçi qurumlardan istifadə xarici firmalara hansı üstünlüyü verir?

- ☒ firma – ixracatçı idxalatçı ölkənin ərazisində satış şəbəkəsi yaratmır və xərclərdən azad olur
- ☐ firma – ixracatçı nəqliyyat xərclərindən azad olur
- ☐ firma ixracatçı reklam xərclərindən azad olur
- ☐ firma – ixracatçı istehsal xərclərindən azad olur
- ☐ düzgün cavab yoxdur

68 Müasir şəraitdə hansı ölkənin beynəlxalq ticarət fəaliyyətinin yarından çoxu ticarət vasitəçilərin payına düşür ?

- ☒ Hollandiya
- ☐ Yaponiya
- ☐ ABŞ
- ☐ İngiltərə
- ☐ Skandinaviya ölkələri

69 Beynəlxalq iqtisadi münasibətlərin həyata keçirilməsinə ticarətin növlərindən hansını aid etmək olmaz ?

- ☐ beynəlxalq lisenziyalar ticarəti
- ☒ düzgün cavab yoxdur
- ☐ beynəlxalq mühəndis texniki xidmətlər ticarəti
- ☐ beynəlxalq texnologiya ticarəti
- ☐ beynəlxalq elmi – texniki biliklər ticarəti

70 Çoxfiliəli sistemin əsası hansı şirkət tərəfindən qoyulub?

- ☐ “Bell”
- ☒ “ZİNGER”
- ☐ düzgün cavab yoxdur
- ☐ “Coca – cola”
- ☐ “ MC Donalds”

71 XVI –XVII əsrlərdə Avropada ticarətin əsas aparıcı qüvvəsi kim hesab olunurdu?

- ☐ istehsalçılar
- ☐ feodallar
- ☒ iri tacirlər
- ☐ sənətkarlar
- ☐ kəndlilər

72 Aşağıdakılardan hansı ticarət vasitəçi əməliyyatının növünə aiddir?

- ☐ Satışdan sonrakı texniki xidmət
- ☐ Ticarət əməliyyatının maliyyələşməsi
- ☐ Nəqliyyat ekspeditor əməliyyatı
- ☐ Satışın təşkili üzrə əməliyyatlar
- ☒ hamısı

73 Vasitəçi firmanın xüsusi növü aşağıdakılardan hansılardır?

- ☐ Birja
- ☐ Diller
- ☐ Agent
- ☐ düzgün cavab yoxdur
- ☒ Broker

74 Bazar infrastrukturunun neçə funksiyyaya ayrılır?

- ☐ 6
- ☒ 4
- ☐ 3
- ☐ 10
- ☐ 2

75 İnfrastruktur termininin elmi dövriyyəyə daxil olunması neçənci əsrə aid edilir?

- ☐ XX - əsrin 70- ci illəri
- ☐ XX - əsrin 50-ci illəri
- ☒ XX - əsrin 40-cı illəri
- ☐ XX - əsrin 60- cı illəri
- ☐ XX – 90-cı illəri

76 Azərbaycanda neçənci illərdə infrastruktur sahəsi islahatlar yolu ilə realizə olundu?

- ☐ 90-cı illərin sonunda
- ☒ 90- cı illərin əvvəllərində
- ☐ 95-ci illərin sonunda
- ☐ 2000-ci illərin əvvəllərində
- ☐ 95-ci ilin əvvəllərində

77 Müasir dövrdə biznes infrastrukturları hansı münasibətlərin ayrılmaz hissəsidir?

- ☐ Təsərrüfat
- ☐ Sosial
- ☐ əmək bölgüsü
- ☒ İşguzar
- ☐ Beynəlxalq

78 İnfrastruktur hansı prosesi ilə bağlı olurlar?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Bazar münasibətlərinin təşkili
- ☐ Dövlət yardımı
- ☒ Sosial- iqtisadi tələbatın artması
- ☐ Aukcion

79 İnfrastruktur məcmu şəkildə hansı elmin predmeti çərçivəsinə düşürlər?

- ☐ Düzgün cavab yoxdu
- ☐ Beynəlxalq münasibətlər
- ☐ İqtisadi münasibətlər
- ☒ İqtisadi nəzəriyyə
- ☐ Dünya iqtisadiyyatı

80 infrastruktur funksional fəaliyyətində ən mühüm cəhətləri aşağıda verilənlərdən hansılardır ?

- ☐ dəyişkənlik meyli
- ☐ effektivlik meyli
- ☐ uyğunluq meyli
- ☒ mütərəqqilik meyli
- ☐ təkmilləşmək meyli

81 İnfrastrukturların formalaşması hansı qanunla şərtlənir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Hüquqi və iqtisadi nəzarət
- ☐ Tələbatın artması
- ☒ İctimai əmək bölgüsü
- ☐ Bazar münasibətlərinin təşkili

82 Aşağıda verilənlərdən hansı infrastrukturun mülkiyyət münasibətləri ilə üzvi əlaqədardır?

- ☒ Düzgün cavab yoxdur
- ☐ Mülkiyyətçilik
- ☐ Müdafiə etmə
- ☐ Vərəsəlik
- ☐ Qanun qəbul etmə

83 İnfrastrukturun mülkiyyət formalarında əksər halda böyük üstünlük təşkil edəni hansıdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dövlət qanunları
- ☐ Dövlət mülkiyyəti
- ☒ Bələdiyyə mülkiyyət forması
- ☐ Tələbatın artması

84 İnfrastruktur müxtəlif bazar iqtisadiyyatında hansı mülkiyyət formalarında ola bilməzlər?

- ☐ xüsusi mülkiyyət formalarında
- ☐ Səhmdar cəmiyyət mülkiyyəti
- ☐ Dövlət mülkiyyəti
- ☒ ümumi mülkiyyət formalarında
- ☐ bələdiyyə mülkiyyət formasında

85 İnfrastruktur əsasən hansı xarakterə xasdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Texnoloji proses
- ☐ Təsir göstərmə
- ☒ Kollektiv istehsal
- ☐ Obyektiv zərurət

86 Struktur anlayışı hansı mənada işlədilir?

- ☒ düzgün cavab yoxdur
- ☐ Geniş sosial
- ☐ Sosial
- ☐ Qısa
- ☐ İqtisadi

87 İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- ☐ Dügün cavab yoxdur
- ☒ İstehsal
- ☐ Rəhbərlik
- ☐ Mülkiyyət
- ☐ Hamısı

88 İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- ☐ Dügün cavab yoxdur
- ☒ Bölgü
- ☐ Rəhbərlik
- ☐ Mülkiyyət
- ☐ Hamısı

89 Aşağıda verilənlərdən hansı bazar infrastrukturunun funksiyasına aid deyil?

- ☐ düzgün cavab yoxdur
- ☐ bazar münasibətlərin təşkili
- ☐ hüquqi və iqtisadi nəzarət
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ bazar münasibətlərinin iştirakçıların mənafehlərin reallaşdırılması

90 İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- ☐ Dügün cavab yoxdur
- ☒ İstehlak
- ☐ Rəhbərlik
- ☐ Mülkiyyət
- ☐ Hamısı

91 Müasir infrastruktur hansı funksiyanı həyata keçirmir?

- ☐ Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində hüquqi və iqtisadi formanın sadələşməsi
- ☐ İşguzar münasibətlərin iştirakçıların öz maraqların həyata keçirilməsinə şərait yaratmaq
- ☐ İşguzar münasibətlərin təşkili
- ☒ Hamısı düzgün cavabdı
- ☐ Müəyyən olmuş funksiyalar üzrə işinin müxtəlif subyektlərə yönəldilməsində yüksəlməsinin təşkili

92 Sahəlararası infrastruktur hansı əlamətə görə təsnifləşdirilir?

- ☒ düzgün cavab yoxdur
- ☐ istehsalın təşkili əlamətinə
- ☐ istehsal əlamətinə
- ☐ sahə əlamətinə
- ☐ istehsal təsiri əlamətinə

93 Sahəlararası infrastruktur hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ istehsalın təşkili əlamətinə
- ☒ xidmət əlamətinə
- ☐ sahə əlamətinə
- ☐ istehsal əlamətinə
- ☐ istehsal təsiri əlamətinə

94 İnfrastruktur hansı sahələrin fəaliyyət göstərməsi üçün zəruridir?

- ☐ təkrar istehsal sahələrinin
- ☐ maddi texniki bazanın
- ☒ maddi istehsal sahələrinin
- ☐ maddi nemətlər sahələrinin
- ☐ istehsala xidmət etməyən sahələrin

95 Infrastruktur sözünün latınca mənası nə deməkdir?

- ☐ yeni quruluş
- ☐ yan quruluş
- ☐ üst quruluş
- ☒ alt quruluş
- ☐ şaquli quruluş

96 İqtisadiyyatın xüsusi sahəsinə aşağıda verilənlərdən hansını aid etmək olar

- ☐ Təşəbbüskarlıq
- ☐ Fəaliyyət
- ☐ Düzgün qərar
- ☐ Tələbət
- ☒ Düzgün cavab yoxdur

97 İqtisadiyyatın xüsusi sahəsinə aşağıda verilənlərdən hansını aid etmək olar

- ☒ Bazar
- ☐ Düzgün qərar
- ☐ Tələbət
- ☐ Təşəbbüskarlıq
- ☐ Düzgün cavab yoxdur

98 İstər yerli, istərsə də xarici ölkələrin iqtisadi ədəbiyyatında infrastrukturun tədqiqinin neçə əsas istiqaməti nəzərə çarpır?

- ☐ 3
- ☒ 5
- ☐ 4
- ☐ 6
- ☐ 2

99 İntrastruktur anlayışı ilk dəfə hansı fəaliyyətin ifadə edilməsində işlənmişdir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Silahlı qüvvələrin həyatı
- ☐ Biznes
- ☐ Qarşılıqlı əlaqə
- ☐ normal şərait

100 Bazar infrastrukturunu bazanın iqtisadi sisteminin hansı fəaliyyətini təmin edir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Normal
- ☐ Çətin
- ☐ Asand
- ☐ İqtisadi

101 Bazarın ən vacib tərkib hissələri kimi aşağıda verilənlərdən hansı çıxış etmir?

- ☐ əmək birjaları
- ☒ hamısı
- ☐ Fond
- ☐ Valyuta
- ☐ Lizing konpaniyaları

102 Ölkəmizdə biznes infrastrukturun inkişafına mane olan amillər aşağıda göstərilənlərdən hansıdır?

- ☐ Maddi durum
- ☒ Torpaqlarımızın zəbt olunması
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qanundakı boşluluq
- ☐ Sosial durum

103 İnfrastrukturların elementləri dedikdə nə başa düşülür?

- ☐ Auditor şirkətləri
- ☐ Müstəqil sahibkarlıq üçün üçün xüsusi zona
- ☐ Azad iqtisadi zona
- ☐ Konsaltinq şirkətləri
- ☒ Xüsusi ixtisaslaşmış fəaliyyət növü

104 Ölkədə infrastruktur neçə qrupa bölünür?

- ☐ 3
- ☐ 6
- ☒ 2
- ☐ 4
- ☐ 10

105 Ayrı-ayrı konkret əraziyə xidmət göstərən hansı infrastruktur sahəsidir?

- ☐ müəssisə infrastrukturu
- ☐ ərazi infrastrukturu
- ☐ düzgün cavab yoxdur
- ☐ rayon infrastrukturu
- ☒ regional infrastrukturu

106 İnfrastruktur iqtisadi kateqoriya kimi hansı məhsulun artmasına xidmət edir?

- ☒ son məhsulun
- ☐ xalis məhsulun
- ☐ xalis gəlirin
- ☐ ümumi məhsulun
- ☐ ümumi gəlirin

107 İnfrastruktur iqtisadi kateqoriya olub hansı məhsulun artmasına səbəb olur?

- ☐ Xalis məhsulun
- ☐ Ümumi məhsulun
- ☐ cəmi məhsulun
- ☐ təmiz məhsulun
- ☒ Son məhsulun

108 ərazi əlamətlərinə görə infrastrukturu müəyyənləşdirin ?

- ☐ kənd təsərrüfatı
- ☒ xalq təsərrüfatı
- ☐ ev təsərrüfatı
- ☐ kommunal xidmət təsərrüfatı
- ☐ elevator təsərrüfatı

109 Bazar iqtisadiyyatı şəraitində vasitəçilik edən aşağıda göstərilənlərdən hansılar sayılır?

- ☒ Birja
- ☐ Heç biri
- ☐ Kapital
- ☐ Məsləhətçi
- ☐ Diller

110 İnfrastrukturunun əsas vəzifələrindən biri nədir?

- ☐ istehsal müəssisələrinin fəaliyyətinə qarışmaq
- ☐ müəssisələrin işçilərinə yardım göstərmək
- ☒ Düzgün cavab yoxdur
- ☐ müəssisələrin diqqətini istehsal prosesindən yayındırmaq
- ☐ istehsal müəssisələrini maliyyələşdirmək

111 İnfrastruktur hansı şəkildə təşəkkül tapmışdırlar

- ☐ Təsadüfi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Mürəkkəb
- ☒ Obyektiv
- ☐ Kor – təbii

112 Aşağıda göstərilənlərdən hansı infrastrukturların formalaşmasına aid deyil?

- ☒ Düzgün cavab yoxdur
- ☐ Sosial
- ☐ Biznes
- ☐ İstehsal
- ☐ İqtisadi

113 İstehsal infrastrukturunun formalaşmasına təsir edən amilləri təyin edin?

- ☐ müəssisənin iqtisadi vəziyyəti
- ☐ müəssisənin yoldan uzaqlığı
- ☐ müəssisənin adı
- ☒ müəssisənin yerləşdiyi yer
- ☐ müəssisəarası məsafə

114 Müəssisədə fəaliyyət göstərən sosial infrastruktur neçənci qrupa aid edilir?

- ☐ ikinci qrupa
- ☒ birinci qrupa
- ☐ beşinci qrupa
- ☐ dördüncü qrupa
- ☐ üçüncü qrupa

115 İstehsal infrastrukturunun inkişafına təsir edən amilləri müəyyən edin ?

- ☐ maliyyə vəsaitlərinin ixtisaslaşması və təmərküzləşməsi
- ☐ istehlakın ixtisaslaşması və təmərküzləşməsi
- ☒ istehsalın ixtisaslaşması və təmərküzləşməsi
- ☐ istehsal infrastrukturunun ixtisaslaşması və təmərküzləşməsi
- ☐ əməyin ixtisaslaşması və təmərküzləşməsi

116 İstehsal infrastrukturunun formalaşmasına təsir edən amillər hansıdır?

- ☐ tətbiq edilən aqrotexnika
- ☐ tətbiq edilən əmək təşkili
- ☒ tətbiq edilən texnologiya
- ☐ tətbiq edilən əkinçilik sistemi
- ☐ tətbiq edilən maşınlar sistemi

117 Xalq təsərrüfatı infrastrukturunu nəyə deyilir?

- ☒ iqtisadiyyatın istehsal və qeyri-istehsal sahələrinin səmərəli fəaliyyətinə xidmət edən sahələr
- ☐ xalq təsərrüfatının əksər sahələrinə xidmət edən sahələr
- ☐ xalq təsərrüfatının əhaliyə xidmət sahəsi sistemi
- ☐ xalq təsərrüfatının kommunal xidmət sahələrini özündə əks etdirir
- ☐ xalq təsərrüfatının sosial xidmət sahələrinin özündə əks etdirir

118 İstehsal prosesinə təsir dərəcəsinə görə infrastrukturunu müəyyən edin

- ☐ tarasional
- ☐ sosial
- ☐ proprsional
- ☒ istehsal
- ☐ rasional

119 İnfrastrukturun bütün üsürlərini neçə əlamətə görə təsnifləşdirmək olar ?

- ☐ 4 əlamətə
- ☐ 8 əlamət
- ☒ düzgün cavab yoxdur
- ☐ 10 əlamətə
- ☐ 6 əlamətə

120 İnfrastrukturun bütün üsürlərini neçə əlamətə görə təsnifləşdirmək olar ?

- ☐ düzgün cavab yoxdur
- ☐ 10 əlamətə
- ☐ 8 əlamət
- ☒ 5 əlamətə
- ☐ 4 əlamətə

121 İnfrastrukturda nə əmələ gətirən elementlər kimi baxmaq olar?

- ☐ korporasiya əmələ gətirən
- ☐ kooperiya əmələ gətirən
- ☐ sabitlik əmələ gətirən
- ☒ kompleks əmələ gətirən
- ☐ yarım komplekslər əmələ gətirən

122 Aşağıda göstərilənlərdən hansı infrastrukturların formalaşmasına aid deyil?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Təsisat
- ☐ Sosial
- ☐ Biznes
- ☐ İstehsal

123 Ölkədə fəaliyyət göstərən bütün müstəqil bazarlardan daha sürətlə inkişaf edən hansı bazardır?

- ☐ İnvestisiya bazarı
- ☒ Maliyyə bazarı
- ☐ İnformasiya bazarı
- ☐ İnnovasiya bazarı
- ☐ Daşınmaz əmlak bazarı

124 Aşağıda göstərilən hansı cavab biznesinfrastrukturunun təkamülünə ciddi təkan vermişdir?

- ☐ Tələbatın artması qanununun modifikasiyası
- ☒ Bəşər sivilizasiyanın inkişafı
- ☐ Konkret mənafe qrupları
- ☐ Bütün cavablar doğrudur
- ☐ İnsanların natural tərəqqisi

125 Təsnifat sistemində infrastrukturların hansı təyinatı daha çox maraq doğurur?

- ☐ Təsisat
- ☒ Funksional
- ☐ Sosial
- ☐ İstehsal
- ☐ Qeyri- istehsal

126 Aşağıda göstərilənlərdən hansı cavab biznes infrastrukturunun təkamülünə ciddi təkan vermişdir?

- ☒ Hamısı
- ☐ Bəşər sivilizasiyasının inkişafı
- ☐ insanlar natural tərəqqisi
- ☐ tələbatın artırılması qanununun modifikasiyası
- ☐ konkret mənafe qrupları

127 İnfrastruktur maddi istehsalın hansı hissəsidir?

- ☐ az hissəsi
- ☐ çox hissəsi
- ☒ düzgün cavab yoxdur
- ☐ əksər hissəsi
- ☐ xüsusi hissəsi

128 İnfrastruktur maddi istehsalın hansı hissəsidir?

- ☐ əksər hissəsi
- ☐ az hissəsi
- ☐ çox hissəsi
- ☒ ayrılmaz hissəsi
- ☐ xüsusi hissəsi

129 Funksional təyinatına görə infrastrukturun təsnifləşdirilir ?

- ☐ sahələrə
- ☒ sferalara
- ☐ müəssisələr
- ☐ təşkilatlar
- ☐ qurumlar

130 İnfrastrukturun təsnifləşdirilməsi ictimai təkrar istehsal-sistemində ayrı-ayrı elementlərin və bütün digər sahələrin nəyini müəyyən etməyə imkan verir?

- ☐ faydalılığını
- ☐ cəmini
- ☐ məcmunu
- ☒ yerini
- ☐ səmərəsini

131 ərazi əlamətinə və istehsala xidmət səviyyəsinə görə infrastrukturu müəyyənləşdirir?

- ☐ istehsal
- ☐ rasiona
- ☒ regional
- ☐ proporsional
- ☐ institusional

132 İnfrastruktur ünsürlərini konkret əlamətlərinə görə təsnifləşdirmək olarmı?

- ☐ təsnifləşdirmək mümkündür
- ☒ təsnifləşdirmək olar
- ☐ təsnifləşdirmək qeyri –mümkündür
- ☐ təsnifləşdirmək lazımdır
- ☐ təsnifləşdirməyə ehtiyac yoxdur

133 əmtəə bazarında təklif olunan məhsullar neçə qrupa bölünür

- ☐ 2
- ☒ 3
- ☐ 5
- ☐ 4
- ☐ 6

134 əmtəə bazarı dedikdə bu verilənlərdən hansını başa düşmək olar

- ☐ düzgün cavab yoxdur
- ☒ əmtəə və xidmətlərin məcmusu
- ☐ tələbat
- ☐ proses
- ☐ maddi resurs

135 əmtəə bazarında və ya müştərinin satış bazarında müştəri cəlb etmək üçün hansı informasiya mənbələri yaradılır

- ☐ Mağazalar
- ☐ Ticarət vastiçələri şəbəkəsi
- ☐ Bazar məntəqəsi

- ☐ Xüsusilaşdırılmış istehlakçılar təbəqəsi
- ☒ Hamısı düzgün cavabdır

136 əmtəə bazarının elementlərinin əsas tərkib hissələrini aşağıda verilənlərdən hansı əhatə edir?

- ☒ Region qrupları xarakteri
- ☐ Məhsul buraxılışı
- ☐ Məhsul göndərilməsi təhlili
- ☐ İstehlak bazarının strukturu
- ☐ Satış kanalları və formaları

137 əmtəə təsərrüfatının mövcud olunması üçün hansı şərtlər tələb olunur?

- ☐ Təsərrüfat bazarlarını təmzimpləyən xarakteri
- ☐ İctimai əmək bölgüsü
- ☐ Mülkiyyət forması
- ☐ İstehsalçılar arasında ictimai əlaqə forması kimi əmtəə mübadiləsinin olması
- ☒ Hamısı düzgün cavabdır

138 Tədavülün səmərəli təşkil edilməsi nədən asılıdır?

- ☐ dövlət tədarükünün tempi
- ☒ təkrar istehsal prosesinin tempi
- ☐ geniş təkrarın tempi
- ☐ kiçik təkrar istehsalın tempi
- ☐ sosial ehtiyatların dövriyyəsi

139 Nəqliyyat xidməti işlərinin səmərəliliyi nədən asılıdır?

- ☐ yüklərin qabaritliyindən
- ☐ yüklərin boşaldılmasının mexanikləşdirilməsi
- ☐ yüklərin mexaniki üsulla doldurulması
- ☒ yüklərin doldurulması və boşaldılması işlərinin təşkilindən
- ☐ yüklərin növ və həcmindən

140 Nəqliyyat xidməti işlərinin əmərəliliyi hansı amillərdən asılıdır?

- ☐ kooperasiya olunmuş sahələrdən
- ☐ sürücünün səriştəsindən
- ☐ maşının təzə və köhnəliyindən
- ☐ maşını kimin idarə etməsindən
- ☒ yükün daşınma məsafəsindən

141 əmtəə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ tərəflərin iqtisadi məsuliyyəti
- ☐ qapalı ticarətə dəstək göstərilməsi
- ☐ tərəflərin siyasi məsuliyyəti
- ☐ Hamısı

142 əmtəə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ ticarət tərəfdaşlarının sərbəst seçilməsi

- ☐ qapalı ticarətə dəstəy göstərilməsi
- ☐ tərəflərin siyasi məsuliyyəti
- ☐ Hamısı

143 əmtəə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ azad ticarətə dəstək göstərilməsi
- ☐ qapalı ticarətə dəstəy göstərilməsi
- ☐ tərəflərin siyasi məsuliyyəti
- ☐ Hamısı

144 Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ partnyorların qarşılıqlı münasibətlərinin son nəticəsi əmtəənin alqı-satqı aktında əks olunur

145 Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ kommersiya-təsərrüfat prioritetləri və potensial imkanları əsasında satıcı, vasitəçi, alıcı və tərəfdaşların seçilməsində müstəqillik

146 Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ tərəfdaşların kommersiya-təsərrüfat qarşılıqlı münasibətlərinin kütləvi xarakteri

147 Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ əmtəə irəliləməsinin bütün səviyyələrində malın və xidmətin göstərilməsinin mövcudluğu

148 Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- ☐ düzgün cavab yoxdur
- ☐ tələbi izləmək və dəyişdirmək
- ☐ istehsalçıdan istehlakçıya əmtəə axınını rəşional yönəltməyə
- ☐ əmtəə ehtiyatını artırmağa
- ☒ müvafiq xidmətlər göstərməyə

149 Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- ☐ düzgün cavab yoxdur

- ☐ tələbi izləmək və dəyişdirmək
- ☐ istehsalçıdan istehlakçıya əmtəə axınını rəşional yönəltməyə
- ☐ əmtəə ehtiyatını artırmağa
- ☒ istehsalçını yeni, daha təkmil əmtəə istehsalına səy göstərməyə

150 Məhsulların saxlanması prosesinin təkmilləşdirmək üçün genişləndirmək lazımdır

- ☐ Buzxana və soyuducuların ləvğ edilməsi
- ☐ Zərərçericilərə qarşı mübarizə
- ☐ Tikinti təmir işlərini
- ☒ Ambarları, soyuducuları, elevator stansiyalarını
- ☐ Ambarların və dəyirmanların sökülməsini

151 İstehsal təyinatına və xüsusiyyətinə görə infrastrukturun təyinatı necə olur

- ☐ Sahə daxilində əmək təşkili
- ☐ Sahələr arası yollar
- ☐ Sahələrin birləşdirilməsi
- ☒ Sahələr arası
- ☐ Sahə daxili təşkili

152 Müəyən ərazi üzrə istehsalın xidmət göstərən sahələrin məcmusuna nə deyilir

- ☒ Regional infrastruktur
- ☐ İnstitusional infrastruktur
- ☐ Sosial infrastruktur
- ☐ İstehsal infrastruktur
- ☐ Rəşional infrastruktur

153 Qablaşdırma xidməti hansı sahəyə xidmət edir?

- ☐ Yerli sənaye sahəsinə
- ☐ Toxuculuq sənayesinə
- ☐ Yeyinti sənayesi
- ☒ Emal sənayesi
- ☐ Kimya sənayesinə

154 Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- ☐ düzgün cavab yoxdur
- ☐ tələbi izləmək və dəyişdirmək
- ☐ istehsalçıdan istehlakçıya əmtəə axınını rəşional yönəltməyə
- ☐ əmtəə ehtiyatını artırmağa
- ☒ tələbin dəyişilməsini izləmək və ona uyğunlaşmağa

155 əmtəə bazarının tədqiq edilməsi ilə bağlı problemlərin araşdırılması hansı əsaslarla həyata keçirilir

- ☐ Bazar şəraitində mümkün olan dəyişikliklər
- ☐ Xüsusi operativlik
- ☐ Konkret tədbir
- ☒ İnformasiyaların təhlili
- ☐ Şəraitin tətdiq edilməsi

156 İqtisadi fəaliyyətin təşkilinin digər tərəfdən fərqli olaraq bazar hansı səciyyəvi xüsusiyyətə malikdir?

- ☒ Hamısı düzgün cavabdır
- ☐ Bazar daha çox miqdarda əmtəə istehsalçılarına fəaliyyət göstərir
- ☐ Bazar qanunları daha çox təzahür edir
- ☐ Həqiqi bazar ona sərbəst daxil olmağı və çıxmağı tələb edir
- ☐ Bazarda maddi maliyyə və insan resurslarının tam sərbəst yerləşdirir

157 əmtəələrin topdan satış üzrə kommersiya fəaliyyətini aşağıda göstərilənlərdən hansı əməliyyatları yerinə yetirilməsindən ibarətdir?

- ☒ bütün cavablar doğrudur
- ☐ Topdan müəssisələrin reklam informasiya ilə təmini
- ☐ Əmtəələrin alıcılar ilə təsərrüfat əlaqələrinin yaradılması
- ☐ Əmtəələrin todan alıcılarının tapılması
- ☐ Əmtəə alıcıları ilə müqavilələrin yerinə yetirilməsi uçotunun təşkili

158 Qısamüddətli istifadə üçün nəzərdə tutulan əmtəələrə ən əsas hansı məhsulları aid etmək olar?

- ☐ hamsı doğru cavabdır
- ☐ ağız sənaye
- ☐ yüngül sənaye
- ☒ Gündəlik zəruri istehlak
- ☐ uzunmüddətli

159 əmtəə bazarına və ya müəssisələrin satış bazarına müştəri cəlb etmək üçün yaradılan xüsusi informasiya mənbələrinin yaradılmasına aşağıda verilənlərdən hansı aiddir?

- ☒ hamsı
- ☐ xüsusişdirilmiş istehlakçı təbəqəsi
- ☐ baza məntəqələri
- ☐ Magazalar
- ☐ ticarət vasitəçiləri şəbəkəsi

160 Məhsul yığımından dərhal sonra hansı bazarda mümkün qiymətə ticarət etməyə başlayırlar?

- ☐ birjada
- ☐ yarmarka bazarında
- ☒ nəğd bazarında
- ☐ fyuçers bazarında
- ☐ k/t-ı bazarında

161 Bazar haqqında əsas informasiya mənbələrinə hansı daxil deyil

- ☒ Məhsul buraxılması
- ☐ Topdan və pərakəndə satış ticarətindən daxil olan informasiya
- ☐ Sahəvi uçot statistikasi
- ☐ Dövlət statistikasi
- ☐ Xüsusi tədqiqatların məlumatları

162 əmtəə birjalari birja əməliyyatların xarakterinə görə aşağıda verilənlərdən hansı sövdələşmələri həyata keçirir. A)Real əmtəə üzrə sövdələşməsi

- ☒ Bütün cavablar doğrudur
- ☐ Opsion sövdələşməsi
- ☐ Təcili sövdələşməsi
- ☐ Forvard sövdələşməsi

163 Sovet iqtisadi sistemində aqrar-sənaye məhsullarının əsas satış kanalı nə idi?

- ☐ dövlət alışı
- ☐ dövlət nəzarəti
- ☒ dövlət tədarükü
- ☐ dövlət qayğısı
- ☐ dövlət satışı

164 əmtəə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- ☐ düzgün cavab yoxdur
- ☒ malgöndərənlər, vasitəçilər, satıcılar və alıcılar arasında rəqabət
- ☐ qapalı ticarətə dəstəy göstərilməsi
- ☐ tərəflərin siyasi məsuliyyəti
- ☐ hamısı

165 əmtəə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- ☐ düzgün cavab yoxdur
- ☒ azad qiymətdə qoyma
- ☐ qapalı ticarətə dəstək göstərilməsi
- ☐ tərəflərin siyasi məsuliyyəti
- ☐ Hamısı

166 əmtəə bazarının malik olduğu üstünlüklərə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ sahibkarlıq fəaliyyəti subyektlərinin imkanlarını genişləndirir

167 əmtəə bazarının malik olduğu üstünlüklərə aiddir:

- ☒ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☐ cəmiyyətin mənafeyinə uyğun olan əmtəə qıtlığından iqtisadiyyatı azad edir

168 əmtəə bazarının malik olduğu üstünlüklərə aiddir:

- ☒ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa kömək olur

169 əmtəə bazarının malik olduğu üstünlüklərə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ istehsalçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır

170 əmtəə bazarının malik olduğu üstünlüklərə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- ☐ əmtəənin istehsalı və tədavülündə inhisarçılıqlığa dəstək olur
- ☐ istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- ☒ kənardan heç bir təsir olmadan təbii şəkildə alıcılar və istehlakçıların maraqlarını birləşdirir

171 Öz aralarında bir – birini qarşılıqlı əvəz etməklə tələb və təklifi ümumi xarakterizə edərək müxtəlif malların eyni vaxtda bir müddətə fyuçers kontaktı ilə alınması və satılması hansı sazişə məxsusdur.

- ☒ Əmtələrarası
- ☐ Bazarlararası
- ☐ Sazişlərarası
- ☐ Sahələrarası
- ☐ Məhsullararası

172 Nəqliyyat – yol xidmətinin yaxşılaşmasına, yüklərin doldurulma – boşaldılma – boşaldılma işlərinin mexanikləşə səviyyəsi nəyə təsir göstərir

- ☐ Müxtəlif nəqliyyat növlərinin əlaqələndirilməsi
- ☒ Müxtəlif nəqliyyat növlərinin sərfəli əlaqələndirilməsi
- ☐ Müxtəlif nəqliyyat növlərinin yenidən istehsalına
- ☐ Müxtəlif nəqliyyat növlərinin sürətinin artması
- ☐ Müxtəlif nəqliyyat növlərinin boş dayanması

173 Tədavülün səmərəli təşkil edilməsi nədən aslıdır

- ☐ sosial ehtiyatların dövrüyyəsi
- ☐ Geniş təkrarın tempi
- ☒ Təkrar istehsal prosesinin tempi
- ☐ Kiçik təkrar istehsalın tempi
- ☐ dövlət tədarükünün tempi

174 Hansı infrastruktur sahələri istehsal və qeyri - istehsal sahələrinə xidmət göstərir

- ☐ Kənd təsərrüfatı
- ☒ Xalq təsərrüfatı
- ☐ Meşə təsərrüfatı
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qoruq təsərrüfatı

175 Saxlanılan materialın növünə və xarakterinə görə anbarlar hansılardır?

- ☐ bağlı, yarımbağlı, açıq, xüsusi anbarlar
- ☒ universal və ixtisaslaşdırılmış anbarlar
- ☐ material, istehsaldaxili, satış-əmtəəlik anbarlar
- ☐ düzgün cavab yoxdur
- ☐ mərkəzləşdirilmiş, sahəvi, sexyanı anbarlar

176 Məkanca yerləşməsi və fəaliyyət miqyasına görə anbarlar hansılardır?

- ☐ material, istehsaldaxili, satış-əmtəəlik anbarlar
- ☐ universal və ixtisaslaşdırılmış anbarlar
- ☐ düzgün cavab yoxdur

- ☒ mərkəzləşdirilmiş, sahəvi, sexyanı anbarlar
- ☐ bağlı, yarımbağlı, açıq, xüsusi anbarlar

177 Odadavamlılıq dərəcəsinə görə anbarlar hansılardır?

- ☐ material, istehsaldaxili, satış-əmtəəlik anbarlar
- ☐ düzgün cavab yoxdur
- ☒ yanmayan, çətin yanan və tez alışan
- ☐ universal və ixtisaslaşdırılmış anbarlar
- ☐ bağlı, yarımbağlı, açıq, xüsusi anbarlar

178 Tutduğu sahəyə görə anbarlar hansılardır?

- ☒ Kiçik, orta və iri anbarlar
- ☐ Ümumi və xüsusi məhsul anbarları
- ☐ Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar
- ☐ Düzgün cavab yoxdur
- ☐ Təchizat, istehsal və bölüşdürmə anbarları

179 Anbar tikililərinin əsas tipləri neçə qrupa ayrılır?

- ☐ 1
- ☐ Düzgün cavab yoxdur
- ☐ 4
- ☒ 3
- ☐ 2

180 Məhsullar anbara neçə üsulla yığılır?

- ☐ 1
- ☐ düzgün cavab yoxdur
- ☐ 4
- ☐ 3
- ☒ 2

181 Anbarların fəaliyyət strategiyasına təsir göstərən neçə xərc növü mövcuddur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☒ 6

182 Qapalı anbarlar neçə binadan ibarət olurlar?

- ☐ 2
- ☐ 1
- ☐ 3
- ☐ Düzgün cavab yoxdur
- ☒ 4

183 Anbarların yerləşdirilməsinə təsir edən amillə aiddir

- ☐ Anbarların həcmi
- ☐ Düzgün cavab yoxdur

- ☐ Hamısı
- ☒ İşci qüvvəsi
- ☐ Fəaliyyət istiqaməti

184 Anbarların yerləşdirilməsinə təsir edən amillə aiddir.

- ☒ Əmtəəlik axınların həcmi
- ☐ Anbarların həcmi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hamısı
- ☐ Fəaliyyət istiqaməti

185 Məhsulların saxlanması prosesinin təkmilləşdirmək üçün nəyi genişləndirmək lazımdır?

- ☐ tikinti-təmir işlərini
- ☐ buxana və soyuducuların ləğv edilməsini
- ☐ anbarların və dəyirmanların sökülməsini
- ☐ zərərvericilərə qarşı mübarizəni
- ☒ anbarları, soyuducuları, elevator stansiyalarını

186 Məhsulların daşınması, saxlanması və satışı mərhələlərində ən mühüm məsələ nədən ibarətdir?

- ☒ məhsulların qablaşdırılması
- ☐ məhsulların yarmarkalarda satılması
- ☐ məhsulların satışa çıxarılması
- ☐ məhsulların qablardan boşaldılması
- ☐ məhsulların anbarlara doldurulması

187 Müasir şəraitdə istehsal müəssisəni və ya firmanı hansı təsərrüfat olmadan təsəvvür etmək mümkün deyil?

- ☒ anbar təsərrüfatı
- ☐ məhsulların müxtəlif səbəblərə görə saxlanması
- ☐ DCC
- ☐ müvafiq keyfiyyət
- ☐ xüsusi yaradılmış

188 Müasir anbar təsərrüfatının idarə edilməsi hansı konsepsiyanın tədbiridir?

- ☒ “Dəqiq vaxtında” loqistik
- ☐ əsaslı dəyişikliklərin əmələ gəlməsi
- ☐ məhsulların müxtəlif səbəblərdən saxlanması
- ☐ material ehtiyatlarının yaradılması

189 Anbarlarda ehtiyatların saxlanmasında yerinə yetirilən əməliyyatlara aşağıdakı verilənlərdən hansılar aiddir?

- ☐ materialın keyfiyyət və kəmiyyət üzrə qəbul olunması
- ☒ Heç biri düzgün cavab deyil
- ☐ yenidən qablaşdırılması
- ☐ istehlak istehsalına hazırlanması
- ☐ materialın keyfiyyət və kəmiyyət üzrə qəbul olunmaması

190 Anbarların əsas funksiyalarına aşağıdakılardan hansı aiddir?

- ☒ Anbarlaşdırma və saxlama

- ☐ Satış xidmətinin göstərilməsi
- ☐ Alış xidmətinin göstərilməsi
- ☐ Məhsulgöndərənlərə rekvizitlərin göndərilməsi
- ☐ Düzgün cavab yoxdur

191 Anbarların fəaliyyət strategiyasına təsir göstərən xərc növü hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☐ anbarların nəzarət xidməti xərcləri
- ☐ anbarlarda alqı-satqı xərcləri
- ☐ bütün cavablar doğrudur
- ☒ anbar sisteminin idarə edilməsi xərcləri;

192 Anbarların yerləşdirilməsinə təsir edən amillə aiddir.

- ☐ Düzgün cavab yoxdur
- ☐ Hamısı
- ☐ Anbarların həcmi
- ☒ Enerji təchizatı
- ☐ Fəaliyyət istiqaməti

193 Qablaşdırmada hansı məmulatlardan istifadə edilir?

- ☐ alüminium qablardan
- ☐ mis qablardan
- ☐ torba və çuvalardan
- ☒ polimer və taxta qablardan
- ☐ dəmir qablardan

194 Nəqliyyat-yol xidmətinin yaxşılaşmasına, yüklərin doldurulma-boşaldılma işlərinin mexanikləşmə səviyyəsi nəyə təsir göstərir?

- ☐ müxtəlif nəqliyyat növlərinin sürətinin artmasına
- ☐ müxtəlif nəqliyyat növlərinin boş dayanmasına
- ☒ müxtəlif nəqliyyat növlərinin sərfəli əlaqələndirilməsi
- ☐ müxtəlif nəqliyyat növlərinin əlaqələndirilməsinə
- ☐ müxtəlif nəqliyyat növlərinin yenidən istehsalına

195 Nəqliyyat tarası hansı taraya deyilir?

- ☐ üst taralara
- ☒ xarici taralara
- ☐ yaşıl taralara
- ☐ qırmızı taralara
- ☐ daxili taralara

196 Anbarların fəaliyyət strategiyasına təsir göstərən xərc növlərindən deyil.

- ☒ düzgün cavab yoxdur
- ☐ anbarda məhsulların ehtiyat formasında saxlanılmasına çəkilən xərclər;
- ☐ anbar sisteminin idarə edilməsi xərcləri;
- ☐ anbarların sayının azaldılması və təchizat anbarlarının istehlakçılardan uzaqlaşdırılması ilə əlaqədar satış həcmində baş verən itkilər.
- ☐ anbar işçilərinin əmək haqqı xərcləri;

197 Məhsullar anbarlara hansı üsullarla yığılır?

- ☐ Qəfəsə üsulu ilə
- ☐ Ştabel üsulu ilə
- ☐ Tərəcə
- ☐ düzgün cavab yoxdur
- ☒ Ştabel və qəfəsə üsulu ilə

198 Anbar avadanlıqlarına aid deyil.

- ☐ yanğından mühafizə avadanlıqları;
- ☐ düzgün cavab yoxdur
- ☒ məhsulları istehsal edən avadanlıqlar;
- ☐ qaldırıcı – nəqliyyat avadanlıqları;
- ☐ çəki - ölçü avadanlıqları;

199 Anbar tikililərinin əsas tipləri hansılardır?

- ☐ Açıq, yarımaçıq
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qapalı, yarımaçıq
- ☒ Açıq, qapalı, yarımqapalı
- ☐ Açıq, qapalı, yarımaçıq

200 Logistik sistemdə yerinə görə anbarlar hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Təchizat, istehsal və bölüşdürmə anbarları
- ☐ Ümumi və xüsusi məhsul anbarları
- ☐ Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar
- ☐ Kiçik, orta və iri anbarlar

201 Texniki prosesin xarakterinə görə anbarlar hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Ümumi və xüsusi məhsul anbarları
- ☒ Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar
- ☐ Kiçik, orta və iri anbarlar
- ☐ Təchizat, istehsal və bölüşdürmə anbarları

202 Texniki nişanələrə görə anbarlar hansılardır?

- ☐ Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar
- ☒ Ümumi və xüsusi məhsul anbarları
- ☐ Düzgün cavab yoxdur
- ☐ Təchizat, istehsal və bölüşdürmə anbarları
- ☐ Kiçik, orta və iri anbarlar

203 Anbarların əsas funksiyalarına aşağıdakılardan hansı aiddir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Satış xidmətinin göstərilməsi
- ☒ Məhsulgöndərənlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili.
- ☐ Alış xidmətinin göstərilməsi
- ☐ Məhsulgöndərənlərə rekvizitlərin göndərilməsi

204 Anbarların əsas təyinatı nədən ibarətdir? 1) material ehtiyatlarının toplanması 2) material ehtiyatının üçün istehsal etmək 3) material ehtiyatının saxlanması 4) mənfəətin artırılması üçün anbar həcmının genişləndirilməsi 5) istehlakçı sifarişlərinin fasiləsiz və ahəngdar yerinə yetirilməsinin təmin edilməsi

- ☐ Düzgün cavab yoxdur
- ☐ 1 2 3
- ☒ 1 3 5
- ☐ 2 4 5
- ☐ 1 4 5

205 Binanın quruluşu və konstruksiyasına görə anbarlar hansılardır?

- ☐ universal və ixtisaslaşdırılmış anbarlar
- ☐ düzgün cavab yoxdur
- ☐ mərkəzləşdirilmiş, sahəvi, sexyanı anbarlar
- ☒ bağlı, yarımbağlı, açıq, xüsusi anbarlar
- ☐ material, istehsaldaxili, satış-əmtəlik anbarlar

206 Anbarların əsas funksiyalarına aşağıdakılardan hansı aiddir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Məhsulgöndərənlərə rekvizitlərin göndərilməsi
- ☐ Satış xidmətinin göstərilməsi
- ☒ Unitizasiya və yüklərin nəql edilməsi
- ☐ Alış xidmətinin göstərilməsi

207 Firma və təşkilatları məhsulların anbarlaşdırmasına məcbur edən amillərə aid deyil.

- ☐ düzgün cavab yoxdur
- ☐ bazarın dəyişən tələbinə çevik reaksiya vermək məqsədilə istehlakçı tələbinin vaxtında nəzərə alınması və onun dolğun ödənilməsi;
- ☐ istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün material resurslarının anbarlaşdırılması və tədarükəti proseslərinin az xərclərlə başa gəlməsi;
- ☐ bazarın yeni sektorunda məhsul satışı prosesinin sınaqdan çıxarılması
- ☒ hazır məhsul satışı üzrə səmərəli marketinq strategiyasının tətbiqi üçün şəraitin yaradılmaması;

208 Firma və təşkilatları məhsulların anbarlaşdırmasına məcbur edən amillərə aid deyil.

- ☐ bölüşdürmə şəbəkələrində hazır məhsullar üzrə sığorta və mövsümi anbar ehtiyatlarının yaradılması hesabına tələb və təklifin koordinasiyası və əlaqələndirilməsi;
- ☐ istehsalda və nəqliyyatda istehsal güclərindən, texnoloji avadanlıqlardan yaxşı istifadə etməklə logistik xərclərin azaldılması;
- ☒ düzgün cavab yoxdur
- ☐ hazır məhsul satışı üzrə səmərəli marketinq strategiyasının tətbiqi üçün şəraitin yaradılması;
- ☐ anbarlaşdırma istehsal prosesinin tərkib hissəsi olduğundan əməli menecmentin tələblərinin ödənilməsi;

209 Anbarların yerləşdirilməsinə təsir edən amillə aid deyil?

- ☒ düzgün cavab yoxdur
- ☐ İşçi qüvvəsi
- ☐ Enerji təchizatı
- ☐ əmtəlik axınların həcmi
- ☐ nəqliyyat xidməti

210 Aşağıda verilənlərdən hansı anbarlarda göstərilən xidmətlərə xarakterdir?

- ☒ Heç biri düzgün cavab deyil
- ☐ Məhsulların istehsal istehlakına hazırlanması
- ☐ Məhsulların satışa hazırlanması
- ☐ Məhsulların ilkin və təkrar emalı
- ☐ Məhsulların qablaşdırılması

211 Müəssisə və ya firmalarda anbar təsərrüfatının yaradılması zamanı hansı imkanları yerinə yetirmək lazımdır?

- ☐ Məhsulların keyfiyyətinə nəzarətin həyata keçirilməsi
- ☐ Məhsulların anbara qəbulu zamanı onların keyfiyyətinin standartla uyğun olub-olmaması
- ☒ Heç biri düzgün cavab deyil
- ☐ Məhsulların tələb olunan vaxta kimi
- ☐ Müştərilərin sifarişlərinin yerinə yetirilməsi üçün zəruri məhsul çeşidinin yaradılması

212 Texniki prosesin xarakterinə görə anbarlar hansılardır?

- ☒ Düzgün cavab yoxdur
- ☐ Kiçik, orta və iri anbarlar
- ☐ İri və kompleks mexanikləşdirilmiş anbarlar
- ☐ Təchizat, istehsal və bölüşdürmə anbarları
- ☐ Ümumi və xüsusi məhsul anbarları

213 Anbarların əsas təyinatına aid deyil 1) material ehtiyatlarının toplanması 2) material ehtiyatının üçün istehsal etmək 3) material ehtiyatının saxlanması 4) mənfəətin artırılması üçün anbar həcmi genişləndirilməsi 5) istehlakçı sifarişlərinin fasiləsiz və ahəngdar yerinə yetirilməməsi

- ☐ düzgün cavab yoxdur
- ☐ 1 4 5
- ☐ 1 2 3
- ☐ 1 3 5
- ☒ 2 4 5

214 Anbarlaşdırma prosesinə hansılar aid deyil? 1. yük vahidlərini anbara daşımaq; 2. məhsulları saxlamaq üçün yerləşdirmək və düzgün yığmaq; 3. yüklərin saxlanması üçün əlverişli şəraiti və optimal temperatur rejimini yaratmaq; 4. informasiya sistemləri vasitəsilə anbarlaşdırılan məhsulların səviyyəsinə nəzarəti həyata keçirmək; 5. maddi - məsuliyyət sistemini düzgün qurmaq; 6. sanitariya - gigiyena tədbirlərini həyata keçirmək.

- ☐ 2 3 4
- ☐ 1 2
- ☒ düzgün cavab yoxdur
- ☐ 5 6
- ☐ 4 5

215 Anbarların yerləşdirilməsinə təsir edən amillə aiddir.

- ☐ Hamısı
- ☒ Nəqliyyat xidməti
- ☐ Anbarların həcmi
- ☐ Fəaliyyət istiqaməti
- ☐ Düzgün cavab yoxdur

216 Anbarların fəaliyyət strategiyasına təsir göstərən xərc növü hansıdır?

- ☐ düzgün cavab yoxdur

- ☐ anbarlarda alqı-satqı xərcləri
- ☐ anbarların nəzarət xidməti xərcləri
- ☐ bütün cavablar doğrudur
- ☒ anbarların sayının azaldılması və təchizat anbarlarının istehlakçılardan uzaqlaşdırılması ilə əlaqədar satış həcmində baş verən itkilər.

217 Anbarların yerləşdirilməsinə təsir edən amillər hansılardır? 1. Bazar 2. əhali 3. Vergi 4. Gömrük 5. Səhiyyə

- ☐ düzgün cavab yoxdur
- ☐ 2 5
- ☐ 1 4
- ☐ 2 4
- ☒ 1 3

218 Funksional təyinatına görə anbarlardan hansı düzgün deyil?

- ☐ qarışıq, kombinəlaşdırılmış, intermodal və sair daşımaları yerinə yetirən zaman nəqliyyat şəbəkələrində yüklərin ötürülməsi məqsədinə xidmət edən anbarlar - terminallar;
- ☐ istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatları anbarı;
- ☐ anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları;
- ☒ düzgün cavab yoxdur
- ☐ alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün təyin edilən komission anbarlar;

219 Azərbaycanda maliyyə qurumlarına aid deyil?

- ☐ investisiya fondları
- ☐ dövlət ticarət bankları
- ☐ özəl ticarət bankları
- ☒ İqtisadi inkişaf bankları
- ☐ sığorta şirkətləri

220 Dövriyyə müddəti bir ildən çox olan uzun müddətli və daimi fondların təklif və tələblərinin qarşılaşdığı bazarlar hansı bazarlardır?

- ☒ kapital bazarları
- ☐ investisiya bazarları
- ☐ əmtəə bazarları
- ☐ maliyyə bazarları
- ☐ düzgün cavab yoxdur

221 Azərbaycanda kapital bazarının rəsmi və yeganə quruluşu hansıdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Nyu-york birjası
- ☒ Bakı fond birjası
- ☐ İstanbul fond birjası
- ☐ London birjası

222 Maliyyə bazarlarının ölkə iqtisadiyyatına yararlı ola bilmələri üçün hansı mühütün əlverişli olması vacibdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ sosial,iqtisadi, psixoloji
- ☐ siyasi, sosial, iqtisadi
- ☒ siyasi, iqtisadi, psixoloji
- ☐ siyasi, sosial, iqtisadi, psixoloji

223 Qiymətli Kağızlar Haqqında Azərbaycan Respublikası qanunu neçənci ildə buraxılıb?

- ☐ düzgün cavab yoxdur
- ☐ 1999
- ☒ 1998
- ☐ 1997
- ☐ 2000

224 Maliyyə bazarında vasitəçilik funksiyası neçə mərhələdən ibarətdir?

- ☐ düzgün cavab yoxdur
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

225 Kapital bazarlarında dövriyyədə olan qiymətli kağızlar hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Veksel, istiqraz
- ☒ Aksiya istiqraz
- ☐ Aksiya, veksel
- ☐ Səhm, istiqraz

226 Maliyyə bazarı növünə görə neçə bazara bölünür?

- ☐ düzgün cavab yoxdur
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

227 Ssuda kapitalı bazarı hansı bazarlara deyilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ kredit münasibətləri ilə yanaşı, bazarda dövr edən və özünün dəyəri olan xüsusi sənədlərin buraxılışı ilə təzahür edən münasibətləri əhatə edən bazara
- ☒ kredit müəssisələri tərəfindən ödənişli və qaytarılan, lakin bazarda sərbəst dövr edən bazarlara
- ☐ qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsini özündə cəmləşdirən bazara
- ☐ qısamüddətli bank kreditləri bazarına

228 Maliyyə bazarı hansı bazarlara bölünür?

- ☐ düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlar bazarı, ssuda kapitalı bazarı
- ☐ Ssuda kapitalı bazarı, subsidiya kapitalı bazarı, qiymətli kağızlar bazarı
- ☐ Pul bazarı, qiymətli kağızlar bazarı
- ☒ Pul bazarı, qiymətli kağızlar bazarı, ssuda kapitalı bazarı

229 Maliyyə bazarları strukturuna görə neçə bazara bölünür?

- ☐ düzgün cavab yoxdur
- ☐ 4
- ☒ 3
- ☐ 2

☐ 5

230 Ölkəmizin maliyyə bazarının inkişafını stimullaşdırmaq üçün hansı tədbirlər görülmüşdür ?

- ☒ sadalananların heç biri
- ☐ yeni monetar alətlər təhlil və tətbiq edilmişdir
- ☐ banklarası qısamüddətli kredit bazarı yaradılmış və təkmilləşdirilmişdir
- ☐ bank sisteminin qısamüddətli likvidliyinin proqnozlaşdırılması sistemitətbiq edilmişdir
- ☐ sadalananların hər biri

231 Maliyyə bazarı və biznes infrastrukturunun inkişaf etdirilməsində hansı müstəsna rol oynamır ?

- ☐ düzgün cavab yoxdur
- ☐ biznes – inkubatorlar
- ☐ vençur kapitalı
- ☐ lizinq
- ☒ trast əməliyyatları

232 Azərbaycanda neçə pilləli bank sistemi mövcuddur ?

- ☐ heç biri
- ☐ üçpilləli
- ☒ ikipilləli
- ☐ bir pilləli
- ☐ dördpilləli

233 Kommersiya bankları hansı funksiyanı yerinə yetirmir ?

- ☒ pul emissiyası
- ☐ depozit
- ☐ vasitəçilik
- ☐ kapitalın yığılması və səfərbər edilməsi
- ☐ bankların konsultasiya xidməti funksiyası

234 ən yeni yaranan kapital bazarı hansıdır ?

- ☐ heç biri
- ☐ üçüncü kateqoriyalı kapital bazarı
- ☐ ikinci kateqoriyalı və ya təkrar kapital bazarı
- ☒ birinci kateqoriyalı və ya ilkin kapital bazarı
- ☐ dördüncü kateqoriyalı kapital bazarı

235 Birjadankənar kapital bazarının daha çox yayıldığı ölkə hansıdır ?

- ☐ İsveç
- ☐ Almaniya
- ☐ Fransa
- ☒ ABŞ
- ☐ Rusiya

236 Maliyyə bazarının neçə mühüm vəzifəni icra edir ?

- ☐ heç biri
- ☐ 4
- ☐ 3

- ☒ 2
☐ 5

237 Maliyyə bazarları, bütün qurumları və vasitəçiləri ilə birlikdə səmərəli işləməməsi nəyə səbəb olar ?

- ☐ təsərrüfat subyektlərinin səmərəli şərtlərlə maliyyə vəsaitlərini əldə etməsinə
☐ iqtisadiyyatda səmərəliliyin artmasına
☐ qənaət şəklində yığılan fondların səmərəli istifadəsinə
☒ təsərrüfat subyektlərinin bank kreditlərini əldə etmək imkanının məhdudlaşmasına
☐ əmanətlərin formalaşmasına təkan verməyə

238 Maliyyə bazarında mülkiyyət formasının dəyişməsilə müşahidə olunan vasitəçilik funksiyası neçə mərhələdə həyata keçirilir ?

- ☐ heç biri
☐ 4
☐ 3
☒ 2
☐ 5

239 Kapital bazarında dövr edən qiymətli kağızlardan hansı həm də müəssisəyə ortaqlığı özündə əks etdirir?

- ☐ düzgün cavab yoxdur
☐ repo
☐ istiqraz
☒ səhm
☐ veksəl

240 Pul bazarlarının təşkilatı baxımdan mühüm quruluşu aşağıdakılardan hansıdır?

- ☐ Mərkəzi bank
☐ Fond birjaları
☐ Kredit bankları
☒ Ticarət bankları
☐ Qiymətli kağızlar birjası

241 Maliyyə bazarlarının rəsmi bazar yerinə sahib olmasına görə hansı növləri var ?

- ☐ “Qiymətli kağızlar bazarı” və “Kapital bazarı”
☐ “Pul bazarı” və “Kapital bazarı”
☐ Təşkilatlandırılmış Maliyyə bazarları” və “Kapital bazarı”
☒ “Təşkilatlandırılmış Maliyyə bazarları” və “Sərbəst Maliyyə bazarları”
☐ “Qiymətli kağızlar bazarı” və “Sərbəst Maliyyə bazarları”

242 Fond təklifi və tələbinin qarşılaşdığı bazar aşağıdakılardan hansıdır

- ☐ əmtəə bazarı
☐ kredit bazarı
☐ qiymətli kağızlar bazarı
☒ maliyyə bazarı
☐ sığorta bazarı

243 Vasitəçilik funksiyasını icra etməyən qurum hansıdır?

- ☐ Sığorta şirkətləri

- ☐ İnvestisiya fondları
- ☒ Düzgün cavab yoxdur
- ☐ Ticarət bankları
- ☐ Mərkəzi banklar

244 Maliyyə bazarlarının həyata keçirdiyi vacib vəzifələrindəndir.

- ☐ Qənaət şəklində fond yığımını həvəsləndirmək və artırmaq, beləcə kapital dövriyyəsinə şərait yaratmaq
- ☐ Qənaət şəklində fond yığımını həvəsləndirmək və azaltmaq, beləcə kapital yığımına şərait yaratmaq
- ☒ Qənaət şəklində fond yığımını həvəsləndirmək və artırmaq, beləcə kapital yığımına şərait yaratmaq
- ☐ Qənaət şəklində fond yığımını həvəsləndirmək və azaltmaq
- ☐ Düzgün cavab yoxdur

245 Maliyyə bazarında vasitəçilik funksiyasının ikinci mərhələsində ...

- ☐ vasitəçi qurum kapital bazarlarında öz qiymətli kağızlarını emissiya edib qənaət şəklində yığılan fondların sahiblərinə sataaraq vəsait əldə etməyə çalışacaqdır
- ☐ vasitəçi qurum maliyyə bazarlarında öz qiymətli kağızlarını emissiya edib qənaət şəklində yığılan fondların sahiblərinə sataaraq vəsait əldə etməyə çalışacaqdır
- ☐ Düzgün cavab yoxdur
- ☐ yığılan fondları, bu fondlara ehtiyac duyan şəxslər tərəfindən bazarda dövriyyəyə buraxılan qiymətli kağızları sataaraq həmin şəxslərə transfer edəcəkdir
- ☒ yığılan fondları, bu fondlara ehtiyac duyan şəxslər tərəfindən bazarda dövriyyəyə buraxılan qiymətli kağızları satın alaraq həmin şəxslərə transfer edəcəkdir

246 Maliyyə bazarında vasitəçilik funksiyasının birinci mərhələsində ...

- ☒ vasitəçi qurum maliyyə bazarlarında öz qiymətli kağızlarını emissiya edib qənaət şəklində yığılan fondların sahiblərinə sataaraq vəsait əldə etməyə çalışacaqdır
- ☐ vasitəçi qurum kapital bazarlarında öz qiymətli kağızlarını emissiya edib qənaət şəklində yığılan fondların sahiblərinə sataaraq vəsait əldə etməyə çalışacaqdır
- ☐ Düzgün cavab yoxdur
- ☐ yığılan fondları, bu fondlara ehtiyac duyan şəxslər tərəfindən bazarda dövriyyəyə buraxılan qiymətli kağızları sataaraq həmin şəxslərə transfer edəcəkdir
- ☐ yığılan fondları, bu fondlara ehtiyac duyan şəxslər tərəfindən bazarda dövriyyəyə buraxılan qiymətli kağızları satın alaraq həmin şəxslərə transfer edəcəkdir

247 Azərbaycanda hansı birja sistemləri formalaşmışdır?

- ☒ Monosentrik
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hamısı
- ☐ Polisentrik
- ☐ Mərkəzləşdirilməmiş

248 Kapital bazarlarının təşkilati baxımdan mühüm quruluşu ...

- ☐ Milli bank
- ☐ Kommersiya bankları
- ☐ Ticarət bankları
- ☐ Düzgün cavab yoxdur
- ☒ Qiymətli kağızlar birjası

249 Sərbəst maliyyə bazarlarına aiddir.

- ☐ dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərirlər
- ☐ düzgün cavab yoxdur

- ☐ fiziki şəxslər tərəfindən idarə olunurlar
- ☒ sərbəst fəaliyyət göstərirlər
- ☐ hüquqi şəxslər tərəfindən idarə olunurlar

250 Qiymətli kağızlar bazarı hansı bazarlara deyilir?

- ☐ kredit müəssisələri tərəfindən ödənişli və qaytarılan, lakin bazarda sərbəst dövr edən bazarlara
- ☐ Düzgün cavab yoxdur
- ☐ qısamüddətli bank kreditləri bazarına
- ☒ kredit münasibətləri ilə yanaşı, bazarda dövr edən və özünün dəyəri olan xüsusi sənədlərin buraxılışı ilə təzahür edən münasibətləri əhatə edən bazara
- ☐ qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsini özündə cəmləşdirən bazara

251 Qiymətli kağızların emissiyasında vasitəçilik edən qurumun bazarda qazandığı bilik və təcrübə emitentə hansı sahədə üstünlüklər qazandırır ?

- ☐ heç biri
- ☐ tədavül ediləcək qiymətli kağızların növünün seçilməsində
- ☐ hamısı
- ☒ tədavül ediləcək qiymətli kağızların qiymətləndirilməsində
- ☐ əks etdiriləcək şərtlərin qoyulmasında fonda ehtiyac duyan şəxsin düzgün qərar verməsinə

252 Sərbəst kapital bazarında qiymətli kağızların qiyməti necə formalaşır?

- ☒ tələb və təklif əsasında
- ☐ düzgün cavab yoxdur
- ☐ sahədə fəaliyyət göstərən inhisarçı qurumların diktə etdiyi qiymət əsasında
- ☐ dünya təcrübəsində müşahidə olunan qiymətlərə müvafiq olaraq
- ☐ rəqiblərin müəyyən etdiyi qiymətə uyğun

253 əl dəyişdirən fondların dövriyyə müddətinə görə maliyyə bazarının hansı növləri var ?

- ☒ “Pul bazarı” və “Kapital bazarı”
- ☐ “Qiymətli kağızlar bazarı” və “Kredit bazarı”
- ☐ “Pul nazarı” və “Qiymətli kağızlar bazarı”
- ☐ “Kapital bazarı” və “Kredit bazarı”
- ☐ “Qiymətli kağızlar bazarı” və “Kapital bazarı”

254 Birja neçənci dərəcəli bazardır?

- ☐ Üçüncü
- ☒ İkinci
- ☐ Birinci
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dördüncü

255 Azərbaycan Respublikasında qiymətli kağızlar bazarını neçə sahəyə bölünür?

- ☐ 2
- ☐ 3
- ☐ 6
- ☐ 5
- ☒ 4

256 Bakı Banklararası Valyuta Birjası neçə bank tərəfindən yaradılmışdır?

- ☐ 2
- ☐ 6
- ☒ 5
- ☐ 3
- ☐ 4

257 Bakı Qiymətli Kağızlar Birjası neçənci ildə yaradılıb?

- ☐ 1996
- ☐ 1995
- ☐ 1997
- ☐ 2000
- ☒ 1991

258 İkinci bazarlar neçə hissədən ibarətdir

- ☒ 2
- ☐ 6
- ☐ 5
- ☐ 3
- ☐ 4

259 Qiymətli kağızların neçə bazar forması var?

- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ düzgün variant yoxdur
- ☐ 5

260 Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aiddir?

- ☐ Ticarət kağızları
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hamısı
- ☐ Borc çekləri
- ☒ maliyyə alətləri

261 Qiymətli kağızlar təsnifatına görə neçə yerə bölünür ?

- ☒ 3
- ☐ düzgün variant yoxdur
- ☐ 2
- ☐ 5
- ☐ 4

262 Ölkəmizdə ilk səhmlər neçənci ildə buraxılmışdır ?

- ☒ 1913
- ☐ 1920
- ☐ 1919
- ☐ 1916
- ☐ 1915

263 Azərbaycanda qiymətli kağız bazarının yaranması neçənci əsrə təsadüf edir ?

- ☒ XX əsr
- ☐ XX əsrin sonları
- ☐ XIX əsr
- ☐ XIX əsrin ikinci yarısı
- ☐ XX əsrin əvvəlləri

264 Dünyada ilk dəfə Fond Birjası harada yaradıldı ?

- ☒ London
- ☐ Filadelfiya
- ☐ Fransa
- ☐ Almaniya
- ☐ ABŞ

265 Neçə qiymətli kağızlar birjalrı mövcuddur?

- ☐ 200
- ☐ Düzgün cavab yoxdur
- ☐ 100-ə qədər
- ☒ 200-dən artıq
- ☐ 200-ə qədər

266 Azərbaycanda fond bazarının inkişafının əsas problemləri həllərinə aiddir:

- ☐ Fond bazarında dövlətin rolunun artırılması
- ☐ Qiymətli kağızlar bazarının məqsədli yenidən istiqamətləndirilməsi
- ☐ Düzgün cavab yoxdur
- ☒ Hamısı
- ☐ Qanunvericiliyin yaxşılaşdırılması və ona rəyət olunmasına nəzarət

267 Qiymətli kağızlar bazarı sahələrinə aid deyil:

- ☐ düzgün cavab yoxdur
- ☒ dövlət qiymətli kağızlar bazarı, dövlət uzunmüddətli istiqrazları
- ☐ borc öhdəlikləri və veksellər bazarı
- ☐ dövlət özəlləşdirmə payları(çekləri) və opsiyonları
- ☐ hamısı

268 Qiymətli kağızlar bazarının sahələrinə aiddir:

- ☐ düzgün cavab yoxdur
- ☐ dövlət qiymətli kağızlar bazarı, dövlət qısamüddətli istiqrazları
- ☐ borc öhdəlikləri və veksellər bazarı
- ☐ korporativ qiymətli kağızlar bazarı
- ☒ hamısı

269 Azərbaycanın qiymətli kağız bazarındakı siyasətinə aiddir:

- ☐ Ölkənin daxili maliyyə ehtiyatlarının iqtisadiyyatının real sektoruna investisiya olunması üçün şəraitin yaradılması;
- ☐ Azərbaycan Respublikasında mütəçəkkil qiymətli kağızlar bazarının formalaşdırılması;
- ☐ Düzgün cavab yoxdur
- ☒ Hamısı
- ☐ Xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılması;

270 Azərbaycanın qiymətli kağız bazarındakı siyasətinə aiddir:

- ☐ Hamısı
- ☐ Xarici investisiyaların cəlb edilməsi üçün uyğun investisiya mühitinin yaradılmaması
- ☒ Qiymətli kağızlar bazarında maliyyə sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi
- ☐ Ölkənin qiymətli kağızlar bazarının dünya kapital bazarlarına integrasiyasını ləngitmək
- ☐ Düzgün cavab yoxdur

271 Qısamüddətli Dövlət İstiqraz Vərəqləri bazarı nə vaxt fəaliyyətə başlayıb?

- ☒ 1996 sentyabr
- ☐ 1995 avqust
- ☐ 1999 dekabr
- ☐ 1998 noyabr
- ☐ 1997 oktyabr

272 Birjadankənar bazarın elementidir: 1. Diler 2. Broker 3. Müvafiq firmalar

- ☐ düzgün variant yoxdur
- ☐ 1 2
- ☐ 1 3
- ☐ 2 3
- ☒ 1 2 3

273 Törəmə qiymətli kağızlarına aşağıdakı verilənlərdən hansılar aid edilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ opsiya və fyuçerslər
- ☐ səhmlər və opsiya
- ☐ səhmlər və istiqrazlar
- ☐ istiqrazlar və fyuçerslər

274 Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aiddir?

- ☐ Borc çekləri
- ☐ Ticarət kağızları
- ☐ Hamısı
- ☐ Düzgün cavab yoxdur
- ☒ Klassik qiymətli kağızlar

275 Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aiddir?

- ☒ Törəmə qiymətli kağızlar
- ☐ Hamısı
- ☐ Düzgün cavab yoxdur
- ☐ Ticarət kağızları
- ☐ Borc çekləri

276 Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aid deyil?

- ☐ törəmə qiymətli kağızlar
- ☒ ticarət kağızları
- ☐ düzgün variant yoxdur
- ☐ maliyyə alətləri
- ☐ klassik qiymətli kağızlar

277 Qiymətli Kağızlar Haqqında Azərbaycan Respublikası qanunu neçənci ildə buraxılıb?

- ☐ 2000
- ☒ 1998
- ☐ 1997
- ☐ 1999
- ☐ düzgün variant yoxdur

278 Qiymətli kağızlar bazarı hansı bazarlara deyilir?

- ☐ kredit müəssisələri tərəfindən ödənişli və qaytarılan, lakin bazarda sərbəst dövr edən bazarlara
- ☐ qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsini özündə cəmləşdirən bazara
- ☐ qısamüddətli bank kreditləri bazarına
- ☐ düzgün variant yoxdur
- ☒ kredit münasibətləri ilə yanaşı, bazarda dövr edən və özünün dəyəri olan xüsusi sənədlərin buraxılışı ilə təzahür edən münasibətləri əhatə edən bazara

279 Qiymətli kağızlar bazarı sahələrinə aid deyil:

- ☐ borc öhdəlikləri və veksellər bazarı
- ☐ dövlət qiymətli kağızlar bazarı, dövlət qısamüddətli istiqrazları
- ☒ Düzgün cavab yoxdur
- ☐ hamısı
- ☐ dövlət özəlləşdirmə payları(çekləri) və opsiyonları

280 Azərbaycanın qiymətli kağızlar bazarındakı siyasətinə aiddir:

- ☐ Xarici investisiyaların cəlb edilməsi üçün uyğun investisiya mühitinin yaradılmaması
- ☒ Ölkənin daxili maliyyə ehtiyatlarının iqtisadiyyatının real sektoruna investisiya olunması üçün şəraitin yaradılması
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hamısı
- ☐ Ölkənin qiymətli kağızlar bazarının dünya kapital bazarlarına inteqrasiyasını ləngitmək

281 Bakı Banklararası Valyuta Birjası nə vaxt yaradılmışdır?

- ☐ 22 fevral 1993
- ☒ 21 iyun 1993
- ☐ 24 sentyabr 1991
- ☐ 29 mart 1992
- ☐ 21 mart 1992

282 İkinci bazarlar hansı bazarlara deyilir?

- ☒ Qiymətli kağızın dəfələrlə yenidən satışının və ya tədavülünün baş verdiyi bazara
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızın bir dəfə satışının baş verdiyi bazara
- ☐ Qiymətli kağızın bir dəfə satışının və ya tədavülünün baş verdiyi bazara
- ☐ Qiymətli kağızın dəfələrlə yenidən satışının baş verdiyi bazara

283 Açıq təklif nəyi xarakterizə edir?

- ☒ qiymətli kağızların açıq elanı qeyri-məhdud investorlara satışı yolu ilə onların ilkin emissiyada yerləşdirilməsini xarakterizə edir
- ☐ qiymətli kağızların açıq elanı qeyri-məhdud investorlara satışı yolu ilə onların ilkin emissiyadan çıxardılmasını xarakterizə edir
- ☐ qiymətli kağızların açıq elanı məhdud investorlara satışı yolu ilə onların ilkin emissiyada yerləşdirilməsini xarakterizə edir

- ☐ qiymətli kağızların qapalı elanı qeyri-məhdud investorlara satışı yolu ilə onların ilkin emissiyada yerləşdirilməsini xarakterizə edir
- ☐ düzgün cavab yoxdur

284 Xüsusi qoyuluş nəyi xarakterizə edir?

- ☐ düzgün cavab yoxdur
- ☐ əvvəlcədən məlum investorların geniş miqdarına qiymətli kağızların alışıni xarakterizə edir
- ☐ əvvəlcədən məlum investorların məhdud miqdarına qiymətli kağızların alışıni xarakterizə edir
- ☒ əvvəlcədən məlum investorların məhdud miqdarına qiymətli kağızların satışını xarakterizə edir
- ☐ əvvəlcədən məlum investorların geniş miqdarına qiymətli kağızların satışını xarakterizə edir

285 Qiymətli kağızların ilkin formasının formasıdır:

- ☐ Ümumi qoyuluş, xüsusi təklif
- ☐ Xüsusi qoyuluş, xüsusi təklif
- ☒ Xüsusi qoyuluş, açıq təklif
- ☐ Ümumi qoyuluş, açıq təklif
- ☐ Düzgün cavab yoxdur

286 Qiymətli kağızların ilkin formasını neçə forması mövcuddur?

- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ düzgün variant yoxdur
- ☐ 4

287 İlkin bazarlar hansı bazarlardır?

- ☐ ilkin bazar qiymətli kağızların investorlar arasında sonradan yerləşdirilməsini həyata keçirən təkrar emissiya bazarıdır
- ☐ Düzgün cavab yoxdur
- ☒ ilkin bazar qiymətli kağızların investorlar arasında ilk yerləşdirilməsini həyata keçirən ilkin və təkrar emissiya bazarıdır
- ☐ ilkin bazar qiymətli kağızların satıcılar arasında ilk yerləşdirilməsini həyata keçirən ilkin və təkrar emissiya bazarıdır
- ☐ ilkin bazar qiymətli kağızların investorlar arasında sonradan yerləşdirilməsini həyata keçirən ilkin və təkrar emissiya bazarıdır

288 Təkmil kapital bazarı aşağıda verilənlərdən hansı şərtlər daxilində mövcud deyil?

- ☐ Alıcı və satıcının mövcudluğu
- ☐ Düzgün cavab yoxdur
- ☒ Qiymətli kağızlar bazarının
- ☐ Hər hansı vergilərin istisna olması
- ☐ Transaksion xərclərin tam yoxluğu

289 Qiymətli kağızların sertifikatının hazırlanmasının məcburi rekvizitlərinin və onun blankının hazırlanması qaydası hansı orqan tərəfindən müəyyən edilir ?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Maliyyə Nazirliyi
- ☒ İcra Hakimiyyəti
- ☐ Milli Bank
- ☐ Qiymətli Kağızlar Komitəsi

290 Kredit müqavilələri bağlanarkən aşağıdakılardan hansını nəzərə almaq lazımdır?

- ☒ Hamısı düzgün cavabdır
- ☐ Kreditin qiyməti
- ☐ Kreditin təminatı
- ☐ Müqavilənin digər şərtləri
- ☐ Müqavilənin yerinə yetirilməsində tərəflərin öhdəliyi

291 Kredit müqavilələri bağlanarkən aşağıdakılardan hansını nəzərə almaq lazımdır?

- ☐ müqavilənin təminatı
- ☐ Müqavilənin qiyməti
- ☐ Müqavilənin müddəti
- ☐ Müqavilənin predmeti
- ☒ Hamısı düzgün cavabdır

292 Kredit əmtəə ilə geri qaytarılırsa buna aşağıda verilənlərdən hansı forma uyğundur?\

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Pul forması
- ☐ Əmtəə forması
- ☒ Qarışıq forma
- ☐ Saziş forması

293 Müasir təsərrüfatda kreditin ən çox istifadə olunan forması hansıdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qarışıq forma
- ☐ Əmtəə forması
- ☒ Pul forması
- ☐ Saziş forma

294 Müasir kommersiya bankları borc faizinin əlamətlərini aşağıdakılardan hansına görə müəyyənləşdirir?

- ☒ Hamısı düzgün variantdır
- ☐ Kreditləşmənin müddəti
- ☐ Kredit təşkilatının növləri
- ☐ Kreditin formaları
- ☐ Kreditin strukturu

295 Müasir kommersiya bankları borc faizinin əlamətlərini aşağıdakılardan hansına görə müəyyənləşdirir?

- ☒ Hamısı düzgün variantdır
- ☐ Müxtəlif növ depozit hesablara görə kommersiya banklarının müştəriyə ödədiyi faiz dərəcəsi
- ☐ Banklar arasındakı kreditlərə görə orta faiz dərəcəsi
- ☐ Milli bankın kommersiya bankları üçün təqdim etdiyi baza faizi dərəcəsi
- ☐ Kreditin formasının strukturu

296 Kreditin növü hansı hallarda müəyyənləşir?

- ☒ Hamısı düzgün variantdır
- ☐ Kreditlərin obyektlərindən
- ☐ İqtisadiyyatın inkişaf istiqamətindən
- ☐ Kreditin növünün təkrar istehsalında
- ☐ Kreditlərin müddətliyindən

297 Kreditin əsasını nə təşkil edir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ tələbatı
- ☐ rolu
- ☒ mahiyyəti
- ☐ hərəkəti

298 Kreditin hansı formaları mövcuddur?

- ☒ Hamısı düzgün cavabdı
- ☐ istehlak krediti
- ☐ Bank krediti
- ☐ Kommersiya krediti
- ☐ Beynəlxalq kredit

299 Kreditor və borclar ilk növbədə hansı əsasda yaranırlar?

- ☐ Düzgün cavab yoxdur
- ☐ işləyən pul
- ☐ hərəkət mərhələsi
- ☒ əmtəə mübadiləsi
- ☐ sabitlik

300 Səlməçiliyin yaranması kreditin neçənci forması olub?

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 4

301 Kredit hansı mənşəli sözdən götürülmüşdür?

- ☐ Düzgün variant yoxdur.
- ☐ Rus
- ☐ Alman
- ☒ Latın
- ☐ İngilis

302 Kredit sisteminin neçə forması mövcuddur?

- ☐ 1
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☒ 2

303 Hər hansısa sahibkar tərəfindən müəyyən sahələrdə yerləşdirdiyi pul vəsaitlə-rindən gəlir almaq hüququnu təsdiqləyən sənəd necə adlanır?

- ☐ düzgün cavab yoxdur
- ☐ İpoteka
- ☐ Əmanət sertifikatları
- ☒ Qiymətli kağız
- ☐ Muhasibat balansı

304 Kredit müqaviləsi aşağıdakılardan hansı nəzərə alınmır?

- ☐ müqavilənin predmeti
- ☐ kreditin təminatı
- ☐ müqavilənin qiyməti
- ☐ müqavilənin müddəti
- ☒ müqavilənin tərəfləri

305 Bankların birində resurs çatışmazlığı digərində isə artıq resurs olan zaman onların bir-birlərinə verdikləri kreditlərdir:

- ☐ İstehlak krediti
- ☐ Beynəlxalq kredit
- ☐ İpoteka krediti
- ☒ Banklararası kredit
- ☐ Dövlət krediti

306 İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Aşağıdakılardan biri bura aid deyil:1]

- ☒ Kredit müqaviləsi
- ☐ investor
- ☐ kreditor-bank
- ☐ Borcalan
- ☐ kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur.

307 İpoteka kreditinin atributları dedikdə hansılar nəzərdə tutulur?

- ☐ kredit müqaviləsi
- ☐ girov müqaviləsi
- ☐ girovnamə
- ☒ Bütün cavablar doğrudur
- ☐ Düzgün cavab yoxdur

308 Kreditin bu forması dövlətlə ona borc verən əhali və bizneslə məşğul olanlar arasındakı münasibətləri əhatə edir:

- ☐ İpoteka krediti
- ☐ İstehlak krediti
- ☐ Bank krediti
- ☐ Beynəlxalq kredit
- ☒ Dövlət krediti

309 Uzun müddətli istifadə üçün nəzərdə tutulan əşyaların əldə edilməsi məqsədilə əhaliyə ticarət kompaniyaları, banklar, ixtisaslaşdırılmış qeyri-bank institutları tərəfindən müddətli ödəmə ilə verilən kreditdir. Söhbət kreditin hansı formasından gedir?

- ☐ Beynəlxalq kredit
- ☒ İstehlak krediti
- ☐ Bank krediti
- ☐ Kommersiya krediti
- ☐ Dövlət krediti

310 Müasir kommersiya bankları borc faizinin dərəcəsi bir sıra əlamətlərə görə müəyyənləşir. Aşağıdakılardan hansı bura aid deyil?

- ☒ Hamısı aiddir
- ☐ kredit təşkilatlarının növləri
- ☐ kreditləşmənin müddətləri
- ☐ kreditin formaları
- ☐ banklararası kreditlərə görə orta faiz dərəcəsi

311 Kreditin üçüncü funksiyası hansıdır?

- ☐ Bütün cavablar doğrudur
- ☒ kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi
- ☐ tədavül xərclərinə qənaət edilməsi
- ☐ Yenidən bölgü
- ☐ Doğru cavab yoxdur

312 Kreditin ikinci funksiyası hansıdır?

- ☐ Bütün cavablar doğrudur
- ☐ kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi
- ☒ tədavül xərclərinə qənaət edilməsi
- ☐ yenidən bölgü
- ☐ Doğru cavab yoxdur

313 Aşağıdakılardan biri kreditin verilməsinin əsas prinsiplərinə aid deyil:

- ☒ Bütün cavablar doğrudur
- ☐ Kredit geri qaytarmaq şərti ilə verilir
- ☐ Kredit müəyyən müddətə verilir
- ☐ Kredit müəyyən məqsəd üçün verilir
- ☐ Kredit müəyyən faizlə verilir

314 Borc verə bilmək üçün kreditorun müəyyən qədər vəsaiti olmalıdır. Bu vəsaitlərin mənbəyi ola bilər: ?

- ☐ Bütün cavablar doğrudur
- ☒ şəxsi yığım
- ☐ bank krediti
- ☐ pul vəsaitləri
- ☐ cəlb edilmiş səhm

315 Kredit sövdələşmələrində subyekt :

- ☒ Kreditor və Borcalandır
- ☐ Borcalan və Bankdır
- ☐ Borcalandır
- ☐ Kreditorudur
- ☐ . Bankdır

316 Təcrübədə vekstel kreditinin necə formasıan rast gəlinir?

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 4

317 Kredit bazarı neçə hissədən ibarətdir?

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 4

318 Maliyyə bazarı aşağıda verilənlərdən hansının vəhdətindən ibarətdir?

- ☐ əmək və xidmətlər bazarı
- ☐ Daşınmaz əmlak
- ☐ Qiymətləndirmə bazarı
- ☒ Kredit və qiymətli kağızlar bazarı
- ☐ əmək bazarı

319 Bazar iqtisadiyyatı əsasən hansı münasibətlər əsasında qurulur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ İrəlilik
- ☐ İdarəçilik
- ☒ Kredit
- ☐ Azadlıq

320 Kredit rolu özünü hansı təsirdə təzahür edir?

- ☐ Düzgün variant yoxdur
- ☐ Kapital dövranına
- ☐ Riskə olan təzahür
- ☒ Satışın təsirinə olan təzahür
- ☐ Müvəqqəti tələbatə

321 Aşağıda verilənlərdən hansı kreditin formasına aiddir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Tədavül
- ☐ Borc
- ☒ İnstitional
- ☐ Məhsuldar qüvvə

322 Pul sisteminin neçə tipi var?

- ☐ 5
- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4

323 Kredit bazarında əmtəələrin nişiyə satıldığı zaman başlıca rolu aşağıda göstərilənlərdən hansı təşkilat oynayır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dövlət bankları
- ☐ Kommersiya banklar
- ☒ Kommersiya krediti
- ☐ Sığorta şirkəti

324 Təcrübədə vekstel kreditinin necə formasıan rast gəlinir?

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 4

325 Kredit bazarı neçə hissədən ibarətdir?

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 4

326 Maliyyə bazarı aşağıda verilənlərdən hansının vəhdətindən ibarətdir?

- ☐ əmək bazarı
- ☐ Daşınmaz əmlak
- ☐ Qiymətləndirmə bazarı
- ☒ Kredit və qiymətli kağızlar bazarı
- ☐ əmək və xidmətlər bazarı

327 Bazar iqtisadiyyatı əsasən hansı münasibətlər əsasında qurulur?

- ☐ Azadlıq
- ☐ İdarəçilik
- ☒ Kredit
- ☐ Düzgün cavab yoxdur
- ☐ İrəlilik

328 Kredit rolu özünü hansı təsirdə təzahür edir?

- ☐ Düzgün variant yoxdur
- ☐ Kapital dövrəsinə
- ☐ Riskə olan təzahür
- ☒ Satışın təsirinə olan təzahür
- ☐ Müvəqqəti tələbat

329 Aşağıda verilənlərdən hansı kreditin formasına aiddir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Tədavül
- ☐ Borc
- ☒ İnstitional
- ☐ Məhsuldar qüvvə

330 Pul sisteminin neçə tipi var?

- ☐ 5
- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 4

331 Kredit bazarında əmtəələrin nisiyə satıldığı zaman başlıca rolu aşağıda göstərilənlərdən hansı təşkilat oynayır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dövlət bankları
- ☐ Kommersiya banklar
- ☒ Kommersiya krediti
- ☐ Sığorta şirkəti

332 Kommersiya kreditlərinin fərqli cəhətləri hansılardır?

- ☒ Hamısı düzgün cavabdır
- ☐ Yalnız əmtəə tədavülünə xidmət göstərməsi
- ☐ Obyektiv dəyərin əmtəə forması
- ☐ Faiz dərəcəsinin aşağı olması
- ☐ Kredit xətti və hərəkəti ünvanı

333 Bank kreditlərinin fərqli cəhətləri hansılardır?

- ☐ Obyektiv pul kapitalı
- ☐ Faiz dərəcəsinin düzgün olması
- ☒ Hamısı düzgün cavabdır
- ☐ Həm əmtəə tədavülünə həm də kapital yığımına xidmət
- ☐ Məhdudiyyətsizlik

334 Kreditin prinsiplərinə aşağıda verilənlərdən hansı aiddir?

- ☐ Öhdəçilik
- ☐ Qaytarma müddəti
- ☒ Hamısı
- ☐ Təminatlılıq
- ☐ Diferensiallıq

335 Kommersiya bankları öz müştərilərinə kreditin müxtəlif növlərini təqdim edərkən onların necə təsnifləşdirirlər?

- ☐ Geniş təkrar istehsalın istifadə sahəsinə görə
- ☐ Ödənilmə üsuluna görə
- ☐ Verilmə üsuluna görə
- ☐ Təminatına görə
- ☒ Hamısı düzgün variantdır

336 Kommersiya bankları öz müştərilərinə kreditin müxtəlif növlərini təqdim edərkən onların necə təsnifləşdirirlər?

- ☒ Hamısı düzgün variantdır
- ☐ Verilmə istiqamətinə görə
- ☐ İstifadə müddətinə görə
- ☐ Həcminə görə
- ☐ Borc alanın əsas qrupları üzrə

337 Kreditin növünün xarakteristikası hansı prinsiplərdən asılıdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Təkrar istehsal

- ☒ Dövlətin təşkilati-iqtisadi
- ☐ Dövlətin təşkilati-siyasi
- ☐ İqtisadiyyatın inkişafı

338 Kreditin rolu aşağıda verilənlərdən hansılarının sayəsində baş verir?

- ☐ məhsul istehsalının fasiləsizliyi
- ☐ əmtəələrin nişiyə satılması
- ☒ Hamısı düzgün cavabdı
- ☐ əsas fondların artırılması
- ☐ istehsalın genişlənməsi

339 Aşağıda verilənlərdən hansı kreditin verilməsinin əsas prinsipidir?

- ☒ hamısı düzgün cavabdı
- ☐ Kredit müəyyən məqsəd üçün verilir
- ☐ Kredit müəyyən müddətə verilir
- ☐ Kredit geri qaytarmaq şərti ilə verilir
- ☐ Kredit müəyyən faizlə verilir

340 Kredit sövdələşmələrində subyekt kimdir?

- ☐ Hamısı düzgün cavabdır
- ☒ borc alan
- ☐ borc verən
- ☐ hərəkət edən
- ☐ işləyən pul

341 Kreditin quruluşuna aşağıda verilənlərdən hansı aiddir?

- ☐ hərəkət edən
- ☒ Sabit və dəyişməz
- ☐ Düzgün cavab yoxdur
- ☐ borc verən
- ☐ borc alan

342 Kreditin mahiyyətini açqlamaq üçün aşağıda verilənlərdən hansını araşdırmaq lazımdır?

- ☐ hərəkət mərhələlərini
- ☒ quruluşunu
- ☐ Hamısı düzgün cavabdır
- ☐ iqtisadi əlaqəsini
- ☐ əsasını

343 Borc kapitalının sərbəst forması nədir?

- ☐ Maliyyə
- ☐ Sərbəst Pul
- ☐ Düzgün variant yoxdur
- ☒ Kredit
- ☐ İstehsal vasitələri

344 Xarici bankın filialı:

- ☐ Bank olmayan kredit təşkilatları- ayrı-ayrı bank əməliyyatlarını həyata keçirmək üçün Milli Bankdan lisenziya almış hüquqi şəxsdir.

- ☒ Xarici bankın qeydə alındığı ölkədə ona icazə verilmiş bank əməliyyatlarını Milli Bankın lisenziyası ilə müəyyən həcmdə xarici bankın adından Azərbaycan Respublikasında həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.
- ☐ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəət götürmək üçün Milli Bankın lisenziyası əsasında Qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını aparmaq hüququna malik olan hüquqi şəxsdir
- ☐ Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı ,olan fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.
- ☐ Hüquqi şəxs olmayan , bankın olduğu yerdən kənarda yerləşən .öhdəlikləri üçün bankın özünün məsuliyyət daşdığı ,banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

345 Banklararası kreditlərin cəlb olunması neçə yolla həyata keçirilir?

- ☐ 5
- ☐ 4
- ☐ 1
- ☒ 2
- ☐ 3

346 Kreditin bu forması borc kapitalının beynəlxalq iqtisadi münasibətlər sferasında hərəkətini əks etdirir, beynəlxalq kredit əmtəə və pul (valyuta) formasında verilir

- ☐ Bank krediti
- ☐ Dövlət krediti
- ☐ İstehlak krediti
- ☒ Beynəlxalq kredit
- ☐ Kommersiya krediti

347 Qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Söhbət kreditin hansı formasından gedir?

- ☐ Kommersiya krediti
- ☒ İpoteka krediti
- ☐ Dövlət krediti
- ☐ İstehlak krediti
- ☐ Beynəlxalq kredit

348 Kommersiya bankları və digər kredit təşkilatları tərəfindən pul vəsaitləri formasında hüquqi və fiziki şəxslərə, həmçinin dövlətə və xarici müştərilərə verilən kreditdir. Söhbət kreditin hansı formasından gedir?

- ☐ Dövlət krediti
- ☐ Beynəlxalq kredit
- ☒ Bank krediti
- ☐ Kommersiya krediti
- ☐ İstehlak krediti

349 Bu müəssisələrin bir-birinə məhsul şəklində verdikləri borcdur. Söhbət kreditin hansı formasından gedir?

- ☐ İpoteka krediti
- ☐ İstehlak krediti
- ☐ Bank krediti
- ☒ Kommersiya krediti
- ☐ Dövlət krediti

350 Hər bir borcalan müəssisə müvəqqəti götürdüyü borc vəsaitlərinə görə kreditə müəyyən haqq ödəməlidir ki, bu da özünü faizdə göstərir. Bu kreditin hansı prinsipinə aiddir?

- ☐ Doğru cavab yoxdur
- ☐ differensiallıq
- ☒ Ödəncilik
- ☐ Qaytarılma müddəti
- ☐ təminatlılıq

351 Kreditin hansı prinsipləri mövcuddur?

- ☒ bütün cavablar doğrudur
- ☐ differensiallıq
- ☐ ödəncilik
- ☐ qaytarılma müddəti
- ☐ təminatlılıq

352 Kreditin birinci funksiyası hansıdır?

- ☒ yenidən bölgü
- ☐ Doğru cavab yoxdur
- ☐ kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi
- ☐ tədavül xərclərinə qənaət edilməsi
- ☐ Bütün cavablar doğrudur

353 Kredit hərəkətinin mərhələlərinin düzgün ardıcılığını müəyyən edin: 1) kreditin yerləşdirilməsi 2) kreditin borcalan tərəfindən alınması 3) müvəqqəti borc alınan dəyərin qaytarılması 4) kredit formasında yerləşdirilən vəsaitlərin kreditor tərəfindən geri alınması 5) resursların sərbəstləşdirilməsi 6) kreditin istifadəsi

- ☐ 6.5.4.3.1.2
- ☒ 1.2.6.5.3.4
- ☐ 2.4.5.1.6.3
- ☐ 1.2.3.4.5.6
- ☐ 2.3.4.1.5.6

354 Kredit sövdələşmələrində şəxsi vəsaitlərini müəyyən prinsiplər əsasında borc verən tərəf hansıdır?

- ☐ İnvestor
- ☐ Debitor
- ☒ Kreditor
- ☐ Borcalan
- ☐ Bank

355 Kredit münasibətlərinin obyektı hansıdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Borcalan və Bank
- ☐ Kreditor və Borcalan
- ☒ dəyərin borc verilən hissəsi
- ☐ əmtəə mübadiləsi bazası

356 qiymətli kağızlar bazarı ilə orta və uzun müddətli bank kreditləri bazarı hansı bazar anlayışı altında birləşdirir?

- ☐ əmək və xidmətlər bazarı
- ☐ Daşınmaz əmlak
- ☐ Qiymətləndirmə bazarı
- ☒ Kapital bazarı

☐ əmək bazarı

357 Kreditin yaradılmasına əsasən nə təşkil edir?

- ☐ Düzgün cavab yoxdur
☐ Qısa müddətli kreditin qoyuluşu
☐ Uzun müddətli kreditin qoyuluşu
☒ Əmtəə- pul münasibətlərinin toplusu
☐ Maliyyə resursları

358 beynəlxalq kredit münasibətlərinin neçə forması mövcuddur?

- ☐ 6
☐ 10
☐ 4
☒ 2
☐ 3

359 Aşağıda verilənlərdən hansı kredit bazarı sayəsində baş vermir?

- ☐ istehsal və satışın fasiləsizliyi
☐ əsas fondların artırılması
☐ əmtəələrin nişiyə satılması
☒ hamısı
☐ istehsalın genişlənməsi

360 Qiymətli kağızlar bazarı ilə orta və uzun müddətli bank kreditləri bazarı hansı bazar anlayışı altında birləşdirir?

- ☐ əmək və xidmətlər bazarı
☐ Daşınmaz əmlak
☐ Qiymətləndirmə bazarı
☒ Kapital bazarı
☐ əmək bazarı

361 Kreditin yaradılmasına əsasən nə təşkil edir?

- ☐ Qısa müddətli kreditin qoyuluşu
☒ Əmtəə- pul münasibətlərinin toplusu
☐ Düzgün cavab yoxdur
☐ Maliyyə resursları
☐ Uzun müddətli kreditin qoyuluşu

362 beynəlxalq kredit münasibətlərinin neçə forması mövcuddur?

- ☐ 6
☐ 10
☐ 4
☒ 2
☐ 3

363 Aşağıda verilənlərdən hansı kredit bazarı sayəsində baş vermir?

- ☐ istehsal və satışın fasiləsizliyi
☒ hamısı

- ☐ əsas fondların artırılması
- ☐ əmtəələrin nişyə satılması
- ☐ istehsalın genişlənməsi

364 Kreidən istifadənin səmərəliliyini müəyyən etmək üçün onun hansı göstəricisindən istifadə olunur?

- ☐ Hamısı
- ☐ Gəlir
- ☐ Vergi
- ☒ dövriyyə
- ☐ Mülkiyyət

365 Kreidən istifadənin səmərəliliyini müəyyən etmək üçün onun hansı göstəricisindən istifadə olunur?

- ☐ Hamısı
- ☐ Gəlir
- ☐ Vergi
- ☒ dövriyyə
- ☐ Mülkiyyət

366 Kreditin meydana gəlməsi hansı dövrü əhatə edir?

- ☐ Burjua cəmiyyəti
- ☐ Müstəqillik dövrü
- ☐ Bazar iqtisadiyyatı
- ☒ İbtidai icma quruluşunun dağılması.
- ☐ İnqilab dövrü

367 Kredit üçün xarakterik olan funksiyalar hansılardır?

- ☒ Hamısı düzgün variantdır
- ☐ Kapitalın təmərküzləşməsi
- ☐ Tədavül xərclərinə qənaəet edilməsi
- ☐ Yenidən bölgü
- ☐ Kapitalın təmərküzləşməsinin sürətlənməsi

368 Kreditor və borcalan arasında bağlanmış kredit sövdələşmələri hansı mərhələdə yaranır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Faiz dərəcəsinin yüksək olması
- ☐ Əmtəələrin nişyə satılması mərhələsində
- ☒ dəyərin yenidən bölüşdürülməsi mərhələsində
- ☐ Faiz dərəcəsinin aşağı olması

369 Kapitalizmdə səhm krediti aşağıdakı əlamətlərdən hansı üçün xarakterik idi?

- ☒ Hamısı düzgün cavabdı
- ☐ Borcverənlər
- ☐ Quldarlar və feodal əyanlar
- ☐ Xırda istehsalçılar
- ☐ vergi verənlər

370 Kreditin əmələ gəlməsinin əsas şərtlərinə aşağıda verilənlərdən hansılar daxil deyil?

- ☒ Pulun müəyyən mərkəzdə formalaşması

- ☐ Mübadilənin müntəzəm inkişafı
- ☐ Əmək əşyaları üzərində xüsusi mülkiyyət
- ☐ İstehsal vasitələri
- ☐ Pulun meydana çıxması

371 Kreditin əmələ gəlməsinin əsas şərtlərinə aşağıda verilənlərdən hansılar daxildir?

- ☒ Hamısı düzgün cavabdır.
- ☐ Mübadilənin müntəzəm inkişafı
- ☐ Pulun meydana gəlməsi
- ☐ Əmlak qeyri-bərabərliyi
- ☐ Xüsusi mülkiyyətin yaranması

372 Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı ,olan fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Xarici bankın filialı
- ☒ Bank holdinqi
- ☐ Kredit təşkilatı
- ☐ Bankın filialı

373 Kreditor hər kredit istəyən müştəriyə kredit verməməlidir. Bu kreditin hansı prinsipinə aiddir?

- ☐ Doğru cavab yoxdur
- ☒ differensiallıq
- ☐ ödəncilik
- ☐ Qaytarılma müddəti
- ☐ təminatlılıq

374 Özündə kreditin müəyyən olunmuş zamanda qaytarılmasını təənnüm edir. Bu kreditin hansı prinsipinə aiddir?

- ☐ Doğru cavab yoxdur
- ☐ differensiallıq
- ☐ ödəncilik
- ☒ qaytarılma müddəti
- ☐ təminatlılıq

375 Resursların işləyən pullara çevrilməsinə imkan yaradan proses aşağıdakı-lardan hansıdır?

- ☐ Bütün cavablar doğrudur
- ☒ Sərbəst qalan pul vəsaitlərinin kreditorlar tərəfindən mobilizə edilməsi səmərəli xarakter daşıyır.
- ☐ Kreditor vəsaitləri yerləşdirdiyi zaman həm öz şəxsi məqsədlərini, həm də yenidən istehsal prosesinin digər iştirakçılarının məqsədlərini qoru-maq üçün onların səmərəli istifadəsini təmin edir.
- ☐ Borc verə bilmək üçün kreditorun müəyyən qədər vəsaiti olmalıdır.
- ☐ Düzgün cavab yoxdur

376 Ölkə iqtisadiyyatında uzun müddətli kredit qoyuluşlarının artmasına gətirib çıxarılmasına səbəb aşağıda verilənlərdən hansılar ibarətdir?

- ☐ Bankların kapital bazasının genişlənməsi
- ☐ Sahibkarlığa kömək milli Fondu vasitəsi ilə sahibkarların maliyyələşdirilməsi imkanlarının artması
- ☐ Pul təklifi kanallarının genişlənməsi
- ☒ hamısı

- ☐ Uzun müddətli əmanətlərə görə məcburu ehdiyyatların ləvğ edilməsi

377 Aşağıda verilənlərdən hansını kredit bazırının tərkibinə aid etmək olar?

- ☐ Birja bazarı, birjadan kənar bazar
☐ Emissiya , fond bazar
☐ Valyuta bazarı, banklar arası
☒ hamısını
☐ Qısa müddətli kredit bazarı , uzun müddətli kredit bazarı

378 Aşağıda verilənlərdən hansı beynəlxalq kredit xüsusiyyətlərinə aiddir?

- ☐ Düzgün cavab yoxdur
☐ İnkişafına görə
☐ Riskinə görə
☒ müddətinə görə
☐ Mürəkkəbliyinə görə

379 Beynəlxalq kredit vasitələri hökumətin üzərinə düşən funksiyaların icrası zamanı meydana çıxan hansı boşluqları aradan qaldırır.?

- ☐ Düzgün cavab yoxdur
☐ Borc
☐ Kredit
☒ M aliyyə
☐ Pul – kredit

380 Bazar iqtisadiyyatı şəraitində kredit aşağıda verilənlərdən hansı vəzifəni yerinə yetirmir?

- ☐ Ümumi pul vəsaitini tənzimləyir.
☐ Sonradan qaytarmaq şərti ilə pul vəsaitini yenidən bölüşdürülür
☐ Müvəqqəti sərbəstləşən pul vəsaitini səfərbər edir
☒ Əsas fondların yaradılması üzrə müəssisələrin imkənini artırır
☐ Təadvülə istifadə olunmaq üçün kredit pullarını yaradır və kredit əməliyyatlarını həyata keçirir

381 Kredit pul vəsaitləri şəklində verildikdə bank krediti neçənci dərəcəli əhəmiyyət kəsb edir?

- ☐ Düzgün variant yoxdur
☐ 4-cü
☐ 2-ci
☒ 1-ci
☐ 5-ci

382 Ölkə iqtisadiyyatında uzun müddətli kredit qoyuluşlarının artmasına gətirib çıxarılmasına səbəb aşağıda verilənlərdən hansılar ibarətdir?

- ☐ Bankların kapital bazasının genişlənməsi
☐ Sahibkarlığa kömək milli Fondu vasitəsi ilə sahibkarların maliyyələşdirilməsi imkanlarının artması
☐ Pul təklifi kanallarının genişlənməsi
☒ hamısı
☐ Uzun müddətli əmanətlərə görə məcburu ehdiyyatların ləvğ edilməsi

383 Aşağıda verilənlərdən hansını kredit bazırının tərkibinə aid etmək olar?

- ☐ Birja bazarı, birjadan kənar bazar

- ☐ Emissiya , fond bazar
- ☐ Valyuta bazarı, banklar arası
- ☒ hamısını
- ☐ Qısa müddətli kredit bazarı , uzun müddətli kredit bazarı

384 Beynəlxalq kredit vasitələri hökumətin üzərinə düşən funksiyaların icrası zamanı meydana çıxan hansı boşluqları aradan qaldırır.?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Borc
- ☐ Kredit
- ☒ Maliyyə
- ☐ Pul – kredit

385 Bazar iqtisadiyyatı şəraitində kredit münasibətlərinin əsas istiqamətlərinə aşağıda verilənlərdən hansı aid deyil?

- ☐ Bazar iqtisadiyyatına uyğun mütərəqqi vergi sisteminin yaradılması
- ☐ Kredit münasibətləri sahəsində mülkiyyətin müxtəlif formalarının tətbiqinin təmin edilməsi
- ☐ Maliyyə- qiymətli kağızlarının təşkili və azdlığı onların infrastrukturunun yaradılması
- ☒ Kredit münasibətlərinin təkmilləşdirilməsi
- ☐ Yeni büdcə sisteminin yaradılması və ayrı – ayrı büdcə həlqələrinin bir – birindən asılılığının ləvğ edilməsi

386 Bazar iqtisadiyyatı şəraitində kredit aşağıda verilənlərdən hansı vəzifəni yerinə yetirmir?

- ☐ Ümumi pul vəsaitini tənzimləyir.
- ☐ Sonradan qaytarmaq şərti ilə pul vəsaitini yenidən bölüşdürülür
- ☐ Müvəqqəti sərbəstləşən pul vəsaitini səfərbər edir
- ☒ Əsas fondların yaradılması üzrə müəssisələrin imkənini artırır
- ☐ Tədavülə istifadə olunmaq üçün kredit pullarını yaradır və kredit əməliyyatlarını həyata keçirir

387 Kredit pul vəsaitləri şəklində verildikdə bank krediti neçənci dərəcəli əhəmiyyət kəsb edir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ 1-ci
- ☐ 2-ci
- ☐ 4-cü
- ☐ 5-ci

388 Bazar iqtisadiyyatı şəraitində kredit münasibətlərinin əsas istiqamətlərinə aşağıda verilənlərdən hansı aid deyil?

- ☐ Bazar iqtisadiyyatına uyğun mütərəqqi vergi sisteminin yaradılması
- ☐ Kredit münasibətləri sahəsində mülkiyyətin müxtəlif formalarının tətbiqinin təmin edilməsi
- ☐ Maliyyə- qiymətli kağızlarının təşkili və azdlığı onların infrastrukturunun yaradılması
- ☒ Kredit münasibətlərinin təkmilləşdirilməsi
- ☐ Yeni büdcə sisteminin yaradılması və ayrı – ayrı büdcə həlqələrinin bir – birindən asılılığının ləvğ edilməsi

389 Investisiya bazarı nəyə deyilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlərə
- ☒ gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərə
- ☐ pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlara

- ☐ gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə həyata keçirilən sahibkarlıq fəaliyyətinə

390 İnnovasiya nəzəriyyəsinin ilk banisi kim olmuşdur?

- ☒ İ. Şumpeter
☐ Y.V.Yakovles
☐ düzgün cavab yoxdur
☐ A.I.Ançişkin
☐ Q.menil

391 Investisiya bazarının neçə tip var?

- ☐ 2
☐ Düzgün cavab yoxdur
☒ 3
☐ 4
☐ 5

392 Maliyyə investisiyaları neçə qrupa bölünür?

- ☒ 2
☐ 5
☐ 3
☐ 4
☐ Düzgün cavab yoxdur

393 Real investisiyalar neçə qrupa bölünür?

- ☐ Düzgün cavab yoxdur
☐ 5
☐ 2
☐ 3
☒ 4

394 Neçə investisiya fəaliyyəti mövcuddur?

- ☐ 4
☐ Düzgün cavab yoxdur
☐ 5
☒ 2
☐ 3

395 investisiyalar neçə qrupa bölünür?

- ☒ 3
☐ 2
☐ 6
☐ 4
☐ 5

396 Fiziki aktivlərə hansı aiddir?

- ☐ istehsalat binası və tikililər
☒ düzgün cavab yoxdur
☐ müddəti bir ildən az olan müxtəlif maşın və avadanlıqlar

- ☐ işçilərin təhsil alması, ixtisas səviyyəsinin yüksəldilməsi
- ☐ fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar

397 Neçə investisiya fəaliyyəti növü var?

- ☐ 5
- ☐ Düzgün cavab yoxdur
- ☒ 4
- ☐ 3
- ☐ 2

398 İnvestisiya qoyuluşunun neçə əsas forması var?

- ☐ 5
- ☒ 3
- ☐ 4
- ☐ Düzgün cavab yoxdur
- ☐ 2

399 lizinqin prinsiplərinə aid deyil?

- ☒ məqsədyönlülüyn olmaması
- ☐ innovasiyalılıq
- ☐ pulluluq
- ☐ təcillilik
- ☐ mülki məsuliyyət

400 lizinqveren kim ola bilər?

- ☐ avadanlıq istehsalçıları
- ☐ banklar
- ☐ sığorta şirkətləri
- ☒ həmsi doğrudu
- ☐ lizinq şirkətləri

401 lizinq subyekti kimlərdir?

- ☒ lizinq alan, lizinq verən, satıcı
- ☐ satıcı, nəqliyyat vasitələri, avadanlıqlar
- ☐ lizinqverən, satıcı, avadanlıq
- ☐ lizinqalan, nəqliyyat vasitələri, satıcı
- ☐ heç biri

402 lizinq əlamətinə daxildir: 1. sahibkarlıq zonasının genişləndirilməsi 2. istehsal vasitələrinə investisiya 3. rəqabət münasibətinin inkişafı 4. alqı-satqı 5. vergi güzəştlərinin alınması

- ☐ 3 4 5
- ☐ 3 4
- ☐ 1 2 5
- ☒ 2 4
- ☐ 1 2 4

403 lizinq funksiyalarına aid deyil?

- ☒ istehsal vasitələrinə investisiya

- ☐ satış
- ☐ əmlak özəlsizləşdirilməsi
- ☐ vergi güzəştlərinin alınması
- ☐ rəqabət münasibətinin inkişafı

404 lizinq funksiyasına aiddir?

- ☒ bütün cavablar doğrudur
- ☐ istehsal
- ☐ satış
- ☐ rəqabət münasibətinin inkişafı
- ☐ maliyyə

405 Fəaliyyətinin əsasını lizinq təşkil edən ilk cəmiyyət neçənci ildə yaradıldı?

- ☐ 1923
- ☐ 1956
- ☒ 1952
- ☐ 1877
- ☐ 1875

406 yeni tarixdə lizinq anlayışı neçənci ildə istifadə edilmişdi?

- ☐ 1952
- ☐ 1886
- ☐ 1879
- ☒ 1877
- ☐ 1874

407 Dövlətin investisiya siyasətində mühüm rol oynayan büdcədən kənar maliyyə mənbələri müəssisələrin sərəncamında qalan nədən ibarətdir?

- ☐ xalis gəlirdən
- ☒ gəlirdən
- ☐ mənfəətdən
- ☐ zərərdən
- ☐ son məhsuldan

408 Sosial amillərə aiddir

- ☐ Düzgün cavab yoxdur
- ☒ işçilərin təşkilatçılıq səviyyəsi
- ☐ siyasi sabitlik
- ☐ dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi
- ☐ infilyasiyanın səviyyəsi, valyuta kursunun sabitliyi

409 İqtisadi amillərə aiddir

- ☐ Doğru cavab yoxdur
- ☐ işçilərin təşkilatçılıq səviyyəsi
- ☐ siyasi sabitlik
- ☐ dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi
- ☒ infilyasiyanın səviyyəsi, valyuta kursunun sabitliyi

410 Maliyyə investisiyaları nəyə deyilir?

- ☒ düzgün cavab yoxdur
- ☐ müxtəlif mülki vasi-tələrinə (aktivlərinə) vəsait qoyuluşu
- ☐ uzunmüddətli pul qoyuluşlarıdır
- ☐ maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşudur
- ☐ real investisiyalara vəsait qoyuluşu

411 Siyasi amillərə aiddir

- ☐ düzgün cavab yoxdur
- ☐ işçilərin təşkilatçılıq səviyyəsi
- ☐ vergi və gömrük imtiyazları
- ☒ dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi
- ☐ inflyasiyanın səviyyəsi, valyuta kursunun sabitliyi

412 İnvestisiya şəraitinin formalaşmasına təsir edən amillər hansılardır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Sosial, psixoloji
- ☐ Sosial, iqtisadi
- ☐ Siyasi, iqtisadi, psixoloji
- ☒ Siyasi, iqtisadi, sosial

413 Maliyyə investisiyaları nəyə deyilir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ müxtəlif maliyyə vasi-tələrinə (aktivlərinə) vəsait qoyuluşu
- ☐ uzunmüddətli pul qoyuluşlarıdır
- ☐ maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşudur
- ☐ real investisiyalara vəsait qoyuluşu

414 Real investisiyalar nəyə deyilir?

- ☒ maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşudur
- ☐ uzunmüddətli pul qoyuluşlarıdır
- ☐ müxtəlif maliyyə vasi-tələrinə (aktivlərinə) vəsait qoyuluşu
- ☐ real investisiyalara vəsait qoyuluşu
- ☐ Düzgün cavab yoxdur

415 Hansı investisiya qrupudur?

- ☒ İstehsalın genişlənməsində investisiya qoyuluşları
- ☐ İstehsalın kiçildilməsində investisiya qoyuluşları
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hamisi
- ☐ İstehsalın təkmilləşdirilməsində investisiya qoyuluşları

416 Qeyri-material aktivlərinə hansı aiddir?

- ☐ fiziki və hüquqi şəxslərdən pul vəsaiti al-maq hüququ olanlar
- ☐ istehsalat binası və tikililər
- ☐ düzgün cavab yoxdur
- ☐ müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar
- ☒ işçilərin təhsil alması, ixtisas səviyyəsinin yüksəldilməsi

417 Qeyri-material aktivlərinə hansı aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☐ lisenziyanın alınması, ticarət nişanının işlənməsi
- ☒ fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar
- ☐ istehsalat binası və tikililər
- ☐ müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar

418 Pul aktivlərinə hansı aiddir?

- ☐ istehsalat binası və tikililər
- ☒ fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar
- ☐ lisenziyanın alınması, ticarət nişanının işlənməsi
- ☐ işçilərin təhsil alması, ixtisas səviyyəsinin yüksəldilməsi
- ☐ düzgün cavab yoxdur

419 Hansı investisiya bazarı tipidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ əmtəə aktivlərinə investisiya
- ☐ maddi aktivlərə investisiya
- ☐ material aktivlərə investisiya
- ☒ qeyri-material (gözə görünməyən) aktivlərə investisiya

420 Hansı investisiya bazarı tipidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ material aktivlərə investisiya
- ☒ pul aktivlərinə investisiya
- ☐ maddi aktivlərə investisiya
- ☐ əmtəə aktivlərinə investisiya

421 Hansı investisiya bazarı tipidir?

- ☐ maddi aktivlərə investisiya
- ☒ fiziki aktivlərə investisiya
- ☐ düzgün cavab yoxdur
- ☐ material aktivlərə investisiya
- ☐ əmtəə aktivlərinə investisiya

422 Hansı investisiya bazarı fəaliyyəti növlərindəndir?

- ☐ Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, fiziki şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən şəxsi investisiya fəaliyyəti.
- ☒ Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, hüquqi şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən birgə investisiya fəaliyyəti.
- ☐ Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, hüquqi şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən şəxsi investisiya fəaliyyəti.
- ☐ Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları, fiziki şəxsləri və dövlətlər tərəfindən həyata keçirilən birgə investisiya fəaliyyəti.
- ☐ Doğru cavab yoxdur

423 Hansı investisiya bazarı fəaliyyəti növlərindəndir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən yerli investisiya fəaliyyəti
- ☐ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən beynəlxalq investisiya fəaliyyəti

- ☐ hamısı
- ☒ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər, beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti

424 Hansı investisiya fəaliyyəti növlərindəndir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Hamısı
- ☐ Dövlət hakimiyyət və idarəetmə orqanları, habelə müəssisə, idarə və təşkilatları tərəfindən büdcələrin, büdcədənənar fondların və özlərinə məxsus borc vəsaitinin hesabına həyata keçirilən özəl investisiya fəaliyyəti
- ☒ Dövlət hakimiyyət və idarəetmə orqanları, habelə müəssisə, idarə və təşkilatları tərəfindən büdcələrin, büdcədənənar fondların və özlərinə məxsus borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti
- ☐ Dövlət hakimiyyət və idarəetmə orqanları, habelə müəssisə, idarə və təşkilatları tərəfindən büdcələrin, büdcədənənar fondların və özlərinə məxsus borc vəsaitinin hesabına həyata keçirilən şəxsi investisiya fəaliyyəti

425 Hansı investisiya fəaliyyəti növlərindəndir?

- ☐ Azərbaycan Respublikasının vətəndaşları, qeyri-dövlət müəssisə, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən dövlət investisiya fəaliyyəti
- ☒ Azərbaycan Respublikasının vətəndaşları, qeyri-dövlət müəssisə, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti
- ☐ Azərbaycan Respublikasının vətəndaşları, dövlət müəssisələri, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən dövlət investisiya fəaliyyəti
- ☐ düzgün variant yoxdur
- ☐ Azərbaycan Respublikasının vətəndaşları, dövlət müəssisələri, idarə, təşkilat və qurumları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti

426 Avadanlıqların satışı vasitəsi olaraq lizinq birinci dəfə hansı ölkədə tətbiq edilib?

- ☒ ABŞ
- ☐ Bolqarıstan
- ☐ Çexoslovakiya
- ☐ Almaniya
- ☐ Yunanıstan

427 Lizinq şirkətinin təşkilati-hüquqi forması ola bilər:

- ☐ əlavə məsuliyyətli cəmiyyət
- ☐ MMC
- ☒ hamsı
- ☐ assosiasiyalar
- ☐ filiallar

428 əgər əmlak lizinq verənin ölkəsində əldə olunursa, bu lizinq necə adlanır?

- ☐ heç biri
- ☒ ixrac
- ☐ idxal
- ☐ tranzit
- ☐ fiktiv

429 Operativ lizinqin xüsusiyyətlərinə aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☐ operativ lizinq müqaviləsi lizinqalan tərəfindən heç vaxt pozula bilməz.
- ☒ operativ lizinq müqaviləsinin müddəti adətən 2-6 ildən artıq olmur
- ☐ operativ lizinq müqaviləsinin müddəti adətən 10 ildən artıq olur

- ☐ lizinq xidmətinin formaları

430 lizinq münasibətləri neçə yerə ayrılır?

- ☐ 2
☐ 5
☐ 7
☒ 3
☐ 4

431 Lizinq hansı mənşəli sözdür?

- ☐ fransız
☐ latın
☐ heç biri
☐ alman
☒ inglis

432 Lizinq kompaniyaları üçün əmtəə ixtisaslaşması hansı ölkə üçün xarakterikdir?

- ☐ İngiltərə
☐ Fransa
☒ ÇXR
☐ Pakistan
☐ ABŞ

433 Lizinqin əsas vəzifəsi nədir?

- ☐ k/t müəssisələrini su ilə təmin etmək
☐ texniki avadanlıqların təmiri
☒ texnikanı əldə etməni və alınmış malların maliyyələşdirilməsi
☐ emal müəssisələrində kadr hazırlığı
☐ k/t məhsullarının satışı

434 Lizinq xidməti nədir?

- ☐ kənd təsərrüfatı məhsulları tədarük edən təşkilat
☐ emal edilən məhsulların saxlanması
☐ k/t məhsulları istehsal edən sahələr
☐ maşın-traktor təmiri stansiyaları
☒ kənd təsərrüfatı əmtəə istehsalçılarını və emal müəssisələrini maşın və avadanlıqlarla təminatı sistemini yüksəldən vasitədir

435 Lizinq fəaliyyətinin yaranmasına görə hansı ölkə ikinci yeri tutur?

- ☐ İspaniya
☐ ABŞ
☐ Rumıniya
☒ Yaponiya
☐ Portuqaliya

436 lizinqin üstün cəhətlərinə aiddir:

- ☐ lizinq 100% maliyyələşmədir
☐ lizinq əsas vasitələrin təzələnməsi vasitəsidir
☐ yalnız istifadə edildiyi müddət üçün haqq ödənilir

- ☐ lizinq obyektı etibarlılığın təminatçısı kimi çıxış edir
- ☒ hamsı doğrudu

437 lizinqin prinsiplərinə aid deyil?

- ☒ məqsədyönlülüyn olmaması
- ☐ pulluluq
- ☐ innovasiyalılıq
- ☐ mülki məsuliyyət
- ☐ təcillilik

438 lizinqveren kim ola bilər?

- ☐ avadanlıq istehsalçıları
- ☐ lizinq şirkətləri
- ☒ hamsı doğrudu
- ☐ sığorta şirkətləri
- ☐ banklar

439 Lizinq fəaliyyətinin yaranmasına görə hansı ölkə ikinci yeri tutur?

- ☐ İspaniya
- ☐ ABŞ
- ☒ Yaponiya
- ☐ Rumıniya
- ☐ Portuqaliya

440 İdxal lizinqinin mahiyyəti nədən ibarətdir?

- ☐ diler kompaniyaları texniki avadanlıqları öz ölkəsində icarəyə verilməsi
- ☐ lizinq firması texnikanı öz ölkəsində hazırlanan zavodlardan alıb onun xaricdə icarəyə verilməsi
- ☒ lizinq kompaniyaları texniki avadanlıqları xaricdə hazırlanan zavodlardan alıb öz ölkəsində icarəyə verməsi
- ☐ avadanlıqların xarici ölkələrdən alınıb oradanda icarəyə verilməsi
- ☐ lizinq firmalarının öz ölkəsində fəaliyyət göstərməsi

441 Operativ lizinq nəyə deyilir?

- ☒ bütün lizinq sazişlərinin daxil olması
- ☐ maşın və avadanlıqların alınması sazişi
- ☐ bir neçə lizinq sazişlərinin məcmusu
- ☐ cəmi bir sazişin bağlanması
- ☐ bu növ lizinqdə saziş bağlanmır

442 Lizinqi ilk dəfə tətbiq edən ölkə hansıdır?

- ☐ Yaponiya
- ☐ Almaniya
- ☐ ÇXR
- ☒ ABŞ
- ☐ Fransa

443 lizinq münasibətləri neçə yerə ayrılır?

- ☐ 2
- ☐ 5

- ☐ 7
☒ 3
☐ 4

444 əgər əmlak lizinq verənin ölkəsində əldə olunursa, bu lizinq necə adlanır?

- ☐ tranzit
☐ idxal
☐ hec biri
☒ ixrac
☐ fiktiv

445 Operativ lizinqin xüsusiyyətlərinə aiddir?

- ☐ hamsı doğrudur
☐ operativ lizinq müqaviləsi lizinqalan tərəfindən heç vaxt pozula bilməz.
☒ operativ lizinq müqaviləsinin müddəti adətən 2-6 ildən artıq olmur
☐ operativ lizinq müqaviləsinin müddəti adətən 10 ildən artıq olur
☐ hec biri

446 lizinq münasibətlərinə aiddir?

- ☐ heç biri
☐ təşkilati-texniki münasibətlər
☒ hamsı
☐ hüquqi münasibətlər
☐ maliyyə-kommersiya münasibətləri

447 Hansı ölkədə lizinq xidməti texniki vasitələrin adi kirayəsindən başladı?

- ☐ ABŞ-da
☐ Kanadada
☐ Almaniya
☒ Fransada
☐ ÇXR-nda

448 İdxal lizinqinin mahiyyəti nədən ibarətdir?

- ☐ diler kompaniyaları texniki avadanlıqları öz ölkəsində icarəyə verilməsi
☐ lizinq firması texnikanı öz ölkəsində hazırlanan zavodlardan alıb onun xaricdə icarəyə verilməsi
☒ lizinq kompaniyaları texniki avadanlıqları xaricdə hazırlanan zavodlardan alıb öz ölkəsində icarəyə verməsi
☐ avadanlıqların xarici ölkələrdən alınıb oradanda icarəyə verilməsi
☐ lizinq firmalarının öz ölkəsində fəaliyyət göstərməsi

449 Lizinqin əsas vəzifəsi nədir?

- ☐ k/t məhsullarının satışı
☐ texniki avadanlıqların təmiri
☒ texnikanı əldə etməni və alınmış malların maliyyələşdirilməsi
☐ emal müəssisələrində kadr hazırlığı
☐ k/t müəssisələrini su ilə təmin etmək

450 Lizinq xidməti nədir?

- ☐ emal edilən məhsulların saxlanması

- ☐ k/t məhsulları istehsal edən sahələr
- ☒ kənd təsərrüfatı əmtəə istehsalçıları və emal müəssisələrini maşın və avadanlıqlarla təminatı sistemini yüksəldən vasitədir
- ☐ kənd təsərrüfatı məhsulları tədarük edən təşkilat
- ☐ maşın-traktor təmiri stansiyaları

451 Hansı ölkədə lizinq xidməti texniki vasitələrin adi kirayəsindən başladı?

- ☐ ABŞ-da
- ☐ Kanadada
- ☐ Almaniyada
- ☒ Fransada
- ☐ ÇXR-nda

452 Hansı ölkənin kapitalının vasitəsiz və ya dolayı iştirakı ilə Almaniyada lizinq kompaniyaları yaradıldı?

- ☐ Hollandiyanın
- ☐ Fransanın
- ☐ Böyük Britaniyanın
- ☐ İspaniyanın
- ☒ ABŞ-ın

453 Uzunmüddətli lizinq hansı lizinqdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Operativ
- ☒ Maliyyə
- ☐ Sublizinq
- ☐ Rolver

454 Lizinqin bank kreditindən əsas fərqi nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Faizlərin aşağı olması
- ☐ Sənədləşmə vaxdının qısa olması
- ☐ Uzunmüddətli faizlərin olmaması
- ☐ Hamısı

455 Təsərrüfatlararası-təsərrüfatdaxili yolların salınması, maşın və alətlərin təmiri hansı infrastrukturu əks etdirir?

- ☐ meşə təsərrüfatı
- ☐ xalq təsərrüfatı
- ☐ bakal infrastrukturu
- ☒ lokal infrastrukturu
- ☐ müəssisə infrastrukturu

456 ASK-nın konkret sahəsinə xidmət göstərən sahələr necə adlanır?

- ☐ yolların infrastrukturu
- ☒ sahədaxili infrastruktur
- ☐ sahənin infrastrukturu
- ☐ toxumçuluq infrastrukturu
- ☐ sahələrarası infrastruktur

457 Maşın və avadanlıqların təmiri istehsala xidmət səviyyəsinə görə hansı infrastruktur sahəsini səciyyələndirir?

- ☐ institusional
- ☐ istehsal
- ☒ lokal
- ☐ rasional
- ☐ sosial

458 Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aiddir?

- ☐ proporsional
- ☐ institusional
- ☐ sosial
- ☒ istehsal
- ☐ rasional

459 Maliyyə lizinqi nədir?

- ☐ icarəyə verilən əmlakın qısa müddətdə ödənilməsi
- ☒ istehsal vasitələrinin uzunmüddətli icarəsi
- ☐ dövriyyə vasitələrinin qısa müddətli icarəsi
- ☐ istehsal vasitələrinin təmiri
- ☐ istehsal vasitələrinin qısa müddətli icarəsi

460 İndiki şəraitdə maddi-texniki təchizat xidməti vəzifəsinə yerinə yetirən təşkilat hansıdır?

- ☐ Balizinq
- ☒ Aqrolizinq
- ☐ Arolizinq
- ☐ Asiyalizinq
- ☐ Sexliziinq

461 Vasitəli lizinq nədir?

- ☒ lizinq və firmaları maşın və avadanlıqları onu hazırlayan zavodlardan alaraq icarəyə verirlər
- ☐ lizinq və diler firmaları texnikanı təmir edib icarəyə verirlər
- ☐ maşın və avadanlıqlar hazırlayan müəssisə onu diler firmalarına icarəyə verirlər
- ☐ diler firmaları texniki avadanlıqlar kənd əməkçilərinə satışını təşkil edir
- ☐ lizinq firmaları maşın və avadanlıqları istehsal edib icarəyə verirlər

462 İxrac lizinqi nədir?

- ☐ lizinq və diler firmaların öz ölkəsində fəaliyyət göstərməsi
- ☐ texniki avadanlıqları xarici ölkədən alıb ölkəsində icarəyə verilməsi
- ☒ lizinq firmaları texnikanı öz ölkəsində alıb onu xaricdə verilməsi
- ☐ lizinq kompaniyaları texnikanı öz ölkəsində alıb elə öz ölkəsində də icarəyə verilməsi
- ☐ lizinq firmaları texnikanı avadanlıqları xaricdə onu hazırlayan zavoddan alıb orada icarəyə verilməsi

463 Maliyyə lizinqinin mahiyyəti

- ☐ icarəyə verilən əmlakın icarə müddəti qurtarana qədər satılmaması öhdəliyinə əməl olunmamasıdır
- ☐ icarəyə verilən əmlakın dəyərinin qısa müddətdə ödənilməsidir
- ☒ icarəyə verilən əmlakın, icarəyə verənin mülkiyyətindən icarəyə götürənin mülkiyyətinə keçməsidir
- ☐ icarəyə verilən maşın və avadanlıqların amortizasiyalandırılmasıdır

- ☐ icarəyə verilən əmlakın öz xərcini ödənilməsidir

464 Avadanlıqların satışı vasitəsi olaraq lizinq birinci dəfə hansı ölkədə tətbiq edilib?

- ☐ Çexoslovakiya
☐ Almaniya
☒ ABŞ
☐ Yunanıstan
☐ Bolqarıstan

465 Lizinq kompaniyaları üçün əmtəə ixtisaslaşması hansı ölkə üçün xarakterikdir?

- ☐ İngiltərə
☐ ABŞ
☐ Pakistan
☒ ÇXR
☐ Fransa

466 Aqrolizinq xidməti hansı sahə infrastrukturuna aiddir?

- ☐ su təsərrüfatına
☒ kənd təsərrüfatına
☐ kəndli (fermer) təsərrüfatına
☐ xalq təsərrüfatına
☐ kommunal təsərrüfatına

467 Təsərrüfatlararası-təsərrüfatdaxili yolların salınması, maşın və alətlərin təmiri hansı infrastrukturunu əks etdirir?

- ☐ bakal infrastrukturunu
☐ xalq təsərrüfatı
☐ meşə təsərrüfatı
☐ müəssisə infrastrukturunu
☒ lokal infrastrukturunu

468 ASK-nın konkret sahəsinə xidmət göstərən sahələr necə adlanır?

- ☐ yolların infrastrukturunu
☐ toxumçuluq infrastrukturunu
☐ sahələrarası infrastruktur
☒ sahədaxili infrastruktur
☐ sahənin infrastrukturunu

469 Maşın və avadanlıqların təmiri istehsala xidmət səviyyəsinə görə hansı infrastruktur sahəsinə səciyyələndirir?

- ☐ institusional
☒ lokal
☐ rasiona
☐ sosial
☐ istehsal

470 Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aiddir?

- ☐ sosial

- ☐ institusional
- ☐ proporsional
- ☐ rasional
- ☒ istehsal

471 Maliyyə lizinqi nədir?

- ☒ istehsal vasitələrinin uzunmüddətli icarəsi
- ☐ dövriyyə vasitələrinin qısa müddətli icarəsi
- ☐ istehsal vasitələrinin təmiri
- ☐ icarəyə verilən əmlakın qısa müddətdə ödənilməsi
- ☐ istehsal vasitələrinin qısa müddətli icarəsi

472 İndiki şəraitdə maddi-texniki təchizat xidməti vəzifəsinə yerinə yetirən təşkilat hansıdır?

- ☐ Balizing
- ☐ Sexliziinq
- ☐ Asiyalizing
- ☐ Arolizing
- ☒ Aqrolizing

473 Vasitəli lizing nədir?

- ☐ maşın və avadanlıqlar hazırlayan müəssisə onu diler firmalarına icarəyə verirlər
- ☐ lizing firmaları maşın və avadanlıqları istehsal edib icarəyə verirlər
- ☒ lizing və firmaları maşın və avadanlıqları onu hazırlayan zavodlardan alaraq icarəyə verirlər
- ☐ lizing və diler firmaları texnikanı təmir edib icarəyə verirlər
- ☐ diler firmaları texniki avadanlıqlar kənd əməkçilərinə satışını təşkil edir

474 İxrac lizinqi nədir?

- ☐ lizing və diler firmaların öz ölkəsində fəaliyyət göstərməsi
- ☐ lizing kompaniyaları texnikanı öz ölkəsində alıb elə öz ölkəsində də icarəyə verilməsi
- ☒ lizing firmaları texnikanı öz ölkəsində alıb onu xaricdə verilməsi
- ☐ texniki avadanlıqları xarici ölkədən alıb ölkəsində icarəyə verilməsi
- ☐ lizing firmaları texnikanı avadanlıqları xaricdə onu hazırlayan zavoddan alıb orada icarəyə verilməsi

475 Maliyyə lizinginin mahiyyəti

- ☐ icarəyə verilən əmlakın icarə müddəti qurtarana qədər satılmaması öhdəliyinə əməl olunmamasıdır
- ☒ icarəyə verilən əmlakın, icarəyə verənin mülkiyyətindən icarəyə götürənin mülkiyyətinə keçməsidir
- ☐ icarəyə verilən maşın və avadanlıqların amortizasiyalaşdırılmasıdır
- ☐ icarəyə verilən əmlakın dəyərinin qısa müddətdə ödənilməsidir
- ☐ icarəyə verilən əmlakın öz xərcini ödənilməsidir

476 Avadanlıqların satışı vasitəsi olaraq lizing birinci dəfə hansı ölkədə tətbiq edilib?

- ☒ ABŞ
- ☐ Bolqarıstan
- ☐ Çexoslovakiya
- ☐ Almaniya
- ☐ Yunanıstan

477 Lizing kompaniyaları üçün əmtəə ixtisaslaşması hansı ölkə üçün xarakterikdir?

- ☐ Pakistan
- ☐ Fransa
- ☐ İngiltərə
- ☐ ABŞ
- ☒ ÇXR

478 Aqrolizing xidməti hansı sahə infrastrukturuna aiddir?

- ☐ kəndli (fermer) təsərrüfatına
- ☐ su təsərrüfatına
- ☒ kənd təsərrüfatına
- ☐ xalq təsərrüfatına
- ☐ kommunal təsərrüfata

479 Hansı ölkənin kapitalının vasitəsilə və ya dolayı iştirakı ilə Almaniyada lizing kompaniyaları yaradıldı?

- ☐ Hollandiyanın
- ☐ İspaniyanın
- ☐ Böyük Britaniyanın
- ☐ Fransanın
- ☒ ABŞ-ın

480 . K/t bitki və heyvanlarının xəstəliklərinə və zərərvericilərinə qarşı nədən istifadə edilir?

- ☐ heçtəsidlər
- ☐ insertsidlər
- ☐ kimyəvi bəy maddələri
- ☒ kimyəvi dərmanlar
- ☐ herbisidlər

481 Uzunmüddətli lizing hansı lizingdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Sublizing
- ☒ Maliyyə
- ☐ Operativ
- ☐ Rəvolver

482 yeni tarixdə lizing anlayışı neçənci ildə istifadə edilmişdi?

- ☐ 1952
- ☐ 1886
- ☐ 1879
- ☒ 1877
- ☐ 1874

483 lizing subyekti kimlərdir?

- ☒ liziq alan,lizing verən,satıcı
- ☐ satıcı, nəqliyyat vasitələri, avadanlıqlar
- ☐ lizingverən, satıcı, avadanlıq
- ☐ lizingqalan, nəqliyyat vasitələri, satıcı
- ☐ heç biri

484 R.M.Cəbiyevin fikrincə lizing nədir?

- ☐ Mahiyyətə lizinq alan tərəfindən lizinq verənə istifadəyə verilən avadanlıq şəklində kreditdir.
- ☐ Mahiyyətə lizinq verən tərəfindən lizinq alana istifadəyə verilən kreditdir.
- ☒ Mahiyyətə lizinq verən tərəfindən lizinq alana istifadəyə verilən avadanlıq şəklində kreditdir.
- ☐ Mahiyyətə lizinq verən tərəfindən lizinq alana istifadəyə verilən avadanlıq şəklində rüsumdur.
- ☐ heç biri

485 lizinq fəaliyyətini hansı nöqteyi-nəzərdən səmərəli hesab etmək olar?

- ☒ hamsı
- ☐ cəmiyyət nöqteyi-nəzərdən
- ☐ müştərək mənafeələr nöqteyi-nəzərdən
- ☐ şəxsi maraq nöqteyi-nəzərdən
- ☐ heç biri

486 lizinq sektorunda əsas problem nədir?

- ☐ heç biri
- ☒ uzunmüddətli, ucuz maliyyə resurslarının çatışmamazlığı
- ☐ lizinq şirkətlərinin azlığı
- ☐ lizinq alanın azlığı
- ☐ icarə müddətinin qənaətbəxş olmaması

487 Hansı ölkədə lizinq xidməti texniki vasitələrin adi kirayəsindən başladı?

- ☐ ABŞ-da
- ☒ Fransada
- ☐ Almaniyada
- ☐ Kanadada
- ☐ ÇXR-nda

488 lizinqin üstün cəhətlərinə aiddir:

- ☐ lizinq əsas vasitələrin təzələnməsi vasitəsidir
- ☒ hamsı doğrudu
- ☐ lizinq obyektinin etibarlılığının təminatçısı kimi çıxış edir
- ☐ yalnız istifadə edildiyi müddət üçün haqq ödənilir
- ☐ lizinq 100% maliyyələşmədir

489 Lizinqin iqtisadi inkişafa təsiri özünü hansı formalarda biruzə verir? 1. maliyyə bazarında rəqabətin azalmasına xidmət edir 2. avadanlığın əsas satış həcmnin atmasına xidmət edir 3. istehsalın yeniləşməsinə və kiçik sahibkarlığın inkişafına müsbət təsir göstərir. 4. avadanlığın əsas satış həcmnin azalmasına xidmət edir 5. maliyyə bazarında rəqabətin artmasına xidmət edir 6. bütövlükdə iqtisadiyyata kapital qoyuluşunun həcmi azaldır

- ☐ 4 5 6
- ☐ 1 3 4 5
- ☐ 2 3 4 6
- ☐ 1 2 3 5
- ☒ 2 3 5

490 lizinq sektorunda əsas problem nədir?

- ☐ heç biri
- ☒ uzunmüddətli, ucuz maliyyə resurslarının çatışmamazlığı
- ☐ lizinq şirkətlərinin azlığı

- ☐ lizinq alanın azlığı
- ☐ icarə müddətinin qənaətbəxş olmaması

491 Lizinqin iqtisadi inkişafa təsiri özünü hansı formalarda biruzə verir? 1. maliyyə bazarında rəqabətin azalmasına xidmət edir 2. avadanlığın əsas satış həcmnin atmasına xidmət edir 3. istehsalın yeniləşməsinə və kiçik sahibkarlığın inkişafına müsbət təsir göstərir. 4. avadanlığın əsas satış həcmnin azalmasına xidmət edir 5. maliyyə bazarında rəqabətin artmasına xidmət edir 6. bütövlükdə iqtisadiyyata kapital qoyuluşunun həcmi azaldır

- ☐ 4 5 6
- ☐ 1 2 3 5
- ☐ 1 3 4 5
- ☐ 2 3 4 6
- ☒ 2 3 5

492 Lizinq əməliyyatlarının tətbiqinə və onun genişləndirilməsinə əsaslı surətdə şərait yaradan onun iştirakçıları üçün müəyyən edilmiş....sistemidir.

- ☐ heç biri
- ☐ Vergi məcəlləsi
- ☐ Vergi hüquqları
- ☒ Vergi güzəştləri
- ☐ Vergi tarifləri

493 Lizinqin həyata keçirilməsi formaları hansılardır?

- ☐ telefonla
- ☐ imtahanla
- ☐ müsabiqə ilə
- ☐ kompüterlə
- ☒ vasitəli, vasitəsiz

494 Maddi-texniki təchizat xidməti nəyə deyilir?

- ☐ istehsala təşkili formalarına
- ☐ maşın və mexanizmlərin əsaslı təmirinə
- ☐ məhsulların istehsalı, daşınması və saxlanılması
- ☐ maşın –traktor stansiyalarının sahələrinə
- ☒ istehsal və emal müəssisələrinin maddi-texniki vasitəsilə olan ehtiyacını ödəyən təşkilata

495 Məqsədli təyinatına görə sosial infrastrukturun formalaşmasına mənbələri, yerləşdiyi ərazi, bütün obyekt və xidmətlərin istehsal prosesində iştirakını neçə qrupa bölmək olar?

- ☒ iki qrupa
- ☐ dörd qrupa
- ☐ beş qrupa
- ☐ üç qrupa
- ☐ altı qrupa

496 İstehsal infrastrukturuna təsir edən amilləri müəyyən edin

- ☒ torpaq ərazisinin konfigurasiyası
- ☐ torpaq ərazisinin amortizasiyası
- ☐ torpaq ərazisinin sertifikatı
- ☐ torpaq ərazisinin şumlanması

- ☐ torpaq münbitliyinin yaxşılaşdırılması

497 Lizing əməliyyatlarının tətbiqinə və onun genişləndirilməsinə əsaslı surətdə şərait yaradan onun iştirakçıları üçün müəyyən edilmiş....sistemidir.

- ☐ Vergi hüquqları
☒ Vergi güzəştləri
☐ heç biri
☐ Vergi məcəlləsi
☐ Vergi tarifləri

498 Aqrolizing xidməti hansı infrastruktur sahəsinə daxildir?

- ☐ internasional
☐ sosial
☒ istehsal
☐ institusional
☐ rasional

499 Lizingin həyata keçirilən növləri hansılardır?

- ☒ operativ maliyyə lizingi
☐ Bazardaxili lizing
☐ daxili lizing
☐ xarici lizing
☐ Bazarlararası lizing

500 Vasitəsiz lizingin mahiyyəti nədir?

- ☒ icarəyə verən tərəf kimi maşın və avadanlıqları hazırlayan müəssisə özü çıxış edir
☐ lizing və diler firmaları maşın və avadanlıqları istehsal müəssisələrindən alır və icarəyə verir
☐ diler və lizing firmaları maşın və avadanlıqları xarici ölkələrdən alır və icarəyə verir
☐ lizing kompaniyaları maşın və avadanlıqları onu hazırladığı müəssisədən alıb icarəyə verir
☐ lizing firmaları maşın və avadanlıqları alıb onu emal müəssisələrinə icarəyə verir

501 Lizingin həyata keçirilməsi formaları hansılardır?

- ☒ vasitəli, vasitəsiz
☐ müsabiqə ilə
☐ imtahanla
☐ kompüterlə
☐ telefonla

502 Maddi-texniki təchizat xidməti nəyə deyilir?

- ☒ istehsal və emal müəssisələrinin maddi-texniki vasitəsilə olan ehtiyacını ödəyən təşkilata
☐ məhsulların istehsalı, daşınması və saxlanması
☐ maşın və mexanizmlərin əsaslı təmirinə
☐ maşın –traktor stansiyalarının sahələrinə
☐ istehsala təşkili formalarına

503 Məqsədli təyinatına görə sosial infrastrukturun formalaşmasına mənbələri, yerləşdiyi ərazi, bütün obyekt və xidmətlərin istehsal prosesində iştirakını neçə qrupa bölmək olar?

- ☐ üç qrupa

- ☐ beş qrupa
- ☐ altı qrupa
- ☐ dörd qrupa
- ☒ iki qrupa

504 İstehsal infrastrukturuna təsir edən amilləri müəyyən edin

- ☐ torpaq münbitliyinin yaxşılaşdırılması
- ☒ torpaq ərazisinin konfigurasiyası
- ☐ torpaq ərazisinin amortizasiyası
- ☐ torpaq ərazisinin sertifikatı
- ☐ torpaq ərazisinin şumlanması

505 Aqrolizin xidməti hansı infrastruktur sahəsinə daxildir?

- ☐ internasional
- ☐ rasiona
- ☐ sosial
- ☒ istehsal
- ☐ institusional

506 Lizin qin həyata keçirilən növləri hansılardır?

- ☒ operativ maliyyə lizin q
- ☐ daxili lizin q
- ☐ xarici lizin q
- ☐ Bazarlararası lizin q
- ☐ Bazardaxili lizin q

507 Vasi təsiz lizin qin mahiyyəti nədir?

- ☐ lizin q firmaları maşın və avadanlıqları alıb onu emal müəssisələrinə icarəyə verir
- ☐ lizin q və diler firmaları maşın və avadanlıqları istehsal müəssisələrindən alır və icarəyə verir
- ☐ diler və lizin q firmaları maşın və avadanlıqları xarici ölkələrdən alır və icarəyə verir
- ☐ lizin q kompaniyaları maşın və avadanlıqları onu hazırladığı müəssisədən alır icarəyə verir
- ☒ icarəyə verən tərəf kimi maşın və avadanlıqları hazırlayan müəssisə özü çıxış edir

508 Aşağıdakılardan hansı bazarın təsnifatına aid deyil?

- ☒ İstehsalçı və təchizatçının qarşılıqlı münasibətlərinin xarakterinə görə
- ☐ Alqı-satqı predmentlərinin xarakterinə görə
- ☐ Tələbə və təklif xarakterinə və səviyyəsinə görə bazarlar
- ☐ Satıcı və alıcının qarşılıqlı münasibətlərinin xarakterinə görə
- ☐ Alqı-satqı (mübadilə) münasibətlərinin milli hüdudlarına (sərhədlərinə) görə bazarlar

509 Ticarətin dəyərin formasının dəyişilməsi funksiyasına hansı əməliyyatı aid etmək olmaz ?

- ☒ reklam fəaliyyəti
- ☐ bilavasitə mal alqı – satqısı
- ☐ kassa əməliyyatları
- ☐ bank əməliyyatları
- ☐ uçotun aparılması

510 Aşağıdakılardan hansı ticarətin funksiyasıdır?

- ☐ düzgün cavab yoxdur
- ☒ malların satılma yerlərindən sonuncu istehlakçılara çatdırılması
- ☐ əhalin məhsulla təmin edilməsi
- ☐ istehsalın inkişaf etdirilməsi
- ☐ müəssisənin müsbət imicini formalaşdırılması

511 Ticarət – vasitəçi firmalar:

- ☐ düzgün cavab yoxdur
- ☐ Tam asılıdırlar
- ☐ qismən asılıdırlar
- ☐ qismən mütəqildirlər
- ☒ tam mütəqildirlər

512 Ticarət – vasitəçi əməliyyatların növlərinə aid deyil:

- ☐ komissyon əməliyyatları
- ☐ alıb satma əməliyyatları
- ☒ kredit əməliyyatları
- ☐ agent əməliyyatları
- ☐ broker əməliyyatları

513 Beynəlxalq əlavə ticarət əməliyyatlarına aiddir:

- ☒ beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar
- ☐ patent , lisenziya və “Nou – hou” formasında elmi – texniki biliklərin mebadiləsi
- ☐ icarə üzrə ticarət əməliyyatları
- ☐ beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları
- ☐ malalrın mübadiləsi üzrə əməliyyatlar

514 Beynəlxalq ticarət əməliyyatlarını mahiyyətinə görə neçə qrupa ayırırlar ?

- ☐ 6
- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 4

515 Ticarət vasitəçi firmaların növü olan ticarət firmaları ticarət və alış – veriş əməliyyatlarını kimi adına həyata keçirir?

- ☐ satıcı firmanın adından və satıcı firmanın hesabına
- ☒ öz adından və öz hesabına
- ☐ düzgün cavab yoxdur
- ☐ öz adından və satıcı firmanın hesabına
- ☐ satıcı firmanın adından və öz hesabına

516 Ticarət firmasının tipinə aid deyil :

- ☐ topdansaş və pərakəndəsaş firması
- ☒ agent firması
- ☐ ticarət evləri
- ☐ ixracat firması
- ☐ idxalat firması

517 Agent firmaları ticarət əməliyyatlarını necə həyata keçirir?

- ☐ düzgün cavab yoxdur
- ☐ öz adından və öz hesabına
- ☐ öz adından və prinsipialın hesabına
- ☒ prinsipialın adından və onun hesabına
- ☐ prinsipialın adından və öz hesabına

518 Ticarət vasitəçi qurumda fəaliyyətin diversifikasiyası hansı istiqamətdə getmir?

- ☒ reklam fəaliyyəti üzrə
- ☐ ayrı – ayrı mallar üzrə
- ☐ fəaliyyət növləri üzrə
- ☐ xidmətlər üzrə
- ☐ sazişlərin xarakteri və funksiyaları üzrə

519 Ticarətin neçə funksiyası var?

- ☒ 2
- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☐ 3

520 Ticarət nədir?

- ☐ Xalis mübadilə
- ☒ Pullu mübadilə
- ☐ Düzgün cavab yoxdur
- ☐ İstehsal
- ☐ Kommersiya- vasitəçilik

521 Aşağıdakılardan hansı Azərbaycan – Türkiyənin birgə sığorta şirkətidir?

- ☐ Thames Insurance Group
- ☐ Azer – Asiya
- ☐ New – London
- ☒ Başak – İnəm
- ☐ Atəşgah sığorta

522 Respublikamızda əmlak sığortasının inkişafı üçün aşağıdakı sahələrdən hansı perspektiv sahə hesab oluna bilməz?

- ☐ xammal və materialların sığortası
- ☐ yeni texnika və texnologiyanın sığortası
- ☒ həyat sığortası
- ☐ tikintilərin sığortası
- ☐ yüklərin sığortası

523 Sığorta təsnifatı əmlak sığortasının əmlak marağı üzrə sığortalanmış risk növlərinə görə neçə yarım sahəyə ayrılmışdır ?

- ☒ 3
- ☐ 2
- ☐ 6

- ☐ 5
☐ 4

524 Sığortaçı tərəfindən həyatın sığorta olunması üzrə müqaviləni pozan sığorta etdirən şəxsə ödənilən pul məbləği necə adlanır?

- ☐ satış məbləği
☐ cərimə ödənişi
☒ alış məbləği
☐ kompensasiya
☐ sığorta ödənişi

525 Həyat sığortasının sığorta marağı prinsipində sığorta marağına sahib olan şəxslərə kimləri aid etmək olmaz ?

- ☒ Biznes üzrə partnyorlar rəqiblərin həyatında
☐ İş verən şəxs öz işçilərinin həyatında
☐ Biznes üzrə partnyorlar şəxsi həyatlarında
☐ Kredit verən şəxs borclu olan şəxsin həyatında
☐ sığorta etdirən şəxs öz həyatında

526 Azərbaycan Respublikasında sığorta bazarının inkişafına əngəl olan səbəblərə hansını aid etmək olmaz ?

- ☒ təsərrüfat dövriyyəsinə tənzimləyən normal hüquqi bazanın mövcudluğu
☐ sığortaya olan iqtisadi marağın olmaması
☐ əhəlinin gəlirlərinin az olması
☐ sığorta bazarının maliyyə həcmində kifayət qədər olmaması
☐ dövlətin sığorta siyasətinin müəyyən olunması və həyata keçirilməsində çevik iqtisadi mexanizmin olmaması

527 Sığortaçının təsir göstərə bildiyi sistem necə adlanır ?

- ☐ xarici mühit
☒ daxili sistem
☐ çoxamilli dinamik sistem
☐ sadə sistem
☐ mürəkkəb sistem

528 Sığorta bazarı hansı iki sistemin dialektik vahdətini təşkil edir ?

- ☐ sadə və mürəkkəb sistem
☒ mürəkkəb və çoxamilli dinamik sistem
☐ daxili sistem və xarici mühit
☐ təkamilli və çoxamilli dinamik sistem
☐ milli və regional sistem

529 Sığorta bazarı necə sistemə malikdir ?

- ☐ düzgün cavab yoxdur
☐ mürəkkəb və statik
☐ sadə və çoxamilli dinamik
☐ sadə və statik
☒ mürəkkəb və çoxamilli dinamik

530 Sığorta xidmətinin neçə növü var ?

- ☐ 6
☐ 5
☒ 2
☐ 3
☐ 4

531 Sığorta bazarının iştirakçılarının tərkibinə daxildir ?

- ☐ Alıcı, satıcı, nəzarətçi
☒ Alıcı , satıcı , vasitəçi
☐ alıcı , satıcı
☐ vasitəçi , nəzarətçi
☐ Sığortaçı , nəzarətçi

532 Sığorta xidmətlərinə tələb və təklifin miqyasına görə sığorta bazarını neçə hissəyə ayırmaq olar ?

- ☐ 5
☒ 3
☐ 2
☐ 4
☐ 6

533 Təsisat aspektində sığorta bazarının strukturuna aşağıdakılardan hansı aid deyil ?

- ☒ daxili
☐ korporativ
☐ qarşılıqlı
☐ dövlətin sığorta kompaniyaları
☐ səhmdar

534 Sığorta bazarı aşağıdakılardan hansını nəzərdə tutmur ?

- ☒ bazar münasibətləri subyektlərinin qeyri bərabər hüquqlu fəaliyyətini
☐ üfqi inkişaf sistemini
☐ bazar münasibətləri subyektlərinin sərbəstliyini
☐ bazar münasibətləri subyektlərinin sığorta xidmətinin alış – satış sahəsindəki tamhüquqlu partnyorluğu
☐ şaquli inkişaf sistemini

535 Sığorta bazarı nədir ?

- ☐ sığorta müqaviləsinin bağlanması üzrə yaranan iqtisadi münasibətlərin məcmusudur
☒ sığorta məhsulunun alışı və satışı üzrə yaranan iqtisadi münasibətlərin məcmusudur
☐ təsərrüfat subyektlərinin fəaliyyətində risklərin tamamilə aradan götürülməsi üzrə tədbirlərin məcmusudur
☐ Düzgün cavab yoxdur
☐ sığorta xidmətinə tələb və təklifin üzləşdiyi bazardır

536 Məsuliyyət sığortası hansı ölkələrdə inkişaf etmişdir ?

- ☐ ABŞ və Böyük Britaniya
☐ ABŞ və Kanada
☐ Rusiya Federasiyası və Yaponiya
☐ ABŞ və Yaponiya
☒ ABŞ və Qərbi Avropa

537 Azərbaycan Respublikasında Sığorta haqqında Qanun nə vaxt qəbul edilib ?

- ☐ 2001
- ☐ 2000
- ☒ 1993
- ☐ 1994
- ☐ 1997

538 Sığorta təşkilatları tərəfindən həyatın sığorta olunması üzrə alınan və yerləşdirilən mədaxil alınma mənbəyindən asılı olaraq hansı gəlirlərə ayrılır?

- ☐ daxili və xarici
- ☒ texniki və maliyyə
- ☐ şəxsi və cəlb olunmuş
- ☐ birbaşa və dolayı
- ☐ yerli və regional

539 Həyatın sığorta olunması üzrə ixtisaslaşmış sığorta kompaniyası- Şərəfli həyat sığortası nə vaxt yaranmışdır ?

- ☐ 1760
- ☐ 1720
- ☐ 1730
- ☒ 1740
- ☐ 1750

540 Həyatın sığorta olunması sığorta növü kimi Avropada nə vaxt yaranıb ?

- ☐ XIX – XX
- ☒ XVII – XVIII
- ☐ XV – XVI
- ☐ XVI – XVII
- ☐ XVIII – XIX

541 Sığorta kompaniyasının qismən təsir göstərdiyi xarici mühitin əsas elementlərinə aşağıdakılardan hansıları aid etmək olmaz ?

- ☐ rəqabət
- ☐ bazar tələbatı
- ☒ tariflərin uyğunlaşan sistemi
- ☐ sığortaçının infrastruktur
- ☐ sığorta xidmətlərinin nau-hausu

542 Sığorta kompaniyaları tərəfindən idarə olunan dəyişənlərə aşağıdakılardan hansını aid etmək olmaz?

- ☐ Sığorta polislərinin satıcının təşkili sistemləri və tələbatların formalaşdırılması
- ☐ Sığorta məhsulları
- ☒ Sığorta xidmətlərinin nau- hau-su
- ☐ Sığortaçının şəxsi infrastruktur
- ☐ Tariflərin uyğunlaşan sistemi

543 Sığorta xidmətinin bazar sistemində tərkib elementləri qrupuna aşağıdakılardan hansı daxil deyil?

- ☐ sığortaçıların müştərilər ilə qarşılıqlı fəaliyyətini ifadə edən infrastruktur
- ☒ tariflər sistemi
- ☐ düzgün cavab yoxdur
- ☐ sığorta məhsulları

☐ sığorta müqavilələri

544 Dünya sığorta praktikasında mövcud olan tendensiyalara hansılar aiddir? 1. ixtisaslaşma 2. universallaşma 3. intensivləşmə 4. differensiallaşma

☐ düzgün cavab yoxdur

☐ 1,3

☒ 1,2

☐ 1,4

☐ 2,4

545 Konkret sığortaçının xidmətinin qiyməti aşağıdakı amillərdən hansından asılı deyil ?

☒ digər sığorta şirkətlərinin müəyyən etdiyi qiymətdən

☐ idarəetmə xərclərinin miqdarından

☐ sığortaçının sığorta çantasının həcmindən

☐ sığortaçının sığorta çantasının strukturundan

☐ investisiya fəaliyyətinin keyfiyyətindən

546 Sığorta xidmətlərinə tələb və təklifin miqyasına görə sığorta bazarına aiddir 1. daxili 2. xarici 3. regional 4. beynəlxalq 5. qlobal

☐ 1 3 5

☐ 1 2 3

☒ 1 2 4

☐ 2 4 5

☐ 1 2 5

547 Territorial ərazi aspektinin ayrıldığı sığorta bazarlarına aşağıdakılardan hansı aid deyil ?

☐ düzgün cavab yoxdur

☒ korporativ

☐ regional

☐ daxili

☐ dünya

548 Sığorta bazarının strukturunu neçə aspektdən xarakterizə etmək olar?

☐ 4

☐ 5

☐ 6

☒ 2

☐ 3

549 Sığorta bazarının fəaliyyət göstərməsinin mühüm iqtisadi qanunları kimi aşağıdakı qanunlardan hansılar çıxış edirlər ?

☐ Düzgün cavab yoxdur

☒ dəyər qanunu , tələb və təklif qanunu

☐ dəyər qanunu , rəqabət qanunu

☐ tələb və təklif qanunu

☐ tələb və təklif qanunu, rəqabət qanunu

550 Sığorta bazarı iqtisadi rəqabət şəraitində hansı funksiyanı yerinə yetirir ?

- ☐ təşkilati
- ☒ tənzimləyici
- ☐ stimullaşdırıcı
- ☐ motivləşdirici
- ☐ nəzarət

551 Uzunmüddətli yığım xarakteri daşıyan əksər şəxsi sığorta növləri üzrə sığorta məbləğlərinə hansı amil təsir göstərmir?

- ☐ milli valyutanın sabitliyi
- ☐ inflyasiya
- ☒ bankların verdiyi uzunmüddətlik kreditlərin faiz dərəcəsi
- ☐ sığorta şirkətlərinin tədiyyə qabiliyyətinin sabitliyi
- ☐ Mərkəzi bankın referans stavkalrı

552 Sığorta xidmətinin qiymətinin həddən çox yüksək olması hansı nəticələrə səbəb ola bilər ?

- ☐ sığortaçı digər sahəsindəki digər şirkətlərlə müqayisədə üstün mövqeyə sahib olar
- ☒ sığortaçı rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə düşər və alıcılarını itirər
- ☐ Sığortaçının bazar payı genişlənər
- ☐ Sığortaçının xidmətinə tələbat artar
- ☐ Sığortaçının gəlirləri artar

553 İstehsal infrastrukturunun formalaşmasına təsir edən amillər hansıdır?

- ☐ tətbiq edilən əmək təşkili
- ☐ tətbiq edilən aqrotexnika
- ☒ tətbiq edilən texnologiya
- ☐ tətbiq edilən əkinçilik sistemi
- ☐ tətbiq edilən maşınlar sistemi

554 İnfrastrukturaların funksional fəaliyyətində ən mühüm cəhətləri aşağıda verilənlərdən hansılardır?

- ☐ dəyişkənlik meyli
- ☒ düzgün cavab yoxdur
- ☐ təkmilləşmək meyli
- ☐ effektivlik meyli
- ☐ uyğunluq meyli

555 Biznesin infrastrukturunu kursunun tədqiqat metodunu hansı üsullar təşkil etmir?

- ☐ Müşahidə
- ☐ Müqayisə
- ☐ Statistik təhlil
- ☒ Reklam
- ☐ Dinamika

556 infrastrukturaların yaranması və mənimsənilməsi üçün aşağıda verilənlərdən hansı zəruridir?

- ☒ dövlət yardımı
- ☐ modernləşmə
- ☐ neqativ hallar
- ☐ ekoloji zərər
- ☐ təhlükəsizlik

557 Aşağıda verilənlərdən hansı bazar infrastrukturunun funksiyasına aid deyil?

- ☒ əmtəə - pul axınlarının hərəkəti
- ☐ bazar münasibətlərin təşkili
- ☐ ictimai əmək bölgüsü
- ☐ hüquqi və iqtisadi nəzarətin
- ☐ bazar münasibətlərinin iştirakçıların mənafehlərin reallaşdırılması

558 Sivilizasiyalı ölkələrdə İnfrastrukturlar hansı strategiyaya malik qurulurlar?

- ☐ Tələbatın artması
- ☐ Düzgün cavab yoxdur
- ☒ Innovasiya strategiyasına
- ☐ Investisiya strategiyasına
- ☐ Maliyyə strategiyasına

559 Aşağıda verilənlərdən hansı infrastrukturun mülkiyyət münasibətləri ilə üzvi əlaqədardır?

- ☒ Düzgün cavab yoxdur
- ☐ Mülkiyyətçilik
- ☐ Müdafiə etmə
- ☐ Vərəsəlik
- ☐ Qanun qəbul etmə

560 Aşağıda verilənlərdən hansı infrastrukturun mülkiyyət münasibətləri ilə üzvi əlaqədardır?

- ☐ Mülkiyyətçilik
- ☐ Vərəsəlik
- ☐ Müdafiə etmə
- ☐ Qanun qəbul etmə
- ☒ Sahib olma

561 Pul bazarlarının təşkilati baxımdan mühüm quruluşu

- ☐ düzgün cavab yoxdur
- ☒ Ticarət bankları
- ☐ Milli bank
- ☐ Kommersiya bankları
- ☐ Qiymətli kağızlar birjası

562 Təşkilatlandırılmış maliyyə bazarlarına aiddir.

- ☐ düzgün cavab yoxdur
- ☐ hüquqi şəxslər tərəfindən idarə olunurlar
- ☐ sərbəst fəaliyyət göstərirlər
- ☒ dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərirlər
- ☐ fiziki şəxslər tərəfindən idarə olunurlar

563 Kapital bazarı hansı bazarlara deyilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ dövriyyə müddəti bir ildən çox olan uzun müddətli və daimi fondların təklif və tələblərinin qarşılaşdığı bazarlar
- ☐ kredit müəssisələri tərəfindən ödənişli və qaytarılan, lakin bazarda sərbəst dövr edən bazarlara
- ☐ qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsini özündə cəmləşdirən bazara
- ☐ qısamüddətli bank kreditləri bazarına

564 Maliyyə bazarının növləri hansılardır?

- ☐ düzgün cavab yoxdur
- ☐ Pul bazarı, ssuda bazarı
- ☐ Qiymətli kağızlar bazarı, kapital bazarı
- ☒ Pul bazarı, kapital bazarı
- ☐ Qiymətli kağızlar bazarı, ssuda bazarı

565 Pul bazarı hansı bazarlara deyilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ kredit münasibətləri ilə yanaşı, bazarda dövr edən və özünün dəyəri olan xüsusi sənədlərin buraxılışı ilə təzahür edən münasibətləri əhatə edən bazara
- ☐ Fond təklifi və tələbinin qarşılaşdığı bazara
- ☒ Qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsini özündə cəmləşdirən bazara
- ☐ Qısamüddətli bank kreditləri bazarına

566 Hansı bazarlara maliyyə bazarları deyilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ kredit münasibətləri ilə yanaşı, bazarda dövr edən və özünün dəyəri olan xüsusi sənədlərin buraxılışı ilə təzahür edən münasibətləri əhatə edən bazara
- ☒ Fond təklifi və tələbinin qarşılaşdığı bazara
- ☐ Qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsini özündə cəmləşdirən bazara
- ☐ Qısamüddətli bank kreditləri bazarına

567 Kimlər bankın səhmdarı ola bilər ?

- ☐ qeyri- kommersiya təşkilatları
- ☐ ictimai birliklər
- ☐ siyasi partiyalar
- ☒ Ayrı – ayrı fiziki şəxslər
- ☐ ictimai fondlar

568 Kapital bazarının təşkilati baxımdan mühüm və yeganə quruluşu hansıdır ?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Fond birjalrı
- ☐ Ticarət bankları
- ☒ Qiymətli kağızlar birjası
- ☐ Kredit bankları

569 əmanətçinin qənaət şəklində topladığı fərdi əmanət nə zaman makro səviyyədə əhəmiyyətlidir ?

- ☐ düzgün variant yoxdur
- ☐ əmanətçinin qənaət şəklində topladığı fərdi əmanəti real investisiyalara yönəltmədikdə
- ☐ əmanətçinin şəxsi ehtiyaclarının ödənilməsinə yönəldikdə
- ☒ fond tələb edən şəxslərin maliyyə ehtiyaclarına yönəldikdə
- ☐ təsərrüfat subyektlərinin şəxsi ehtiyaclarının ödənilməsinə yönəldikdə

570 Kapital bazarları hansı kriteriyalara görə təsnifləşdirilir ?

- ☐ heç biri

- ☐ bazarda alınıb satılan qiymətli kağız növlərinə görə kapital bazarları təsnif edilə bilər
- ☐ kapital bazarlarının fəaliyyət formaları və müəyyən bir bazar yerinin olub olmamasına görə
- ☐ bazarda dövriyyə edən qiymətli kağızların bazara ilk dəfə təklif olunub olunmamasına görə
- ☒ hamısı

571 Bazarda alınıb satılan qiymətli kağız növlərinə görə kapital bazarlarının təsnifatına aid deyil ?

- ☐ qarışıq bazarlar
- ☐ şirkət istiqrazlarının tədavül edildiyi istiqraz bazarı
- ☐ aksiya bazarı
- ☒ təkrar kapital bazarı
- ☐ dövlət istiqrazlarının tədavül edildiyi dövlət istiqraz bazarı

572 Özəl emissiyanın investor baxımından üstün cəhətlərinə aid deyil:

- ☐ emissiya ərzində vasitəçi xərclərinə qənaət edilə bilər
- ☐ emissiya ərzində reklam xərclərinə qənaət edilə bilər
- ☐ emissiya ilə əlaqədar bütün rəsmi işlər qısa müddətdə başa çatdırılaraq lazımi pul vəsaiti əldə oluna bilər
- ☒ kapital bazarını yaxından tanımaq
- ☐ emissiya ərzində qiymətli kağızların yerləşdirilməsi xərclərinə qənaət edilə bilər

573 Birinci kateqoriyalı və ya ilkin kapital bazarında vasitəçilik edən qurum hansıdır ?

- ☐ Mərkəzi bank
- ☐ Fond birjası
- ☐ Kommersiya bankı
- ☒ İnvestisiya bankı
- ☐ Kredit şirkəti

574 Bir neçə investisiya bankının birləşərək emissiyaya vasitəçilik etməsinin səbəblərinə hansı aid deyil ?

- ☐ vasitəçi qurumun təşkilati strukturunun qiymətli kağızların kütləvi şəkildə yerləşdirilməsinə imkan verməməsi
- ☐ statısına zəmanət verilən qiymətli kağızın daşdığı riskin yüksək olması
- ☐ emissiyası planlaşdırılan qiymətli kağızların toplam dəyərinin bir investisiya bankının satın alma gücündən çox olması
- ☒ emissiyanın bir investisiya bankının əlində cəmlənməsinin qarşısının alınması
- ☐ vasitəçi qurumun satış strukturunun emissiyanın vaxtında başa çatdırılmasına imkan verməməsi

575 Kotirovkaya alınmış istiqraz və aksiya üzrə alqı – satqı əməliyyatlarının həyata keçirildiyi banklar hansılardır ?

- ☐ Kredit təşkilatları
- ☐ Fond birjalrı
- ☐ İnvestisiya bankları
- ☒ Qiymətli Kağızlar birjalrı
- ☐ Kommersiya bankları

576 Birjada kotirovkaya alınmış qiymətli kağızların birja xaricində alınıb satıldığı bazar növü hansıdır?

- ☐ düzgün cavab yoxdur
- ☒ üçüncü kateqoriyalı kapital bazarı
- ☐ ikinci kateqoriyalı kapital bazarı
- ☐ birinci kateqoriyalı kapital bazarı
- ☐ dördüncü kateqoriyalı kapital bazarı

577 Özəl emissiyanın investor baxımından üstün cəhətlərinə aid deyil:

- ☒ düzgün cavab yoxdur
- ☐ emissiya ərzində reklam xərclərinə qənaət edilə bilər
- ☐ emissiya ilə əlaqədar bütün rəsmi işlər qısa müddətdə başa çatdırılaraq lazımi pul vəsaiti əldə oluna bilər
- ☐ emissiya ərzində vasitəçi xərclərinə qənaət edilə bilər
- ☐ emissiya ərzində qiymətli kağızların yerləşdirilməsi xərclərinə qənaət edilə bilər

578 Ticarət bankları hansı bazarların təşkilatı baxımdan mühüm quruluşudur?

- ☐ düzgün cavab yoxdur
- ☒ pul bazarlarının
- ☐ investisiya bazarlarının
- ☐ kapital bazarlarının
- ☐ maliyyə bazarlarının

579 Maliyyə bazarı hansı bazarlara bölünür?

- ☒ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlar bazarı, ssuda kapitalı bazarı
- ☐ Ssuda kapitalı bazarı, subsidiya kapitalı bazarı, qiymətli kağızlar bazarı
- ☐ Pul bazarı, qiymətli kağızlar bazarı
- ☐ Hamısı

580 Neçə qiymətli kağızlar birjalrı mövcuddur?

- ☐ Düzgün cavab yoxdur
- ☒ 200-dən artıq
- ☐ 200-ə qədər
- ☐ 200
- ☐ 100-ə qədər

581 Maliyyə bazarlarının həyata keçirdiyi vacib vəsifələrindəndir.

- ☐ Düzgün cavab yoxdur
- ☐ Ölkədə formalaşan fondların rəşional istifadəsini ləngitmək
- ☒ Ölkədə formalaşan fondların rəşional istifadəsinə imkan vermək
- ☐ Ölkədə gətirilən fondların rəşional istifadəsinə imkan vermək
- ☐ Ölkədə gətirilən fondların rəşional istifadəsini ləngitmək

582 Vasitəçilik funksiyasını icra etməyən qurum hansıdır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Mərkəzi banklar
- ☒ Kommersiya bankları
- ☐ Ticarət bankları
- ☐ Sığorta şirkətləri

583 İnvestisiya bankının qiymətli kağız emissiyasına vasitəçilik etmə missiyası neçə mərhələdən ibarətdir ?

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 2

584 Təsərrüfat subyektləri istehsal üçün zəruri olan əsas vəsait, xammal, materialı hansı mənbədən əldə etmir?

- ☐ lizinq
- ☐ borc vəsaiti
- ☐ öz vəsaiti
- ☒ rəqib müəssisələrin vəsaiti
- ☐ kreditlər

585 Bu gün dünyada informasiya bazarında informasiya və texnologiyaları ilə əlaqədar xidmətlərin göstərilməsinə uyğun qiymətləndirmədə hansı sxemlərdən istifadə edilir.

- ☐ Cari
- ☐ Qeyri adi
- ☐ Düzgün cavab yoxdu
- ☒ Müxtəlif
- ☐ Xüsusi

586 Informasiya məhsullarının mövcudluğunu nə yaradır

- ☐ Düzgün cavab yoxu
- ☒ Informasiya bazarı
- ☐ Informasiya xidməti
- ☐ Informasiya məhsulu
- ☐ Informasiya məqsədi

587 Daxili informasiyaya hansı məlumatlar daxildir?

- ☐ istehlakçılar, tədarükçülər (malgöndərən), rəqiblər haqqında məlumatlar
- ☐ biznesin mənafeələrinə toxunan, xarici mühitdəki dəyişiklikləri xarakterizə edən digər xəbərlər
- ☒ dövriyyələrin, sifarişlərin, müştərilərin statistikas, buraxılan məhsulun miqdarı və keyfiyyəti haqqında
- ☐ ölkənin, regionun, sahənin iqtisadiyyatının vəziyyəti haqqında məlumatlar
- ☐ müvafiq sahədə nou-hau, patentlər, lisenziyalar haqqında informasiya

588 Biznes – informasiya:

- ☐ düzgün cavab yoxdur
- ☒ yalnız öz sahibinin istəyinə və şərtlərinə görə yayılmış məxfi informasiyaya və gizlədilməsi yolverilməz olan və hər bir vətəndaşın əldə edə biləcəyi kütləvi informasiyaya bölünür.
- ☐ bu təsərrüfatın hər hansı bir sahəsinə aid olan və onun xüsusiyyətlərini əks etdirən elmi və istehsalat informasiyasıdır.
- ☐ biznesin daxili və xarici mühiti haqqında informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsi üçün vacibdir
- ☐ biznesdəki hadisələrlə eyni vaxtda baş verən hadisələr haqqındakı informasiyadır

589 İşgüzar informasiyanın hansı növləri vardır?

- ☐ operativ, Relevant, yekun
- ☒ operativ, icmal və yekun
- ☐ cari, icmal və yekun
- ☐ operativ, icmal və ilkin
- ☐ hamısı düzgün cavabdır

590 İşgüzar informasiyanın neçə növü vardır?

- ☒ 3
- ☐ 4
- ☐ 2
- ☐ 5

- ☐ hamısı düzgün cavabdır

591 İşgüzar informasiya

- ☐ biznesdəki hadisələrlə eyni vaxtda baş verən hadisələr haqqındakı informasiyadır.
- ☐ konkret məqsəd, məsələ, şəxs və dövr üçün yığılan məlumatlardır.
- ☐ düzgün cavab yoxdur
- ☒ biznesin daxili və xarici mühiti haqqında informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsi üçün vacibdir
- ☐ zəruri informasiyaların təmin edilməsi

592 İnformasiya təyinatı üzrə hansı növlərə ayrılır?

- ☐ düzgün cavab yoxdur
- ☒ kütləvi və xüsusi
- ☐ birbasa və dolay
- ☐ kütləvi və iqtisadi
- ☐ siyasi və iqtisadi

593 İnformasiya alınmasına və ya istifadə olunmasına görə hansı növlərə bölünür?

- ☐ hamısı
- ☐ xüsusi, kütləvi, texniki
- ☐ siyasi, iqtisadi, xüsusi
- ☒ siyasi, iqtisadi, texniki, bioloji
- ☐ texniki, bioloji, kütləvi

594 Biznesin uğurlu aparılmasına zəmin yaratmaq üçün informasiya sistemini neçə sinifə bölmək olar?

- ☐ 5
- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ düzgün cavab yoxdur

595 İnformasiya texnologiya anlayışı neçənci əsirdə yaranmışdır?

- ☐ X
- ☒ XX
- ☐ XI
- ☐ IX
- ☐ düzgün cavab yoxdur

596 İnformasiya bazarında əmtəə kimi spesifik bir məhsul olan aşağıda verilənlərdən hansılar vasitəç kimi edir?

- ☐ Kommunikasiya sistemi
- ☐ Texnoloji informasiya
- ☐ İnformasiya resursları
- ☒ hamısı
- ☐ İdarəetmənin kompyuter sistemi

597 İnformasiya xidmətinin təyinatına görə ASK infrastrukturalarının sferalarında yeri neçəncidir

- ☐ 6
- ☐ 4
- ☐ 2

- ☒ 1
☐ 3

598 Kommunikasiya xidməti hansı infrastruktur sahəsinə aid edilir

- ☐ düzgün cavab yoxdur
☐ Texnoloji informasiya sahəsinə xidmət
☐ Bütün infrastruktur sahələrinə xidmət
☒ Məhsulların tədarükü və satışının təşkili üzrə xidmət
☐ İdarəetmə kompyuter sahəsinə xidmət

599 Biznesdə qiymətləndirmə fəaliyyətinə neçə istiqamətdə yanaşmaq olar?

- ☐ 6
☐ 5
☐ 4
☒ 2
☐ 3

600 Aşağıda verolənlərdən hansı əmlakın qiymətləndirilməsinə aiddir

- ☐ düzgün cavab yoxdur
☐ Sahibkarlarının qiymətləndirmə fəaliyyətindən istifadə
☐ Sahibkarlıq növü kimi qiymətləndirmə
☒ Mütləq qiymətləndirmə
☐ Dəyərin qiymətləndirilməsi

601 Biznesin qiymətləndirilməsinə aşağıdakılardan hansı aiddir?

- ☒ hamısı
☐ Material və qeyri-maddi aktivlərin aşkarlanması
☐ Rəqabət qabiliyyətli
☐ Gələcəkdə müəssisənin gələcəkdə gəlir alınmasına imkan verən mülkiyyət hüququnun texnologiyası
☐ Materiallar və qeyri – maddi aktivlərin aydınlaşdırılması

602 Biznesin qiymətləndirilməsi prosesində tətbiq edilən metod aşağıda verilənlərdən hansından asılıdır?

- ☐ Xərc metodundan
☐ Mövcud müəssisənin dəyərindən
☐ Müəssisənin aktivlərinin dəyərindən
☒ Məqsəd və səbəblərdən
☐ Gəlir metodundan

603 İnformasiya məhsulunu başqa əmtəələrdən fərqləndirən əsas xüsusiyyətlər hansıdır?

- ☒ bütün cavablar doğrudu
☐ İnformasiya məhsulları və xidmətlərinin müxtəlif istehlakçıları üçün informasiyanın çatdırılmasının müxtəlif üsulları əlverişlidir, çünki informasiya məhsulunun istehlakı səy tələb edir
☐ İnformasiya məhsulu zaman keçdikcə özünəməxsus “mənəvi köhnəlmə”yə məruz qalır. İnformasiya istifadə zamanı aşınmaya məruz qalmamasına baxmayaraq, onun təqdim etdiyi məlumat aktuallığını saxlayıb-saxlamamasından asılı olaraq öz qiymətini itirə bilər
☐ İnformasiya istifadə zamanı yox olmur, əksinə dəfələrlə istifadə oluna bilər.
☐ İnformasiya istehsalı maddi məhsulların istehsalından fərqli olaraq tirajın təyin edilməsinə nisbətən daha çox xərc tələb edir

604 İnformasiyanın istifadə səmərəliliyi və imkanları hansı keyfiyyət göstəriciləri ilə ölçülür?

- ☐ həqiqilik, məzmunluluq, dolğunluq, istifadə mürəkkəbliyi, aktualıq, vaxtında verilmə, dəqiqlik, dəyişkənlik
- ☐ vaxtında verilmə, dəqiqlik, dəyişkənlik
- ☒ həqiqilik, məzmunluluq, dolğunluq, istifadə asanlıığı, aktualıq, vaxtında verilmə, dəqiqlik, sabitlik
- ☐ dolğunluq, istifadə mürəkkəbliyi, aktualıq
- ☐ məzmunluluq, aktualıq, vaxtında verilmə, qeyri-dəqiqlik, sabitlik

605 Relevant informasiya:

- ☐ düzgün cavab yoxdur
- ☐ biznesdəki hadisələrlə eyni vaxtda baş verən hadisələr haqqındakı informasiyadır.
- ☐ biznesin daxili və xarici mühiti haqqında informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsi üçün vacibdir
- ☒ konkret məqsəd, məsələ, şəxs və dövr üçün yığılan məlumatlardır.
- ☐ elm və istehsal informasiyasıdır

606 Cari informasiya:

- ☐ düzgün cavab yoxdur
- ☐ biznesin daxili və xarici mühiti haqqında informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsi üçün vacibdir
- ☐ konkret məqsəd, məsələ, şəxs və dövr üçün yığılan məlumatlardır
- ☒ biznesdəki hadisələrlə eyni vaxtda baş verən hadisələr haqqındakı informasiyadır.
- ☐ informasiya-kommersiya mərkəzinin xidməti

607 Biznesdə informasiya başvermə yerinə görə fərqləndirilir?

- ☐ birbaşa və daxili
- ☐ operativ və icmal
- ☐ icmal və yekun
- ☒ daxili və xarici
- ☐ birbaşa və dolayı

608 Xarici informasiyaya hansı məlumatlar daxildir?

- ☐ avadanlıq, texnologiya haqqında və firmanın fəaliyyətinin bütün tərəflərini xarakterizə edən digər xəbərlər
- ☐ gəlir, mənfəət və zərərlər haqqında
- ☒ müvafiq sahədə nou-hau, patentlər, lisenziyalar haqqında informasiya, istehlakçılar, tədarükçülər (malgöndərən), rəqiblər haqqında məlumatlar, müvafiq sahədə nou-hau, patentlər, lisenziyalar haqqında informasiya
- ☐ dövryyələrin, sifarişlərin, müştərilərin statistikası, buraxılan məhsulun miqdarı və keyfiyyəti haqqında
- ☐ istehsal xərcləri haqqında

609 Həllədiçi (əsas) informasiya sistemləri:

- ☐ hamısı düzgün cavabdır
- ☐ informasiyanı işləyib hazırlayır, hansı ki, onun əsasında insan qərar qəbul edir.
- ☐ insan tərəfindən nəzarətə götürülən informasiyanı işləyib hazırlayır və konkret fəaliyyət sahəsinə çevrilir. Bu sistemlər daha böyük intellektə malikdir, çünki onlar üçün verilənlərin yox, biliklərin işlənməsi xarakterikdir.
- ☒ informasiyanın işlənməsinin bütün əməliyyatlarını müəyyən alqoritm üzrə həyata keçirir.
- ☐ informasiyanın girişi, sistemləşdirilməsi, qorunması və ötürülməsini, istifadəçinin verilənlərin mürəkkəb şəkildə dəyişməsi olmadan sorğusuna əsasən yerinə yetirir.

610 Informasiya sistemlərinin fəaliyyətinin nəticəsinə aşağıdakı verilənlərdən hansı aiddir

- ☐ Verilənlər bazası
- ☒ Hamısı düzgün cavabdır
- ☐ Informasiya massivləri
- ☐ Informasiya xidmətləri
- ☐ Realizasiya üçün təyin olunmuş sənədlər

611 İnformasiya üçün əsas mühit aşağıda verilənlərdən hansıdır

- ☐ Düzgün cavab yoxdur
- ☒ İnformasiya sistemləri ilə sıx bağlılıq
- ☐ İnformasiya məhsuldarlığı
- ☐ İnformasiya xidmətləri
- ☐ İnformasiya təsnifatı

612 İnformasiya bazarında rəqabət məhsulların qiymətinə necə təsir etdi?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətlər sabit qaldı
- ☐ Qiymətlər kəskin qalxdı
- ☒ Qiymətlər aşağı düşdü
- ☐ Qiymətlər cüzi qalxdı

613 Hansı məhsulun ilkin istehsalı baha, təkrar istehsalı isə ucuz başa gəlir

- ☐ Düzgün cavab yoxdur
- ☐ Geyim məhsulu
- ☒ İnformasiya məhsulu
- ☐ Qida məhsulu
- ☐ Sənaye məhsulu

614 İnformasiya bazarı aşağıda verilənlərdən hansı mühitdən ibarətdir

- ☒ Hamısı düzgün cavabdı
- ☐ İnsanlardan
- ☐ Proqram məhsulundan
- ☐ Kompüter şəbəkisindən
- ☐ Müxtəlif növ rabitə vasitələrindən

615 İnformasiya emalı sistemində əsas məqsədə aşağıdakılardan hansı aiddir

- ☒ Hamısı düzgün cavabdı
- ☐ İnformasiyanı sorğulara görə axtarışı
- ☐ İnformasiyanın lazımı informasiyaya çatdırılması
- ☐ İnformasiyanın saxlanması
- ☐ İnformasiyanın sistemləşdirilməsi

616 İnformasiya məhsullarına aşağıdakılardan hansı aiddir

- ☐ Verilənlər bazası
- ☒ Hamısı düzgün cavabdı
- ☐ Digər informasiyalar
- ☐ Verilənlər bankı
- ☐ İnformasiya proqramı

617 İnformasiya bazarında olan məhsullara görə ödəmələrə və tarixi səbəblərə görə informasiya bazarı neçə bazara bölünür

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☒ 2

☐ 5

618 İnformasiya məhsullarının keyfiyyət aşağıda verilənlərin hansından ibarətdir

- ☐ Düzgün cavab yoxdur
- ☐ Miqdarından
- ☐ Qiymətlərindən
- ☒ Ölkə əhalisinin rifah halından
- ☐ Bazarda eyni cür məhsulun növ müxtəlifliyindən

619 İnformasiya bazarı nöqteyi nəzərdən informasiya məhsullarını neçə sinifə ayırmaq olar?

- ☐ 10
- ☐ 6
- ☐ 4
- ☒ 2
- ☐ 8

620 İnformasiya bazarı nöqteyi nəzərdən informasiya məhsullarını hansı siniflərə ayırmaq olar?

- ☐ Düzgün cavab yoxdur
- ☐ İnformasiya hüququ və informasiya xidmətləri
- ☐ İnformasiya məhsulları və informasiya proqnozu
- ☒ İnformasiya məhsulları və informasiya xidmətləri
- ☐ İnformasiya bazarı və informasiya məhsulu

621 Satış nöqteyi nəzərdən əsas informasiya məhsulları hansı məhsullara bölünür

- ☐ Şərti havayı
- ☐ Necə var
- ☒ Azad yayım
- ☐ Düzgün cavab yoxdur
- ☐ İnformasiya vasitələri

622 İnformasiya məhsulu istifadəçi haqqında məlumatların alınması neçə yolu var

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

623 Qiymətləndirmədə əsas neçə modelin kombinyasiyaları xüsusi yerə malikdir

- ☐ 6
- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 5

624 İnformasiya bazarında informasiya xidmətləri üzrə bağlanmış kontraktların dəyəri aşağıda göstərilən hansı faktorlardan aslı olur

- ☒ Hamısı düzgün cavabdı
- ☐ Göstərilən xidmətlərin dəyəri azsındakı fərqdən, mənfəətdən

- ☐ Xidmətlərin satışından əldə olunan gəlir
- ☐ Təqdim olunmuş xidmətlərin dəyəri
- ☐ Qiymətləndirmə modeli və ya sxemdən

625 xərc yanaşmasının hansı əsas üsulları var?

- ☒ hamısı
- ☐ aktivlərin bərpa dəyəri
- ☐ ləvğətmə dəyəri
- ☐ maddi aktivlərin xalis bazar dəyəri
- ☐ əvəz etmə dəyəri

626 biznesin qiymətləndirilməsi nəyi ifadə edir?

- ☐ material və qeyri maddi aktivlərinin aşkarlanması
- ☒ bütün cavablar doğrudur
- ☐ hüquqi şəxs kimi müəssisənin dəyərinin müəyyənləşdirilməsi
- ☐ müəssisənin gələcəkdə gəlir (mənfəət) alınmasına imkan verən mülkiyyət hüququnun aydınlaşdırılmasını
- ☐ texnologiyanın, rəqabət qabiliyyətinin aydınlaşdırılmasını

627 Aşağıda verilənlərdən hansı əmlakın dəyər formasını müəyyən edir?

- ☐ Bazar dəyəri
- ☐ Uçot dəyəri
- ☒ Hamısı düzgün cavabdır
- ☐ İnventar dəyəri
- ☐ Qiymətləndirmə dəyəri

628 Qiymətləndirmə fəaliyyətinə xüsusi razılıq haqqında qərar neçənci ildə verilib?

- ☐ 20 İyun 2000
- ☒ 16 Fevral 1998
- ☐ 5 Dekabr 1996
- ☐ 15 Yanvar 1999
- ☐ 12 Mart 2001

629 Hansı tip bazarda alıcıların qiymət fərquində əsasən coğrafi xüsusiyyətlər, ərazi yerləşməsi əks olunur?

- ☐ ölkələrarası
- ☐ müəssisələrarası
- ☐ zonalararası
- ☐ şəhərlərarası
- ☒ bazarlararası

630 Biznesin neçə mühiti var?

- ☐ 3
- ☒ 2
- ☐ 6
- ☐ 1
- ☐ 4

631 Biznes hansı anlayışın sinonimi kimi işlədilir?

- ☐ Mülkiyyətçilik

- ☒ Sahibkarlıq
- ☐ İdeya
- ☐ məsləhətçilik
- ☐ Reallıq

632 Kodeksdə şirkətin hansı tərəflərlə münasibətlərin ardıcıl əks etdirilir?

- ☐ Təchizatçılarla
- ☐ Əməkdaşlarla
- ☒ Hamısı
- ☐ İstehlakçılarla
- ☐ Cəmiyyət və ictimai quruplarla

633 Bazisin yüksəlməsi satıcı üçün hansı əlamət sayılır?

- ☒ düzgün cavab yoxdur
- ☐ sevindirici əlamət
- ☐ xoşagələn
- ☐ yaxşı əlamət
- ☐ əla əlamət

634 Tələb və təklif amillərinin əmtəənin qiymətinə təsirinin öyrənilməsində hansı üsuldan istifadə edilir?

- ☐ təhlil
- ☐ sintez
- ☒ əsaslı
- ☐ əsassız
- ☐ tətbiqi

635 Məhsul yığımından dərhal sonra hansı bazarda mümkün qiymətə ticarət etməyə başlayırlar?

- ☐ birjada
- ☐ fyuçers bazarında
- ☒ nəğd bazarında
- ☐ yarımka bazarında
- ☐ k/t-ı bazarında

636 Bazisin azalması necə əlamət sayılır?

- ☐ gözəl əlamət
- ☐ pis əlamət
- ☒ yaxşı əlamət
- ☐ oxşar əlamət
- ☐ fərqli əlamət

637 Nəğd və fyuçers bazarlarında hansı qiymətin yüksək olmasından asılı olaraq bazis necə ola bilər?

- ☐ mənfi və ya müsbət
- ☐ mənfi-müsbət
- ☐ müsbət-mənfi
- ☐ sıfır bərabər
- ☒ müsbət və ya mənfi

638 Fyuçers bazarında keçmiş qiymət dinamikası və cari qiymət nəyə əsaslanır?

- ☐ ekstravagantlığa
- ☐ ekstravolyasiya
- ☐ ekstraqiymətə
- ☐ ekstrazamana
- ☒ ekstropolyasiya

639 Qiymətin fyuçers kontraktları bazarında dinamikasını proqnozlaşdırmaq üçün neçə təhlil üsulu tətbiq edilir?

- ☒ 2
- ☐ 7
- ☐ 5
- ☐ 10
- ☐ 8

640 Hansı tip bazarda alıcıların qiymət fərqində əsasən coğrafi xüsusiyyətlər, ərazi yerləşməsi əks olunur?

- ☐ ölkələrarası
- ☐ müəssisələrarası
- ☐ zonalararası
- ☐ şəhərlərarası
- ☒ bazarlararası

641 Tələb və təklif amillərinin əmtəənin qiymətinə təsirinin öyrənilməsində hansı üsuldan istifadə edilir?

- ☐ əsassız
- ☒ əsaslı
- ☐ təhlil
- ☐ sintez
- ☐ tətbiqi

642 Qiymət fərqinə görə neçə tip saziş mövcuddur?

- ☐ beş tip
- ☒ üç tip
- ☐ bir tip
- ☐ iki tip
- ☐ dörd tip

643 BAZisin azalması necə əlamət sayılır? 1.Pis əlamət 2.Yaxşı əlamət 3.oxşar əlamət 4.fərqli əlamət

- ☐ düzgün cavab yoxur
- ☐ 1
- ☒ 2
- ☐ 3
- ☐ 4

644 Fyuçers ticarətinin qiymət siyasətində ən vacib və dəyərli tərəfi nədir? 1)onun sabitləşdirici olması 2)onun proqnozlaşdırıcı olması 3)onun qeyri-stabillik olması 4)onun proqnozlaşdırıcı olması

- ☒ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☐ düzgün cavab yoxdur

645 Fyuçers bazarı hansı funksiyanı yerinə yetirir? 1)qiyməti formalaşdıran 2)əməyi formalaşdıran 3)infrastrukturu formalaşdıran 4)gəliri formalaşdıran 5)alıcını formalaşdıran

- ☐ 2
☐ 5
☐ 4
☐ 3
☒ 1

646 . Bazis üzrə itki fyuçers bazarında nəyi bildirir? 1)mənfəətin itirilməsini 2)gəlirin əldə edilməsini 3)xeysin əldən verilməsini 4)xalis mənfəətin qazanılmasını

- ☒ 1
☐ 4
☐ cavabların hamısı yanlıştır
☐ 3
☐ 2

647 Bazisin azalması necə əlamət sayılır? 1)pis əlamət 2)yaxşı əlamət 3)oxşar əlamət 4)fərqli əlamət

- ☐ düzgün cavab yoxdur
☒ 2
☐ 3
☐ 1
☐ 4

648 . Fyuçers bazarında keçmiş qiymət dinamikası və cari qiymət nəyə əsaslanır? 1)ekstropolyasiya 2)ekstravaganlığa 3)ekstrazamana 4)ekstraqiymətə

- ☐ cavabların hamısı yanlıştır
☒ 1
☐ 2
☐ 3
☐ 4

649 Bazis üzrə qənaət fyuçers birjasında nəyi əldə etməkdir? 1)əlavə xalis ticarət gəlirini 2)əlavə məhsul istehsalını 3)əlavə xalis ticarət kəsirini 4)əlavə əmtəəlik məhsulu 5)əlavə zərərin əmələ gəlməsini

- ☒ 1
☐ 2
☐ 3
☐ 4
☐ 5

650 Bazisin möhkəmləndirilməsi nəyə deyilir? 1)nəğd və fyuçers qiymətləri arasındakı fərqlin azalması 2)nəğd və fyuçers qiymətləri arasındakı fərqlin çoxalması 3)nəğd qiymətlərinin azalması

- ☐ düzgün cavab yoxdur
☒ 1
☐ 2
☐ 3

651 Fyuçers bazarında bazis nəyə deyilir? 1)nəğd bazarının qiymətləri 2)fyuçers bazarının qiymətlərinə C)fyuçers bazarındakı qiymətlərlə nəğd bazarının qiymətləri arasındakı fərq 3)nəğd bazarı ilə fyuçers bazarı qiymətlərinin arasındakı fərq 4)nəğd bazarı ilə fyuçers bazarı qiymətləri

- ☐ düzgün cavab yoxdur
- ☐ 1
- ☒ 3
- ☐ 2
- ☐ 4

652 Hansı bazarda daha yüksək qiymətə mal tədarük edilir? 1.nəğd bazarında 2.fyuçers kontraktı ilə 3.lizinq sazişi ilə

- ☐ 3
- ☐ 1,2
- ☐ 1
- ☐ 1,2,3
- ☒ 2

653 Fyuçers bazarı ölkədə maliyyə-kredit istemində hansı amil kimi çıxış edir? 1)əməyi sabitləşdirici 2))qiyməti sabitləşdirici 3)gəlir sabitləşdirici 4)əmtəə sabitləşdirici 5)bazar sabitləşdirici

- ☒ 2
- ☐ 2,5
- ☐ 3
- ☐ 2,3,4
- ☐ 1,4

654 Aşağıdakılardan hansı qiymət fərqi görə olan sazişlərdir 1 . ölkədaxili-ölkəarası 2. zonadaxili-zonaarası 3.bazardaxili, bazarlararası, əmtəələrarası 4. şəhərlərarası, şəhərdaxili

- ☒ 3
- ☐ düzgün cavab yoxdur
- ☐ 4
- ☐ 2
- ☐ 1

655 Aşağıdakı üsullardan tələb və təklif amillərinin əmtəənin qiymətinə təsirinin öyrənilməsində istifadə edilir? 1.əsaslı 2.əsassız 3.tətbiqi 4.sintez

- ☒ 1
- ☐ 2
- ☐ 3,4
- ☐ 1,2
- ☐ hamısı

656 xərc yavaşmasının neçə əsas üsulları var?

- ☐ 3
- ☐ 4
- ☐ 7
- ☐ 8
- ☒ 5

657 biznesin qiymətləndirilməsinə bazar dəyər yavaşması hansı metodla həyata keçirilir?

- ☐ maddi aktivlərin xalis bazar dəyəri, kapital bazar dəyəri, kapitalbazari metodu, sövdələşmə metodu
- ☐ sövdələşmə metodu, sahə spesifik metodu, ləvğ etmə metodu
- ☒ kapital bazarı metodu,sövdələşmə metodu, sahə spesifik metodu

- ☐ əvəzetmə dəyəri, aktivlərin bərpa dəyəri, sahə spesifik metodu
- ☐ hamısı

658 biznesin qiymətləndirilməsinə bazar dəyər yanaşması neçə metodla həyata keçirilir?

- ☐ 4
- ☐ 2
- ☐ 5
- ☐ 7
- ☒ 3

659 xərc metodundan aşağıdakı hansı hallarda istifadə etmək olar? 1.yeni tikintinin nəticəsi təhlil olunduqda 2. vergi ödəmələri hesablandıqda 3. köhnəlmə hesablanması mürəkkəbləşdiyi zaman 4. gələcəkdə əldə olunacaq gəlirdən istifadə etməyin təmin olunması 5. sığortalanma hesablandıqda

- ☐ 2 3 5
- ☐ 2 3 4
- ☐ 3 4 5
- ☐ 1 2 4
- ☒ 1 2 5

660 1998-ci il 19 may tarixdən 1 may 2001-ci il tarixinə kimi respublikamızda qiymətləndirmə fəaliyyətinə dair cəmi 22 ədəd lisenziya verilmişdir ki bu lisenziyalar hansı kimlərə verilmişdir?

- ☒ hüquqi şəxslərə
- ☐ fiziki və hüquqi şəxslərə
- ☐ rezidentlərə
- ☐ fiziki şəxslərə
- ☐ qeyri rezidentlərə

661 1998-ci il 19 may tarixdən 1 may 2001-ci il tarixinə kimi respublikamızda qiymətləndirmə fəaliyyətinə dair cəmi neçə ədəd lisenziya verilmişdir?

- ☐ 21
- ☒ 22
- ☐ 23
- ☐ 25
- ☐ 27

662 Xərc metodundan hansı hallarda istifadə etmək olar

- ☒ Hamısı düzgün cavabdır
- ☐ Vergi ödəmələri hesablandıqda
- ☐ Xüsusi təyinatlı bina və qurğu qiymətləndikdə
- ☐ Təbii fəlakətin nəticəsi qiymətləndikdə
- ☐ Sığorta hesablandıqda

663 Xərc metodundan hansı hallarda istifadə etmək olar

- ☒ Hamısı düzgün cavabdır
- ☐ Yeni tikintinin nəticəsi təhlil olunduqda
- ☐ Torpaqdan istifadəyə müqayisə edildikdə
- ☐ Bina yenindən qurulduqda
- ☐ Vergi ödəmələri ödəndikdə

664 D. Fesenko informasiyaya nə cür tərif vermişdir?

- ☐ tədqiq edilən obyektə əhatə edən ətraf mühit və ya öyrənilən hal haqqında əldə olunan məlumatlar toplusu
- ☒ Sözün geniş mənasında informasiya dedikdə, saxlanma, göndərilmə və dəyişdirilmə obyektə olan məlumatlar başa düşülür
- ☐ İnformasiya – qeyri-məxsusi, ehtimallı anlayışdır. Lakin real vasitələrlə, rabitə kanalları vasitəsilə verilə bilər
- ☐ polad – mexaniki məmulatın materialıdırsa, informasiya da təfəkkürün materialıdır
- ☐ hadisə baş verincəyə qədər biliyimizlə, hadisədən sonrakı biliyimizin fərqi informasiyadır

665 Tələb və təklif amillərinin əmtəənin qiymətinə təsirinin öyrənilməsində hansı üsuldən istifadə edilir?

- ☐ təhlil
- ☐ sintez
- ☐ tətbiqi
- ☐ əsassız
- ☒ əsaslı

666 Bazisin yüksəlməsi satıcı üçün hansı əlamət sayılır?

- ☐ yaxşı əlamət
- ☐ sevindirici əlamət
- ☒ xoşagəlməz
- ☐ xoşagələn
- ☐ əla əlamət

667 əgər tələb təklifi ötüb keçərsə onda hansı bazarın qiymətləri daha yüksək olacaqdır?

- ☐ topdan satış bazarının
- ☐ əmək bazarının
- ☐ fyuçers bazarının
- ☒ nəğd bazarının
- ☐ əmtəə bazarının

668 Fyuçers ticarətinin qiymət siyasətində ən vacib və dəyərli tərəfi nədir?

- ☐ onun proqnozlaşdırıcı olması
- ☒ onun sabitləşdirici olması
- ☐ onun bazara təsiri olması
- ☐ onun proqnozlaşdırıcı olması
- ☐ onun qeyri-stabillik olması

669 Qiymətin fyuçers sazişləri bazarında dinamikasını proqnozlaşdırmaq üçün hansı üsullardan istifadə edilir?

- ☐ normativ üsul
- ☐ təhlil-sintez
- ☐ balans
- ☒ əsaslı və tətbiqi
- ☐ statistik qruplaşdırma

670 Bazis üzrə itki fyuçers bazarında nəyi bildirir?

- ☐ xalis mənfəətin qazanılmasını
- ☒ mənfəətin itirilməsini
- ☐ gəlirin əldə edilməməsini
- ☐ gəlirin əldə edilməsini
- ☐ xeyrin əldən verilməsini

671 Fyuçers və nəğd bazarına tələb və təklif qanunu qiymət münasibətlərinə necə təsir edir?

- ☐ müxtəlif cür təsir edir
- ☐ bir az təsir edir
- ☐ heç bir təsiri olmur
- ☒ oxşar təsir edir

672 Bazis üzrə qənaət fyuçers birjasında nəyi əldə etməkdir?

- ☐ əlavə zərərin əmələ gəlməsini
- ☒ əlavə xalis ticarət gəlirini
- ☐ əlavə məhsul istehsalını
- ☐ əlavə xalis ticarət kəsirini
- ☐ əlavə əmtəəlik məhsulu

673 Bazisin möhkəmləndirilməsi nəyə deyilir?

- ☐ nəğd və fyuçers qiymətləri arasındakı fərqin çoxalması
- ☒ nəğd və fyuçers qiymətləri arasındakı fərqin azalması
- ☐ nəğd və fyuçers bazarlarında qiymətlərin yüksəlməsi
- ☐ fyuçers qiymətlərinin çoxalması
- ☐ nəğd qiymətlərinin azalması

674 Fyuçers bazarı ölkədə maliyyə-kredit istemində hansı amil kimi çıxış edir?

- ☐ əmtəə sabitləşdirici
- ☐ bazar sabitləşdirici
- ☐ gəlir sabitləşdirici
- ☒ qiyməti sabitləşdirici
- ☐ əməyi sabitləşdirici

675 Qiymət fərqi görə hansı tip sazişləri bilirsiniz?

- ☐ şəhərlərarası, şəhərdaxili
- ☐ müəssisələrarası, müəssisədaxili
- ☒ bazardaxili, bazarlararası, əmtəəlararası
- ☐ zonadaxili-zonaarası
- ☐ ölkədaxili-ölkəarası

676 Təhsil mədəniyyət xidməti sosial-məişət infrastrukturunun hansı qrupuna aid edilir?

- ☐ təsərrüfata xidmət göstərən təhsil müəssisələrinə
- ☐ regionda fəaliyyət göstərən xidmət sahələrinə
- ☐ qəsəbə infrastruktur sahələrinə
- ☒ əhaliyə xidmət göstərən müəssisə və təşkilatlara
- ☐ müəssisədə fəaliyyət göstərən sosial infrastruktur sahələrinə

677 Etikət cəmiyyətdə və hər hansı insan tərəfindən qəbul olunmuş hansı münasibət formasıdır?

- ☐ Ənənələr
- ☒ Davranış qaydaları
- ☐ Mehribançılıq
- ☐ Sahibkarlıq hüququ
- ☐ Düzgün cavab yoxdur

678 Biznes etikas1 ilk nvbd ařaęıd1 verilnlrdn hansı amillrdn asılıdır?

- ☐ Cmiyyt v dvlt materialı
- ☐ Sivil sahibkarlıq mhiti
- ☐ Sahibkarlıq hququ
- ☒ Hamısı
- ☐ Korporativ mdniyyt

679 Kodeks ndir?

- ☒ Qaydalar toplusu
- ☐ sas mqsd
- ☐ Prinsip
- ☐ Byannam
- ☐ Missiya

680 Biznesd insan amilinin dzgn qiymtlndirilmsind ařaęıdakılardan hansı mhm rol oynayır?

- ☐ Mqsdlrin myynlşdirilmsi
- ☐ İřęzar danıřıqlar
- ☐ mk bazarının dzgn thlili
- ☐ Sitimullařma
- ☒ Sosioloji ttqiqatlar

681 Masir Dvrd bazarda satıřın třkili n effektiv olan hansı modeldn istifad olunur?

- ☐ Forvard
- ☐ Dzgn cavab yoxdur
- ☒ Françayzinq
- ☐ Faktoring
- ☐ Lizing

682 İnsan tlabatını dy biln mk mhsuluna ařaęıdakılardan hansı aiddir

- ☒ mt
- ☐ istehlak dyri
- ☐ iřçi qvvsi
- ☐ mhsuldar qvv
- ☐ mk

683 Mřęulluq strategiyasını tmin edn dvlt proqramı neçnci ild tsdiq edilmiřdir.

- ☐ 29 Sentyabr 2005
- ☐ 13 İyul 2002
- ☒ 15 May 2007
- ☐ 13 Dekabr 2004
- ☐ 10 Mart 2009

684 Azrbaycanda miqrasiya n vaxtdan intensiv surtd inkiřaf etmy bařlamıřdır?

- ☒ 1989
- ☐ 1997
- ☐ 1995
- ☐ 1993
- ☐ 1991

685 əmək bazarı anlayışı nədir?

- ☐ Sövdələşmə prosesi
- ☐ İşçi qüvvəsinin təklifi
- ☒ Əmtəə mübadiləsi prosesi
- ☐ İşçi qüvvəsinin dəyəri
- ☐ Alqı-satqı prosesi

686 əmək bazarında işçi aşağıda verilənlərdən hansı imkanı əldə edir?

- ☒ Qabiliyyətini reallaşdırmaq
- ☐ Düzgün cavab yoxdur
- ☐ İşin tələbatından
- ☐ İş saatından
- ☐ Dəyərinin formalaşması

687 İşçi qüvvəsinin dəyəri nədən ibarətdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ İşin həcmindən
- ☐ İşin tələbindən
- ☐ İş saatından
- ☒ Əmək haqqından

688 əmək keyfiyyətinə aşağıdakılarda hansı təsir edir?

- ☒ əmək şəraiti
- ☐ düzgün cavab yoxdur
- ☐ işçilərin sayı
- ☐ işçilərlə münasibət
- ☐ müəssisənin quruluşu

689 əmək bazarı hansı hallarda mühüm rol oynayır?

- ☐ əmək davranışında
- ☐ əməyin qiymətləndirilməsində
- ☐ düzgün cavab yoxdur
- ☐ əməyin ödənilməsinin keyfiyyətində
- ☒ əməyin ödənilməsinin kəmiyyətində

690 Azərbaycan Respublikası əmək Məcəlləsində neçə yaşından hər bir tam fəaliyyət olan şəxs əmək müqaviləsinin tərəfi ola bilər?

- ☐ 15
- ☐ düzgün cavab yoxdur
- ☐ 17
- ☒ 18
- ☐ 16

691 İqtisadi ədəbiyyatlarda əmək bazarını modellərini neçə tipə bölürlər?

- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 3

692 İstehsalçının bazar üçün yaratdığı məhsula nə deyilir

- ☐ təklif
- ☐ tələb
- ☐ əmək
- ☐ dəyər
- ☒ əmtəə

693 əmək bazarının formalaşması üçün aşağıdakılardan hansı vacibdir

- ☒ idarə mexanizmindən
- ☐ normallığından
- ☐ Düzgün cavab yoxdur
- ☐ obyektivliyindən
- ☐ subyektindən

694 əmək bazarı təklif olunan məhsullara öz istehlak dəyərinə görə aşağıdakılardan hansı aiddir

- ☐ gündəlik zəruri istehlak mallarə
- ☒ hamisi düzgün cavabdı
- ☐ ikinci dərəcəli istehlak malları
- ☐ istehsala cəlb olunan səhmini dəyişən
- ☐ istehsala cəlb olunan səhmini dəyişməyən

695 əməyin təşkilində məqsəd nədir

- ☐ Az əmək sərfi ilə çox məhsul istehsalından
- ☐ Əlverişli şəraitin yaradılmasından
- ☐ İnsanın əmək prosesindən
- ☐ Əmək məhsuldarlığının artırılmasının təmin edilməsindən
- ☒ Hamısı düzgün cavabdır

696 əmək bazarının mahiyyəti aşağıda verilənlərdən hansından ibarətdir

- ☐ Əmək ehtiyatlarının çatışmaması
- ☐ Əmək ehtiyatlarının paylanması
- ☒ İş verənlə muzzdlu işçinin alqı satqı sövdələşməsi
- ☐ Əmək haqqının mexanizmi
- ☐ İşçi qüvvəsinin bölüşdürülməsi

697 əmək bazarında hansı sövdələşmələr həyata keçirilir

- ☐ Lokal əmək bazarı
- ☐ Hamısı düzgün cavabdır
- ☐ Uşaq əmək bazarı
- ☒ Milli əmək bazarı
- ☐ Beynəlxalq əmək bazarı

698 əməyin keyfiyyətinin qiymətləndirək üçün yekun metod kim tərəfindən aparılır ?

- ☐ nümayəndələr
- ☒ ekspertlər
- ☐ düzgün cavab yoxdur

- ☐ vasitəçilər
- ☐ menecerlər

699 əməyin keyfiyyətinin qiymətləndirmək üçün hansı metoddan istifadə olunur?

- ☒ analitik
- ☐ düzgün cavab yoxdur
- ☐ dialektik
- ☐ sosial psixoloji
- ☐ funksional

700 əməyin ödənilməsinin əsas prinsiplərinə hansılar daxildir?

- ☐ məhsuldarlıq
- ☒ hamısı düzgündür
- ☐ şərait
- ☐ kəmiyyəti
- ☐ keyfiyyəti

701 Cəmiyyətin həyatında əmək bazarının əhəmiyyətinə aşağıdakılardan hansı daxildir?

- ☐ İşçinin əməyinin daha məhsuldar və daha yüksək ödənişi
- ☐ İqtisadi fəal əhəlinin məşğulluğu
- ☒ Hamısı
- ☐ İşçinin lazımı əmək haqqını alması
- ☐ İstehsal və xidmət sahəsinə daxil olması